

TEST: 3805#01#Y15#01#500

Test	3805#01#Y15#01#500
Fənn	3805 - Vergi uçotu, hesabatı və audit
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	15
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	40
Maksimal faiz	40
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Aşağıdakılarda göstərilənlərin hansında vergi uçotunun tərifi düzgün verilmişdir? (Çəki: 1)

- Vergi uçotu – ilkin sənədlərin məlumatlarına əsasən mənfəət vergisi üzrə cari və gələcək dövrlərin vergitutma bazasının müəyyən edilməsi üçün vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada uçota alınan gəlir və xərclərin yaranmasına səbəb olan təsərrüfat əməliyyatları haqqında informasiyanın qeyd edilməsi və ümumiləşdirilməsi sistemidir.
- Vergi uçotu – təsərrüfat subyektinin vergi öhdəliklərinin tam və düzgün hesablanması üçün zəruri olan informasiyanın yiğilması və qeydə alınması sistemi olmaqla, vergitutma sahəsində mühasibat uçotunun alternatividir.
- Vergi uçotu – obyektiv vergitutmanın təmin və vergi bəyannamələrinin düzgün tərtib edilməsi məqsədilə vergilərin uçotunu təmin edən informasiyasının toplanması

sistemidir

- Vergi uçotu – vergitutma bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında korrektə xarakterli hesablamaların aparılması sistemidir.
-

Sual: Vergi uçotu əsasən aşağıdakı funksiyaları yerinə yetirir: 1) təsərrüfat subyektinin (sahibkarın) vergi öhdəliklərinin düzgün müəyyən edilməsi üçün lazım olan ilkin informasiyanın toplanması və qeyd edilməsi; 2) təsərrüfat subyektinin (sahibkarın) mühasibat hesabatlarının düzgün tərtib edilməsi üçün lazım olan ilkin informasiyanın toplanması və qeyd edilməsi; 3) ilkin vergi informasiyasının vergi (mühasibat) registrlərində və mühasibat uçotu hesablarında vaxtında eks etdirilməsi; 4) ilkin uçot sənədlərindəki informasiyasının mühasibat registrlərində və mühasibat uçotu hesablarında vaxtında eks etdirilməsi; 5) müəssisələrin vergi öhdəliklərinin güzgün müəyyən edilməsi; 6) etibarlı vergi hesabatının (bəyannaməsinin) formalaşması; 7) vergi informasiyasının formalaşması və vergi hesabatının güzgün tərtib olunması üzərində nəzarətin təşkili. (Çəki: 1)

- 1,2,3,5,7
 - 1,2,4,5,7
 - 1,3,5,6,7
 - 2,3,4,5,6,
-

Sual: Aşağıdakılarda göstərilənlərin hansında vergi uçotunun predmetinin tərifi düzgün verilmişdir (Çəki: 1)

- İqtisadi subyektin vergitutma ilə bağlı öhdəliyini yaradan istehsal və qeyri-istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyektdir) təşkil edir
 - İqtisadi subyektin vergiləri hesablamaq və ödəmək öhdəliyi yaradan istehsal və qeyri-istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyektdir) təşkil edir
 - İqtisadi subyektin vergiləri hesablamaq öhdəliyi yaradan istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyektdir) təşkil edir
 - İqtisadi subyektin vergiləri ödəmək öhdəliyi yaradan istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyektdir) təşkil edir
-

Sual: Vergi uçotunun qarşısında duran vəzifələri həll etmək üçün aşağıdakı handı metodlardan (üsullardan) istifadə olunur? 1) vergi uçotu göstəricilərinin müəyyən edilməsi; 2) “vergi maya dəyərinin” hesablanması; 3) faktiki maya dəyərinin” hesablanması; 4) vergitutma bazasının formalaşması üsulunun müəyyən edilməsi; 5) hesabat dövrünün müəyyən edilməsi; 6) vergi diskontunun müəyyən edilməsi; 7) vergi dövrünün müəyyən edilməsi; 8) xüsusi vergi sənədlərinin aparılması. (Çəki: 1)

- 1,2,3,5,7,8
 - 1,2,4,6,7,8
 - 2,3,4,5,6,7
 - 2,3,4,5,6,8
-

Sual: Vergi uçotu göstəricilərinin müəyyən edilməsi... (Çəki: 1)

- mühasibat uçotunun məlumatlarına əsasən həyata keçirilir və yalnız vergitutma

məqsədləri üçün istifadə olunur.

- mühasibat uçotunun məlumatlarına əsasən həyata keçirilir və yalnız mühasibat uçotu məqsədləri üçün istifadə olunur.
 - vergi uçotunun məlumatlarına əsasən həyata keçirilir və yalnız vergitutma məqsədləri üçün istifadə olunur.
 - mühasibat uçotunun məlumatlarına əsasən həyata keçirilir mühasibat və vergitutma məqsədləri üçün istifadə olunur.
-

Sual: Aşağıdakılarda göstərilənlərin hansında “Vergi maya dəyəri” nin mənası düzgün açıqlanmışdır? (Çəki: 1)

- “Vergi maya dəyəri” – ilkin uçot göstəricisinin vergi və mühasibat uçotu məqsədləri üçün fərqli qaydada müəyyən edilməsidir.
 - “Vergi maya dəyəri” – mühasibat uçotu göstəricisinin vergi uçotu metodikasından fərqli qaydada müəyyən edilməsidir
 - “Vergi maya dəyəri” – mühasibat və vergi uçotu göstəricilərinin vergi uçotu məqsədləri üçün müəyyən edilməsidir
 - “Vergi maya dəyəri” – vergi uçotu göstəricisinin mühasibat uçotu metodikasından fərqli qaydada müəyyən edilməsidir.
-

Sual: Vergitutma bazasının formalaşması üsulunun müəyyən edilməsi... (Çəki: 1)

- vergi öhdəliyinin yarandığı anın düzgün təyin edilməsi üçün lazımdır.
 - gəlirlərin əldə edilməsi anın düzgün təyin edilməsi üçün lazımdır.
 - xərclərin çəkilmə vaxtının düzgün təyin edilməsi üçün lazımdır.
 - gəlirlərin əldə edilməsi və xərclərin çəkilmə vaxtının düzgün təyin edilməsi üçün lazımdır
-

Sual: Vergi diskontu nədir? (Çəki: 1)

- vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi gəlirləri artırın məbləğdir
 - vergitutma məqsədləri üçün vergi ödəyicisinin çəkdiyi xərcləri artırın məbləğdir
 - vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi gəlir və çəkdiyi xərclərin tənzimləməsidir
 - vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi balans mənfəətinin dəqiqləşdirilməsidir
-

Sual: Xüsusi vergi sənədləri... (Çəki: 1)

- mühasibat uçotunun texniki üsuludur, vergilərin hesablanması, vergi məbləğini və vergi öhdəliyinin həcmi əks etdirən vergi uçotu registrleridir
 - vergi uçotunun texniki üsuludur, vergilərin hesablanması, vergi məbləğini və vergi öhdəliyinin həcmi əks etdirən uçot registrleridir.
 - vergilərin hesablanması, vergi məbləğini və vergi öhdəliyinin həcmi əks etdirən uçot registrleridir
 - vergiləri öhdəlikləri məbləğinin hesablanması əks etdirən mühasibat uçot registrleridir
-

Sual: Vergi sənədlərinə aşağıdakılardan hansılar daxildir? 1) uçot-hesabat sənədləri 2) təsdiqədici ilkin sənədlər 3) müşayiətedici sənədlər 4) mühasibat uçotu registrleri 5) vergi uçotu registrleri 6) vergilərin ödənilməsini təsdiq edən bank sənədləri 7) bildiriş (Çəki: 1)

- 1,2,3,5
 - 1,3,5,7
 - 2,3,4,5
 - 3,4,5,6,
-

Sual: Uçot-hesabat sənədləri hansı sənədlərdir? (Çəki: 1)

- vergi öhdəliyinin məbləğini əks etdirən sənədlər
 - vergi ödəyicisinin büdcəyə olan borcunu əks etdirən sənədlər
 - vergilərin hesablanması əks etdirən sənədlər
 - vergilərin hesablanması və ödənilməsini əks etdirən sənədlər
-

Sual: Müşayiətedici sənədlər hansı sənədlərdir? (Çəki: 1)

- vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandırıan, şərh edən arayış materialı rolunu oynayan sənədlərdir
 - vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandırıan, şərh edən arayış materialı rolunu oynayan malsatanların təqdim etdikləri vergi elektron vergi hesab-fakturaları
 - vergi hesabatlarındakı məlumatları əsaslandırıan və şərh edən arayış materialı rolunu oynayan sənədlərdir
 - vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandırıan, malsatanların təqdim etdikləri vergi elektron vergi hesab-fakturaları
-

Sual: Vergi uçotu registrleri hansı sənədlərdir? (Çəki: 1)

- özündə vergi uçotunda əks olunması üçün zəruri olan informasiyanı əks etdirən ilkin mühasibat uçotu sənədləridir
 - vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formalarıdır
 - özündə hesabat dövrü üçün bəyannamələrin tərtib edilməsi lazım olan informasiyını əks etdirən sənəddir
 - vergi uçotu lazım olan informasiyını ümumiləşdirən və sistemləşdirən mühasibat uçotu registridir
-

Sual: Vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formaları hansı sənədlərdir? (Çəki: 1)

- Vergi uçotu registrleri
 - Mühəsibat uçotu registrleri
 - Vergi və mühasibat uçotu registrleri
 - Vergi bəyannamələri
-

Sual: Mühasibat (maliyyə) uçotu qarşısında duran məqsəd və vəzifələr hansılardır? 1) müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti, təsərrüfat prosesləri və onun əmlak vəziyyəti haqqında daxili və xarici istifadəçilər üçün zəruri lazım olan dolğun və düzgün informasiya formalasdırmaq 2) material, əmək və maliyyə resurslarından qanunvericilikdə təsdiq edilmiş norma, normativ, smetalara uyğun istifadə və əmlakın hərəkəti üzərində nəzarət edilməsi 3) təsərrüfat fəaliyyətinin mənfi nəticələrinin aradan qaldırılması və onun maliyyə sabitliyinin təmin edilməsi üçün təsərrüfatdaxili ehtiyatların aşkar və səfərbər edilməsi 4) müəssisə əmlakının, öhdəliklərinin və bütün təsərrüfat

əməliyyatlarının mövcud standartlara, mühasibat uçotunun hesablar planına və başqa normativ sənədlərə uyğun olaraq hesablarda qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə əks etdirmək 5) təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin yaxşılaşdırılması və onun maliyyə sabitliyinin təmin edilməsi üçün maliyyə resurslarının səfərbər edilməsi 6) müəssisə vergi öhdəlikləri üzrə bütün təsərrüfat əməliyyatlarının mövcud standartlara, mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə əks etdirmək (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 2,3,5,6
-

Sual: Müəssisələrdə aparılan mühasibat uçotu aşağıdakılardır təmin edilməlidir: 1) hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatları uçotda düzgün əks etdirilməsini 2) əmlakın qiymətləndirməsi zamanı təsərrüfatçılıq şəraitində asılı olaraq qəbul edilmiş uçot siyasetinə və qanuna uyğun hazırlanmış mühasibat uçotu standartları və digər normativ sənədlərin tələblərinə əməl olunmasını 3) keçən dövr ilə müqayisədə uçot siyasetindəki dəyişikliklərin mühasibat hesabatında izah edilməsini 4) vergilərin hesablanmasıının düzgünlüyü, dövlət büdcəsinə vaxtında və tam keçirilməsi üzərində nəzarət edilməsi üçün daxili və xarici istifadəçilərin tam (düzgün) və dürüst informasiya ilə təmin edilməsi 5) vergilərin hesablanmasıının düzgünlüyü, dövlət büdcəsinə vaxtında və tam keçirilməsi üzərində nəzarət edilməsi üçün daxili və xarici istifadəçilərin tam (düzgün) və dürüst informasiya ilə təmin edilməsini 6) müəssisə vergi öhdəlikləri üzrə bütün təsərrüfat əməliyyatlarının mövcud standartlara, mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə əks etdirilməsini (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 4,5,6
 - 1,3,5
-

Sual: Vergi orqanları tərəfindən vergi ödəyicilərinə təqdim edilən və özündə ödənilməsi zəruri olan vergi məbləğini əks etdirən sənəd necə adlanır? (Çəki: 1)

- Bildiriş və məhkəmənin qərarı
 - Bildiriş
 - Ödəniş tapşırığı
 - Ödəniş tələbnaməsi
-

Sual: Vergi uçotunun məqsədi aşağıdakılardan ibarətdir: 1) mənfəətin vergiyə cəlb olunması məqsədilə müəssisələrin (sahibkarların) hesabat dövrü ərzində həyata keçirdiyi təsərrüfat əməliyyatlarının uçotu qaydası haqqında tam (düzgün) və dürüst informasiyanın formallaşması 2) vergilərin hesablanmasıının düzgünlüyü, dövlət büdcəsinə vaxtında və tam keçirilməsi üzərində nəzarət edilməsi üçün daxili və xarici istifadəçilərin tam (düzgün) və dürüst informasiya ilə təmin edilməsi 3) təsərrüfat fəaliyyətinin maliyyə nəticələrinin yaxşılaşdırılması və onun maliyyə sabitliyinin təmin edilməsi üçün maliyyə resurslarının səfərbər edilməsi 4) müəssisə vergi öhdəlikləri üzrə bütün təsərrüfat əməliyyatlarının mövcud standartlara, mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə əks etdirmək 5) hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatları uçotda düzgün əks etdirilmək 6) əmlakın qiymətləndirməsi zamanı təsərrüfatçılıq şəraitində asılı olaraq qəbul edilmiş uçot siyasetinə və qanuna uyğun hazırlanmış mühasibat uçotu standartları və digər normativ sənədlərin tələblərinə

əməl etmək 7) keçən dövr ilə müqayisədə uçot siyasetindəki dəyişikliklərin mühasibat hesabatında izah etmək (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 2,3,5,6
-

Sual: Vergi uçotunun əsas vəzifəsi... (Çəki: 1)

- qanunvericiliyində nəzərdə tutulmuş qaydada hesabat dövrünün vergi bazasını müəyyən edilməsi üçün lazım olan gəlir və xərclərin formalaşması qaydası haqqında tam və dürüst informasiya toplamaqdan ibarətdir
 - vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada hesabat dövrünün vergi bazasını müəyyən edilməsi üçün lazım olan gəlir və xərclərin formalaşması qaydası haqqında tam və dürüst informasiya toplamaqdan ibarətdir
 - hesablanmış mənfəət vergisinin düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin həyata keçirilməsi üçün müəssisə rəhbərliyini həmin informasiya ilə təmin etməkdən ibarətdir
 - hesablanmış mənfəət vergisinin düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin həyata keçirilməsi üçün vergi orqanlarını həmin informasiya ilə təmin etməkdən ibarətdir
-

Sual: Vergi uçotunun təşkili dedikdə... (Çəki: 1)

- hesablanmış mənfəət vergisinin düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin həyata keçirilməsi üçün vergi orqanlarını həmin informasiya ilə təmin edilməsi nəzərdə tutulur
 - qanunvericiliyində nəzərdə tutulmuş qaydada hesabat dövrünün vergi bazasını müəyyən edilməsi üçün lazım olan gəlir və xərclərin formalaşması qaydası haqqında tam və dürüst informasiya toplamaqdan ibarətdir
 - vergi bazasının həcmində birbaşa təsir edən bütün göstəricilərin, onların vergi uçotu registrlərində sistemləşdirilməsi kriteriyalarının, eləcə də uçot obyektləri haqqında məlumatların registrlərdə eks olunması, formalaşması və uçotu qaydasının müəyyən edilməsi nəzərdə tutulur
 - vergi bazasının həcmində birbaşa və dolayı təsir edən bütün göstəricilərin, onların vergi uçotu registrlərində sistemləşdirilməsi kriteriyalarının, eləcə də uçot obyektləri haqqında məlumatların registrlərdə eks olunması, formalaşması və uçotu qaydasının müəyyən edilməsi nəzərdə tutulur
-

Sual: Vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandıran, şərh edən arayış materialı rolunu oynayan sənədlər necə adlanır? (Çəki: 1)

- Təsdiqedici sənədlər
 - Müşayiətedici sənədlər
 - Uçot-hesabat sənədləri
 - Vergi sənədləri
-

Sual: Əgər başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutulan gəlir hansı metodla hesablamalıdır? (Çəki: 1)

- vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla zəruri düzəlişlər aparmaq şərti ilə

vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla

- vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla
 - qanunvericiliyin tələbləri nəzərə alınmaqla zəruri düzəlişlər aparmaq şərti ilə yalnız hesablama metodu ilə
 - qanunvericiliyinin tələbləri nəzərə alınmaqla zəruri düzəlişlər aparmaq şərti ilə yalnız kassa metodu ilə
-

Sual: Vergi bazasının müəyyən edilməsi üçün mühasibat uçotu registrlərində lazımi informasiya olmadıqda vergi uçotu necə formalasdırı bilərlər? (Çəki: 1)

- tətbiq edilən vergi uçotu registrlərinə mühasibat uçotu məlumatlarını əlavə etməklə, yaxud müstəqil vergi uçotu registrləri
 - tətbiq edilən mühasibat uçotu registrlərinə əlavə rekvizitlər əlavə etməklə, yaxud müstəqil vergi uçotu registrləri
 - tətbiq edilən mühasibat uçotu registrlərinə əlavə rekvizitlər əlavə etməklə
 - müstəqil vergi uçotu registrləri tərtib etməklə
-

Sual: Vergitutma məqsədləri üçün təsərrüfat əməliyyatlarının qruplaşdırılması və uçotu qaydası mühasibat uçotunun qaydalarından fərqli olduğu hallarda, vergitutulan mənfəət məbləği hansı məlumatlara əsasən hesablayır? (Çəki: 1)

- hesabat (vergi) dövrünün yekunlarına görə vergi uçotunun məlumatlarına
 - hesabat (vergi) dövrünün yekunlarına görə mühasibat uçotunun məlumatlarına
 - müvafiq düzəlişlər edilmək şərti ilə hesabat (vergi) dövrünün yekunlarına görə mühasibat uçotunun məlumatlarına
 - mühasibat uçotunun məlumatlarına əsasən hesabat (vergi) dövrünün yekunlarına görə vergi uçotunun məlumatlarına
-

Sual: Vergitutma məqsədləri üçün vergi uçotunun aparılması qaydası nəyə əsasən müəyyən edilir? (Çəki: 1)

- müəssisə rəhbərinin əmrinə (sərəncamına) əsasən təsdiq edilmiş uçot siyasətinə
 - Vergilər nazirliyinin vəzifəli şəxslərinin qərarına əsasən təsdiq edilmiş uçot siyasətinə
 - Vergilər nazirliyinin qərarına əsasən təsdiq edilmiş uçot siyasətinə
 - Nazirlər Kabinetinin qərarına əsasən təsdiq edilmiş uçot siyasətinə
-

Sual: Qəbul olunmuş uçot qaydası hansı prinsiplər nəzərə alınmaqla uzun müddət ərzində bir hesabat dövründən digərinə kimi ardıcılıqla tətbiq olunmalıdır? (Çəki: 1)

- vergi uçotunun norma və qaydalarının ardıcıl tətbiq edilməsi prinsipi
 - kommersiya fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıc, gedışat və qurtarmasını müəyyənləşdirmək imkanını təmin edilməsi
 - kommersiya fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların ardıcıl tətbiq edilməsi prinsipi
 - mühasibat uçotunun norma və qaydaları nəzərə alınmaqla vergilərin hesablanması üzrə bütün əməliyyatların ardıcıl tətbiq edilməsi prinsipi
-

Sual: Təsərrüfat subyektlərinə vergi uçotunun aparılması qaydasına aşağıda göstərilən hansı hallarda dəyişiklik etməyə icazə verilir? 1) qanunvericilikdə dəyişiklik edildikdə 2)

tətbiq edilən uçot metodu dəyişildikdə 3) müəssisə yeni fəaliyyət növünə başladıqda 4) müəssisənin fəaliyyəti dayandırıldıqda 5) müəssisənin vergi öhdəliklərinə xitam verildikdə (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 3,4,5
 - 1,3,5
-

Sual: Vergi ödəyicisinin yeni fəaliyyət növünü həyata keçirdiyi hallarda vergi siyasetində nə əks etdirməlidir? (Çəki: 1)

- kommersiya fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların ardıcıl tətbiq edilməsi prinsipi
 - vergitutma məqsədləri üçün bu fəaliyyət növlərinin əks olunması prinsip və qaydaları
 - mühasibat uçotunun norma və qaydaları nəzərə alınmaqla vergilərin hesablanması üzrə bütün əməliyyatların ardıcıl tətbiq edilməsi prinsipi
 - vergi uçotunun norma və qaydalarının ardıcıl tətbiq edilməsi prinsipi
-

Sual: Vergi uçotunun məlumatları sənədlərlə təsdiqlənməli və özündə aşağıdakı məlumatları əks etdirməlidir: 1) gəlir və xərclərin formalaşmasını 2) gəlirlərin formalaşmasını 3) cari vergi (hesabat) dövründə uçota alınan xərclərin və növbəti hesabat dövrlərinə aid ediləcək xərclərin müəyyən edilməsi qaydasını 4) vergi (hesabat) dövründə uçota alınan gəlirlərin və növbəti hesabat dövrlərinə aid ediləcək xərclərin müəyyən edilməsi qaydasını 5) yaradılacaq ehtiyat məbləğlərinin formalaşması qaydasını 6) mənfəət vergisi üzrə büdcəyə olan borc məbləğini (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 2,3,5,6
 - 1,3,5,6
-

Sual: Vergi və digər dövlət orqanları vergi ödəyiciləri üçün vergi uçotu sənədlərinin məcburi formalarını müəyyən edə bilərmi? (Çəki: 1)

- Bilər
 - Bilməz
 - Qanunvericilikdə müəyyən edilmiş hallarda bilər
 - Yalnız Vergilər nazirliyi müəyyən edilmiş hallarda bilər
-

Sual: Təsərrüfat subyektləri tərəfindən təşkil edilmiş vergi uçotu sistemi aşağıdakı əsas prinsiplər nəzərə alınmaqla təşkil olunmalıdır: (Çəki: 1)

- Ədalətlilik, fasiləsizlik, tamlıq
 - Ardıcılıq, fasiləsizlik, tamlıq
 - Xronolojilik, tamlıq, ədalətlilik
 - Ardıcılıq, dürüstlük, tamlıq
-

Sual: Vergi uçotu sistemi hansı prinsip nəzərə alınmaqla təşkil olunduqda vergi uçotunun norma və qaydalarının bir hesabat dövründən digərinə ardıcıl olaraq tətbiq edilməsi təmin olunur? (Çəki: 1)

- Xronolojilik

- Fasiləsizlik
 - Tamlıq
 - Ardıcılıq
-

Sual: Vergi qanunvericiliyinə uyğun olaraq təsərrüfat subyektləri vergitutulan gəlirlərin (mənfəətin) dəqiq müəyyən edilməsi üçün hansı hərəkətlər etməlidirlər? 1) sənədləşdirilmiş məlumatla əsasən öz gəlir və xərclərinin uçotunu vaxtlı-vaxtında aparmalıdır 2) tətbiq edilən uçot metodundan asılı olaraq onları əldə edildiyi və çəkildiyi müvafiq hesabat (vergi) dövrlərinə aid etməlidir 3) tətbiq edilən uçot metodundan asılı olmayaraq onları əldə edildiyi və çəkildiyi müvafiq hesabat (vergi) dövrlərinə aid etməlidir 4) mühasibat uçotu məlumatlarına əsasən öz gəlir və xərclərinin uçotunu vaxtlı-vaxtında aparmalıdır 5) tətbiq edilən uçot metodundan asılı olaraq onları hesabat (vergi) dövrlərinə aid etməlidir (Çəki: 1)

- 1,2
 - 2,3
 - 3,4
 - 4,5
-

Sual: Aşağıda göstərilənlərdən hansılar vergi uçotunun məlumat mənbələrinə aid edilir? 1) ilkin uçot sənədləri 2) mühasibat uçotu registrlerinin əsasında formalasdırılmış vergi uçotu registrleri 3) müstəqil analitik vergi uçotu registrleri 4) cari və gələcək hesabat dövrləri üçün mənfəət vergisi üzrə vergi bazasının haqq-hesabı 5) cari hesabat dövrləri üçün mənfəət vergisi üzrə vergi bazasının haqq-hesabı 6) mühasibat uçotu registrleri 7) sintetik vergi uçotu registrleri (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 4,5,6,7
-

Sual: İqtisadi subyektin apardığı bütün təsərrüfat əməliyyatlarının rəsmiləşdirildiyini təsdiq edən sənədlər necə adlandır? (Çəki: 1)

- İlkin uçot sənədləri
 - Analitik vergi uçotu registrleri
 - Vergitutma bazasının haqq-hesabı
 - Uçot registrleri
-

Sual: Yalnız vergitutma məqsədləri üçün tətbiq olunan xüsusi sənədlər necə adlandır? (Çəki: 1)

- Sintetik uçot registrleri
 - İlkin uçot sənədləri
 - Bəyannamə
 - Analitik vergi uçotu registrleri
-

Sual: Vergi uçotu məlumatlarının ümumiləşdirilməsi üçün istifadə olunan sənəd forması necə adlandır? (Çəki: 1)

- İlkin uçot sənədləri
- Analitik vergi uçotu registrleri

Vergitutma bazasının haqq-hesabı

Uçot registrləri

Sual: Vergi uçotu özündə aşağıdakı hansı məlumatları əks etdirməlidir? 1) cari hesabat dövründə vergitutma məqsədləri üçün uçota alınan gəlirlərin xüsusi çəkisinin müəyyən edilməsi qaydasını; 2) gəlir və xərc məbləğlərinin formalaşması qaydasını; 3) növbəti hesabat dövrlərinin gəlirlərindən çıxılacaq xərclərin məbləğini; 4) cari hesabat dövründə vergitutma məqsədləri üçün uçota alınan xərclərin (zərərin) xüsusi çəkisinin müəyyən edilməsi qaydasını; 5) mənfəət vergisi üzrə büdcəyə ödənilmiş vergi məbləğini; 6) növbəti hesabat dövrlərinin xərclərinə daxil ediləcək xərclərin qalıq məbləğini; 7) yaradılmış ehtiyat məbləğinin formalaşması qaydasını; 8) mənfəət vergisi üzrə büdcəyə olan borc məbləğini. (Çəki: 1)

- 1,2,3,4,6
 - 2,3,4,5,6
 - 1,4,5,7,8
 - 2,4,6,7,8
-

Sual: Vergi uçotu özündə aşağıdakı hansı məlumatları əks etdirilmir? 1) gəlir və xərc məbləğlərinin formalaşması qaydasını; 2) cari hesabat dövründə vergitutma məqsədləri üçün uçota alınan gəlirlərin xüsusi çəkisinin müəyyən edilməsi qaydasını; 3) yaradılmış ehtiyat məbləğinin formalaşması qaydasını; 4) növbəti hesabat dövrlərinin gəlirlərindən çıxılacaq xərclərin məbləğini; 5) növbəti hesabat dövrlərinin xərclərinə daxil ediləcək xərclərin qalıq məbləğini 6) mənfəət vergisi üzrə büdcəyə ödənilmiş vergi məbləğini; (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 1,3,5
 - 2,4,6
-

Sual: Aşağıdakılardan hansılar mühasibat (maliyyə) və vergi uçotlarının ümumi cəhətlərinə aid edilir? 1) uçotun aparılmasının hüquqi əsaslarının eyniliyi; 2) istifadə olunan ölçü vahidləri – pul (manat); 3) uçotun metoduları; 4) hesabatın dövrü olaraq tərtib və təqdim edilməsi; 5) təsərrüfat əməliyyatlarının sənədlərlə təsdiq edilməsinin məcburiliyi; 6) hesabat (keçmiş) dövrləri nəticələrinin əks olunması; 7) daxili və xarici informasiya istifadəçilərinin olması. (Çəki: 1)

- 1,2,3,4,6
 - 1,4,5,6,7
 - 2,3,4,5,6
 - 2,4,,5,6,7
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	20
Maksimal faiz	20
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Vergi uçotu registrleri nədir? (Çəki: 1)

- Təsərrüfat subyekti tərəfindən vergi uçotunun aparılması üçün tətbiq edilən ilkin uçot formalarıdır
 - Təsərrüfat subyekti tərəfindən vergi uçotunun aparılması üçün tətbiq edilən icmal uçot formalarıdır
 - Təsərrüfat subyekti tərəfindən mühasibat uçotunun məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formalarıdır
 - Təsərrüfat subyekti tərəfindən mühasibat uçotunun məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formalarıdır
-

Sual: Vergi uçotunun məlumatlarını təsdiq edən əsas ilkin uçot sənədləri hansılardır? (Çəki: 1)

- analitik mühasibat uçotu registrleri və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
 - sintetik mühasibat uçotu registrleri və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
 - vergi hesab-fakturaları və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
 - vergi hesab-fakturaları və vergi bəyannamələri
-

Sual: Əgər qanunvericilik vergitutma məqsədləri üçün ayrı-ayrı obyektlərin uçotunun qismən aparılmasını, yaxud onların daha sonra uçota alınmasını müəyyən edirse, düzəlişlər hansı sənəddə və nə vaxt edilir? (Çəki: 1)

- ilkin sənədlərdə informasiyanın formallaşması mərhələsində
 - modifikasiya edilmiş mühasibat uçotu və ya analitik vergi uçotu registrlərində informasiyanın formallaşması mərhələsində
 - mühasibat uçotu və ya analitik vergi uçotu registrlərində informasiyanın formallaşması mərhələsində
 - yalnız analitik vergi uçotu registrlərində informasiyanın formallaşması mərhələsində
-

Sual: Bütün ilkin uçot sənədləri hansı uçot çərçivəsində hüquqi qüvvəyə malikdir? (Çəki: 1)

- Mühasibat və vergi uçotu
 - Yalnız vergi uçotu
 - Yalnız mühasibat uçotu
 - Mühasibat, vergi və idarəetmə
-

Sual: İlkin uçot sənəd formaları hansı tələblərə cavab verməlidir? 1) əgər müəssisənin fəaliyyəti nisbətən stabildirse, ilkin uçot sənədlərinin quruluşu uzun müddət ərzində dəyişməz qalmalı; 2) ilkin uçot sənədlərindəki mövcud informasiyanın izahı ikili məna kəsb etməməli; 3) icmal uçot sənədlərindəki mövcud informasiya məlumatların lazımı dərəcədə dolğun olmasını təmin etməli; 4) informasiyanın təhlükəsizliyinin təmin edilməsi və istifadənin əlverişli olması üçün məlumatlar kodlaşdırılmalıdır; 5) bir uçot sənədi digərini təkrarlamalı və tamamlamalıdır; 6) ilkin uçot sənədləri vaxtı-vaxtı tərtib edilməli. (Çəki: 1)

- 1,2,3,4,5

- 1,2,4,6
 - 2,3,4,5
 - 2,4,5,6
-

Sual: Unifikasiya edilmiş ilkin uçot sənəd formaları özündə aşağıdakı məcburi rekvizitləri əks etdirməlidir: 1) sənədin adı; 2) sənədin tərtib olunduğu tarix; 3) sənədi tərtib edən müəssisənin adı; 4) təsərrüfat əməliyyatının məzmunu; 5) ölçü vahidləri (pul və natural ifadədə); 6) təsərrüfat əməliyyatlarının aparılması və onun düzgün tərtib edilməsinə görə cavabdeh olan məsul şəxslərin adı; 7) cavabdeh vəzifəli şəxslərin imzası. (Çəki: 1)

- 1,2,3,4,5,6,7
 - 1,2,3,4,5,6
 - 1,3,5,7
 - 1,2,4,6
-

Sual: Analistik vergi uçotu registrləri nədir? (Çəki: 1)

- Mühasibat uçotu hesablarında əks etdirilmədən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hesabat (vergi) dövrü üçün mənfəət vergisinin vergitutma obyektləri haqqında vergi uçotu məlumatlarını qruplaşdırın və sistemləşdirən icmal sənəd formalarıdır.
 - Vergitutma məqsədləri üçün uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat ilində uçota alınan, yaxud bir neçə növbəti ilə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi formalarıdır.
 - Vergi bəyannaməsində əks etdirmək üçün lazım olan vergi uçotu göstəriciləri və ilkin sənədlərdəki mövcud informasiyanın toplanması və sistemləşdirilməsi üsuludur
 - Vergi uçotu registrləri xüsusi formalar şəklində işlənib hazırlanmış kağız informasiya, EHM və istənilən maşın daşıyıcılarıdır
-

Sual: Vergi Məcəlləsinə uyğun olaraq istənilən təsərrüfat subyekti müstəqil olaraq vergi uçotu registrlərini formalaşdırıa bilərmi? (Çəki: 1)

- Bilər
 - Bilməz
 - Yalnız hesablama metodu tətbiq edən müəssisələr tətbiq edə bilər
 - Yalnız kass metodu tətbiq edən müəssisələr tətbiq edə bilər
-

Sual: Əgər mühasibat (maliyyə) uçotunun məlumatları vergi uçotunun aparılması üçün lazım olan tələbləri ödəyirsə, onda həmin registrlər dəyişdirilməlidir? (Çəki: 1)

- Dəyişdirilməlidir
 - Dəyişdirilməyə bilər
 - Yeni uçot registrləri tərtib edilməlidir
 - Unifikasiya edilmiş vergi uçotu tərtib edilməlidir
-

Sual: Əgər mühasibat uçotu registrlərindəki mövcud informasiya vergi bazasının müəyyənləşdirilməsi üçün kifayət deyilsə, onda vergi ödəyicisi yeni vergi uçotu registri necə formalaşdırıa bilər? (Çəki: 1)

- mühasibat uçotu registrlərinə müəyyən rekвизitlər əlavə etməklə
- müstəqil olaraq tətbiq olunan mühasibat uçotu registrlərinə lazımı rekvizitlər əlavə etməklə

- Vergilər Nazirliyinin müəyyən etdiyi formalarda müstəqil uçot registrləri tərtib etməklə
 - Maliyyə Nazirliyinin müəyyən etdiyi formalarda müstəqil uçot registrləri tərtib etməklə
-

Sual: Əgər imkan daxilində müstəqil vergi uçotu registrləri sistemindən imtina edilməsi haqqında qərar qəbul edilərsə, onda... (Çəki: 1)

- mövcud maliyyə uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm mühasibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun.
 - mövcud mühasibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda müəyyən düzəlişlər etməklə və asanlıqla həm mühasibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun.
 - mövcud mühasibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun.
 - mövcud mühasibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm mühasibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun.
-

Sual: Mühasibat (maliyyə) uçotu registrlərinə əsasən formalaşmış vergi uçotu məlumatları hansı tələblərə cavab verməlidir? (Çəki: 1)

- uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat dövründə uçota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə
 - vergitutma məqsədləri üçün uçot obyektlərinin xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə
 - vergitutma məqsədləri üçün vergi bazasının (o cümlədən, nəticələri bir neçə hesabat dövründə uçota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə
 - vergitutma məqsədləri üçün uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat dövründə uçota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə
-

Sual: Hansı müəssisələrdə mühasibat uçotunun sadə forması tətbiq olunur? (Çəki: 1)

- material məsrəfləri çox tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan, lakin azsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssisələrdə
 - material məsrəfləri az tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan və çoxsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssisələrdə
 - material məsrəfləri az tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan və kassa metodu tətbiq edən kiçik müəssisələrdə
 - material məsrəfləri az tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan və azsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssisələrdə
-

Sual: Mühasibat uçotunun sadə formasını tətbiq edən müəssisələr bütün təsərrüfat

əməliyyatları hansı registrdə aparırlar? (Çəki: 1)

- təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (K-1 № li forma)
 - təsərrüfat fəaliyyəti faktlarının uçotu jurnalında (K-1 № li forma)
 - təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (V-1 № li forma)
 - təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (K-2 № li forma)
-

Sual: Mühasibat uçotunun sadə formasını tətbiq edən müəsisələr işçilərlə əməyin ödənişini üzrə hesablaşmaların və gəlir vergisi üzrə büdcə ilə hesablaşmaların uçotu hansı registrdə aparırlar? (Çəki: 1)

- V-№ 2 formalı cədvəldə
 - V-№ 2 formalı jurnalda
 - K-№ 1 formalı kitabda
 - K-№ 1 formalı cədvəldə
-

Sual: Sadələşdirilmiş mühasibat uçotu formasında aşağıdakı registrlər formaları tətbiq olunur: 1) istehsal xərclərinin uçotu cədvəli (C- 3 № li forma); 2) pul vəsaitləri və qiymətləri kağızlarının uçotu cədvəli (C- 4 №li forma); 3) əsas vəsaitlərin və amortizasiya ayırmalarının uçotu cədvəli (C-1 №-li forma); 4) istehsal ehtiyatlarının (malların) və həmin qiymətlilərin üzrə ödənilmiş ƏDV-nin uçotu cədvəli (C- 2 №-li forma); 5) istehsal məsrəflərinin uçotu cədvəli (C- 3 № li forma); 6) pul vəsaitlərinin uçotu cədvəli (C- 4 №li forma); 7) hesablaşmaların və sair əməliyyatların uçotu cədvəli (C- 5№li forma); 8) məhsul satışının uçotu cədvəli (C- 6№li forma); 9) hesablaşmaların və sair əməliyyatların uçotu cədvəli (C-7№li forma); 10) əmək ödənişinin uçotu cədvəli (C- 8 №li forma); 11) şahmat dövriyyə cədvəli (C- 9№ li forma) (Çəki: 1)

- 1,2,3,4,5,6,7,8,9
 - 2,3,4,5,6,7,8,9,10
 - 3,4,5,6,7,8,9,10,11
 - 1,3,5,6,7,8,9,10,11
-

Sual: Vergi uçotunun məlumatlarını təsdiq edən əsas sənədlərhənsilərdür? (Çəki: 1)

- ilkin uçot sənədləri (mühəsibat arayışı da daxil olmaqla), sintetik və analitik mühəsibat uçotu registrləri, vergi bəyannamələri
 - ilkin uçot sənədləri (mühəsibat arayışı da daxil olmaqla), sintetik mühəsibat uçotu registrləri və vergi bəyannamələri
 - ilkin uçot sənədləri (mühəsibat arayışı da daxil olmaqla), təsdiqedici sənədlər, analitik mühəsibat uçotu registrləri
 - ilkin uçot sənədləri (mühəsibat arayışı da daxil olmaqla), analitik mühəsibat uçotu registrləri və vergi bəyannamələri
-

Sual: Hansı sənədlər vahid informasiya massivini təşkil edir? (Çəki: 1)

- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni mühəsibat prosedur üsullarından istifadə edilməklə işlənmiş ilkin sənədlər
- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və fərqli mühəsibat prosedur üsullarından istifadə edilməklə işlənmiş ilkin
- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni vergi prosedur üsullarından istifadə edilməklə işlənmiş ilkin
- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni mühəsibat prosedur üsullarından istifadə edilməklə işlənmiş ilkin

Sual: Əgər qanunvericilik vergitutma məqsədləri üçün ayrı-ayrı obyektlərin uçotunun qismən aparılmasını, yaxud onların daha sonra uçota alınmasını müəyyən edirsə, onda müvafiq düzəlişlər nə vaxt edilir? (Çəki: 1)

- ilkin sənədlərdə deyil, modifikasiya edilmiş mühasibat uçotu və ya analistik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir
 - ilkin sənədlərdə deyil, modifikasiya edilmiş analistik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir
 - ilkin sənədlərdə deyil, modifikasiya edilmiş mühasibat uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir
 - ilkin uçot sənədlərinə düzəlişlər edilməsi nəzərdə tutulmamışdır
-

Sual: Vergitutma məqsədləri üçün ayrı-ayrı təsərrüfat əməliyyatlarının qeyd edilməsi əlavə ilkin sənədlərin tərtib olunmasını tələb edirmi? (Çəki: 1)

- edir
 - etmir
 - məcəllədə nəzərdə tutulmuş hallarda edir
 - qanunvericilikdə nəzərdə tutulmuş hallarda edir
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	47
Maksimal faiz	47
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Aşağıda göstərilənlərdən hansılar hesablama metodunun tətbiti zamanı gəlirin əldə edildiyi tarix hesab olunur? 1. mülkiyyət hüququnun yaranma tarixi 2. faktiki alınıb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur 3. ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi 4. digərşəxslərdən nağdvə ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix 5. nağd və ya qeyri-nağd formada vəsaitlərin köçürüldüyü(ödənildiyi), yaxud natural-əşyavi formada malların(işlərin, xidmətlərin) başqa şəxslərə natural formada verildiyi tarix (Çəki: 1)

- 1, 2, 4
 - 1, 3, 5
 - 1,2
 - 1, 3
-

Sual: Aşağıda göstərilənlərdən hansılar hesablama metodunun tətbiti zamanı xərclərin çəkildiyi (qəbul edildiyi) vaxt hesab olunur? (Çəki: 1)

- mülkiyyət hüququnun yaranma tarixi
- faktiki alınıb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur

- digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix
 - ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi
-

Sual: Aşağıda göstərilənlərdən hansılar hesablama metodunun tətbiti zamanı gəlirin əldə edildiyi tarix hesab olunmur? 1) mülkiyyət hüququnun yaranma tarixi 2) faktiki alınıb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur 3) ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi 4) digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix 5) nağd və ya qeyri-nağd formada vəsaitlərin köçürüldüyü (ödənildiyi), yaxud natural-əşyavi formada malların (işlərin, xidmətlərin) başqa şəxslərə natural formada verildiyi tarix (Çəki: 1)

- 1, 2, 4
 - 1, 3, 5
 - 2, 3, 4
 - 3, 4
-

Sual: Aşağıda göstərilənlərdən hansılar kassa metodunun tətbiti zamanı gəlirin əldə edildiyi tarix hesab olunur? (Çəki: 1)

- mülkiyyət hüququnun yaranma tarixi
 - faktiki alınıb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur
 - ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi
 - digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix
-

Sual: Aşağıda göstərilənlərdən hansılar kassa metodunun tətbiti zamanı xərclərin çəkildiyi (qəbul edildiyi) vaxt hesab olunur? (Çəki: 1)

- mülkiyyət hüququnun yaranma tarixi
 - faktiki alınıb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur
 - digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix
 - ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi
-

Sual: Hesablama metodu ilə vergi uçotu aparan müəssisələr nədən asılı olmayaraq, özünün gəlir və xərclərini müvafiq olaraq gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi öhdəliyinin yarandığı andan (vaxtdan) uçota alınmalıdır? (Çəki: 1)

- gəlirin (zərərin) faktiki əldə edilməsi (çəkilməsi) vaxtından
- pul vəsaitlərinin, əmlakın (işlərin, xidmətlərin) və ya əmlak hüququnun faktiki daxil olub-olmamasından
- gəlirin (zərərin) faktiki əldə edilməsi və xərcin çəkilməsi öhdəliyinin yaranıb-yaranmamasından
- gəlir almaq hüququnun əldə edilib-edilməməsindən və ya xərcin çəkilməsi

öhdəliyinin yaranıb-yaranmamasından

Sual: Hansı vergi uçotu metoru aparan müəssisələr gəlirin (zərərin) faktiki əldə edilməsi (çəkilməsi) vaxtından asılı olmayaraq, özünün gəlir və xərclərini müvafiq olaraq gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi öhdəliyinin yarandığı andan (vaxtdan) uçota alınmalıdır? (Çəki: 1)

- Kassa metodu
 - Hesablama metodu
 - “Ödəmə üzrə”
 - “Yükləmə üzrə”
-

Sual: Əgər əldə edilmiş gəlir bir neçə hesabat dövrünə aid edilərsə, yaxud gəlir və xərclər arasındaki əlaqəni dəqiq müəyyənləşdirmək mümkün deyilsə (dolayı yolla müəyyən edilirsə), onda hansı prinsip nəzərə alınmaqla gəlirlər vergi ödəyicisi tərəfindən müstəqil olaraq bölüşdürürlür? (Çəki: 1)

- gəlir və xərclərin hesabat dövrləri üzrə qəbul edilməsi
 - gəlirlərin bərabər ölçülərdə qəbul edilməsi
 - xərclərin əldə edilmiş gəlirlər üzrə bərabər ölçülərdə qəbul edilməsi
 - gəlir və xərclərin bərabər ölçülərdə qəbul edilməsi
-

Sual: Hansı halda gəlir və xərclərin bərabər ölçülərdə qəbul edilməsi prinsipi nəzərə alınmaqla gəlirlər vergi ödəyicisi tərəfindən müstəqil olaraq bölüşdürürlür? (Çəki: 1)

- Əgər əldə edilmiş gəlir cari hesabat dövrünə aid edilərsə
 - Əgər əldə edilmiş gəlir cari hesabat dövrünə aid edilərsə
 - Əgər əldə edilmiş gəlir gələcək hesabat dövrünə aid edilərsə
 - Əgər əldə edilmiş gəlir bir neçə hesabat dövrünə aid edilərsə
-

Sual: Hansı halda gəlir və xərclərin bərabər ölçülərdə qəbul edilməsi prinsipi nəzərə alınmaqla gəlirlər vergi ödəyicisi tərəfindən müstəqil olaraq bölüşdürürlür? (Çəki: 1)

- Əgər və xərclər arasındaki əlaqəni ucot məlumatlarına əsasən müəyyənləşdirmək mümkün deyilsə
 - Əgər və xərclər arasındaki əlaqəni dəqiq müəyyənləşdirmək mümkün deyilsə (dolayı yolla müəyyən edilirsə)
 - Əgər əldə edilmiş gəlir cari hesabat dövrünə aid edilməzsə
 - Əgər əldə edilmiş gəlir gələcək hesabat dövrünə aid edilərsə
-

Sual: Hansı ucot metodunun tətbiqi zamanı müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənməlidirsə, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirmişdirse a həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır? (Çəki: 1)

- Kassa Kassa metodu
 - Hesablama metodu
 - “Ödəmə üzrə”
 - “Yükləmə üzrə”
-

Sual: Hansı ucot metodunun tətbiqi zamanı vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir? (Çəki: 1)

- Kassa Kassa metodu
 - Hesablama metodu
 - "Ödəmə üzrə"
 - "Yükləmə üzrə"
-

Sual: Hesablama metodunda gəlirin əldə edilməsi vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:

1) müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənməlidirsə, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirmişdirsə, onda həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır 2) müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənilibsə, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirməlidirsə, onda həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır 3) vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə - gəlir müqavilədə nəzərdə tutulan işlərin görülməsinin (xidmət göstərməsinin) tam başa çatdığı vaxtda əldə edilmiş sayılır 4) vergi ödəyicisi gəlir əldə edəcəksə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ yaranacaqsa, onda borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmə müddətinin qurtardığı vaxt, gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır 5) vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir 6) müqavilədə iştirak edən bütün tərəflər müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirir (Çəki: 1)

- 1,2,3,4
 - 1,3,5,6
 - 2,3,4,5
 - 3,4,5,6
-

Sual: Borc öhdəlikləri üzrə faizlər və ya əmlaka görə icarə haqqı ödənilərkən, borc öhdəliyi (icarə müqaviləsi) üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə onda xərc necə bölüşdürürlür? (Çəki: 1)

- həmin hesabat dövrləri üzrə hesablama qaydasına müvafiq surətdə
 - əvvəlki hesabat dövrü üzrə hesablama qaydasına müvafiq surətdə
 - cari hesabat dövrü üzrə hesablama qaydasına müvafiq surətdə
 - həmin hesabat dövrləri üzrə proporsional olaraq
-

Sual: Əgər vergi ödəyicisi gəlir əldə edirsə, yaxud faizlərdən və ya əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququna malikdirsen, onda gəlir əldə etmək hüququnun müəyyən olunma vaxtı nə hesab olunur? (Çəki: 1)

- icarə müqaviləleri üzrə borcların ödəmə müddətinin təyin edildiyi gün
 - icarə müqaviləleri üzrə borcların ödənilmədiyi son tarix
 - icarə müqaviləleri üzrə borcların ödəmə müddətinin qurtarma tarixi
 - icarə müqaviləleri üzrə borcların ödənilədiyi gün
-

Sual: Borc öhdəlilikləri və ya icarə müqaviləsi üzrə ödənişlərin müddəti bir neçə hesabat dövrünü əhatə etdiyi hallarda hesablama qaydasına müvafiq olaraq gəlir necə bölüşdürürlür? (Çəki: 1)

- müvafiq hesabat dövrləri üzrə
 - icarə müqaviləleri üzrə borcların ödənilədiyi dövrlər üzrə
 - hesabat dövrləri üzrə
 - cari ilin vergi dövrləri üzrə
-

Sual: Komitent vergi ödəyicisi komissiya (agent) müqaviləsi üzrə satış həyat keçirdikdə gəlirin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır? (Çəki: 1)

- Malların (işlərin, xidmətlərin), əmlak hüququnun satılma (verilmə) tarixi
 - Komissionerlərin (agentlik) hesabatında göstərilən tarix
 - Pul vəsaitlərinin komissionerlərin (agentliklərin) ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödəniləndiyi) tarix
 - Malların (işlərin, xidmətlərin) dəyərinin komissionerlərə (agentlərə) ödəniləndiyi tarix
-

Sual: Hesablama metodunun tətbiqi zamanı satışdankənar gəlirlərin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır? (Çəki: 1)

- Əmlakın (işlərin, xidmətlərin) təhvil-təslim aktının tərəflər tərəfindən imzalandığı tarix
 - Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödəniləndiyi) tarix
 - Malların (işlərin, xidmətlərin), əmlak hüququnun satılma (verilmə) tarixi
 - Malların (işlərin, xidmətlərin) dəyərinin ödəniləndiyi tarix
-

Sual: Hesablama metodunun tətbiqi zamanı əvəzsiz olaraq alınmış əmlak (iş, xidmət) şəklində olan satışdankənar gəlirlərin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır? (Çəki: 1)

- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödəniləndiyi) tarix
 - Əmlakın (işlərin, xidmətlərin) təhvil-təslim aktının tərəflər tərəfindən imzalandığı tarix
 - Malların (işlərin, xidmətlərin), əmlak hüququnun satılma (verilmə) tarixi
 - Malların (işlərin, xidmətlərin) dəyərinin ödəniləndiyi tarix
-

Sual: Hesablama metodunun tətbiqi zamanı başqa müəssisələrin fəaliyyətindəki iştirak payından olan dividentlərin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır? (Çəki: 1)

- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödəniləndiyi) tarix
 - Əmlakın (işlərin, xidmətlərin) təhvil-təslim aktının tərəflər tərəfindən imzalandığı tarix
 - Dividentlərin ödənilməsi barədə bağlanmış müqavilədə gösrətilən tarix
 - Malların (işlərin, xidmətlərin) dəyərinin ödəniləndiyi tarix
-

Sual: Hesablama metodunun tətbiqi zamanı əmlakın icarəyə verilməsindən, intellektual mülkiyyət obyektlərindən istifadəyə görə lisenziya ödənişləri şəklində əldə edilən gəlirlər müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır? (Çəki: 1)

- Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq sənədlərin ödəyici tərəfindən banka təqdim edildiyi və ya hesablaşmaların aparıldığı tarix
 - Əmlakın (işlərin, xidmətlərin) təhvil-təslim aktının tərəflər tərəfindən imzalandığı tarix
 - Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödəniləndiyi) tarix
 - İcarə haqqının, lisenziya ödənişlərinin ödənilməsi barədə bağlanmış müqavilədə gösrətilən tarix
-

Sual: Hesablama metodunun tətbiqi zamanı müqavilə və borc öhdəliklərinin pozulmasına görə vergi ödəyicisinə ödənilmiş cərimə, peniya, maliyyə sanksiyaları və zərərlərin (ziyanın) məbləğlərinin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır? (Çəki: 1)

- Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cərimə, peniya, maliyyə sanksiyaları

və zərərlərin ödənilməsi barədə sənədlərin banka təqdim edildiyi tarix

- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənildiyi) tarix
 - Borclunun etiraf etdiyi, yaxud məhkəmənin qanunu qərarının qüvvəyə mindiyi gün
 - Borclunun etiraf etdiyi, yaxud məhkəmənin qanunu qərarının qüvvəyə mindiyi gün
-

Sual: Hesablama metodunun tətbiqi zamanı keçmiş illərin gəlirlərinin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır? (Çəki: 1)

- Gəlirin aşkar edildiyi tarix
 - Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənildiyi) tarix
 - Borclunun etiraf etdiyi, yaxud məhkəmənin qanunu qərarının qüvvəyə mindiyi gün
 - Hesabat (vergi) dövrünün sonuncu günü
-

Sual: Hesablama metodunun tətbiqi zamanı amortizasiya olunan istismardan çıxan əmlakın ləğv edilməsi zamanı alınan materialların dəyərindən olan gəlirlərin müəyyən edilmə tarixi nə vaxtdır? (Çəki: 1)

- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənildiyi) tarix
 - Gəlirin aşkar edildiyi tarix
 - Amortizasiya olunan əmlakın ləğv edilməsi haqqında aktın tərtib olunma tarixi
 - Alınan materialların dəyərindən olan gəlirlərin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənildiyi) tarix
-

Sual: Hesablama metodunun tətbiqi zamanı xarici valyutanın satışından (alışından) olan gəlirlərin müəyyən edilmə tarixi nə vaxtdır? (Çəki: 1)

- Gəlirin aşkar edildiyi tarix
 - Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənildiyi) tarix
 - Xarici valyutanın Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə milli valyutaya çevrildiyi tarix
 - Xarici valyutaya görə mülkiyyət hüququnun keçdiyi tarix
-

Sual: Hesablama metodunun tətbiqi zamanı qüvvədə olan müddəti bir neçə hesabat dövrünə aid olan borc müqavilələri (qiymətli kağızlarda daxil olmaqla) üzrə əldə edilən gəlirlərin müəyyən edilmə tarixi nə vaxtdır? (Çəki: 1)

- Bu öhdəliyin (tələbin) başqasına verildiyi, və ya onun icra olunduğu sonrakı gün
 - Bu öhdəliyin (tələbin) başqasına verildiyi, və ya onun icra olunduğu sonncu gün
 - Tələb etmək hüququnun verilməsi haqqında tərtib edilmiş aktın tərəflər tərefindən imzalandığı gün alınmış hesab olunur və müvafiq gəlirlərin tərkibinə daxil edilir
 - Gəlir müvafiq hesabat dövrünün sonunda alınmış hesab olunur və müvafiq gəlirlərin tərkibinə daxil edilir
-

Sual: Hesablama metodunun tətbiti zamanı xərclər nə vaxt müəyyən edilir? (Çəki: 1)

- nağd və ya qeyri-nağd formada vəsaitlərin köçürüldüyü (ödənildiyi), yaxud natural-əşyavi formada malların (işlərin, xidmətlərin) başqa şəxslərə natural formada verildiyi tarix

- pul vəsaitlərinin (digər ödəniş formasının) faktiki ödənilməsi vaxtından asılı olmayaraq onların aid olduqları hesabat (vergi) dövründə
 - faktiki ödənilib-ödənilməməsindən asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur
 - ödənilib-ödənilməməsindən asılı olmayaraq onların aid olduqları hesabat (vergi) dövründə
-

Sual: Hesablama metodunun tətbiti zamanı xərclər konkret icra müddəti göstərilmiş müqavilənin şərtləri, həmçinin gəlir və xərclərin bərabər ölçülərlə, proporsional formalaşdırılması prinsipi nəzərə alınmaqla nə vaxt müəyyən edilir? (Çəki: 1)

- onların meydana çıxdığı hesabat dövründə
 - faktiki ödənilib-ödənilməməsindən asılı olaraq, müvafiq hesabat dövrlərində
 - ödənilib-ödənilməməsindən asılı olmayaraq onların aid olduqları hesabat (vergi) dövründə
 - pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənildiyi) tarix
-

Sual: Əgər müqavilədə bir neçə hesabat dövrü ərzində gəlir əldə edilməsi və malların (işlərin, xidmətlərin) mərhələlərlə verilməsi nəzərdə tutulmuşdursa, onda hesablama metodunun tətbiti zamanı xərclər necə bölüşdürülrə? (Çəki: 1)

- müqavilənin qüvvədə olduğu dövr ərzində xərclər bərabər ölçülərlə
 - xərclərin bərabər ölçülərlə müəyyən edilməsi prinsipi üzrə
 - gəlir və xərclərin bərabər ölçülərlə müəyyən edilməsi prinsipi üzrə
 - onların vergi ödəyicisinin bütün xərclərinin ümumi həcmindəki xüsusi çəkisinə mütənasib olaraq
-

Sual: Hesablama metodunun tətbiti zamanı, xərclərin konkret olaraq hər hansı fəaliyyət növü üzrə çəkilmiş məsrəflərə bilavasitə aid edilməsi mümkün olmadığı hallarda, xərclər necə bölüşdürülrə? (Çəki: 1)

- onların vergi ödəyicisinin bütün xərclərinin ümumi həcmindəki xüsusi çəkisinə mütənasib olaraq
 - gəlir və xərclərin bərabər ölçülərlə müəyyən edilməsi prinsipi üzrə
 - xərclərin bərabər hesabat dövrləri üzrə bərabər ölçülərlə müəyyən edilməsi prinsipi üzrə
 - xərclərin bərabər ölçülərlə müəyyən edilməsi prinsipi üzrə
-

Sual: Hesablama metodunun tətbiti zamanı, malların (işlərin xidmətlərin) istehsalına sərf edilmiş xammal və materiallar üzrə xərclər nə vaxt çəkilmiş hesab olunur? (Çəki: 1)

- Xammal və materialların istehsala verilmə tarixi
 - Ödəyici tərəfindən qəbul aktının imzalandığı tarix
 - Hər ay xərc kimi qəbul edilir
 - Çəkilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
-

Sual: Hesablama metodunun tətbiti zamanı, istehsal xarakterli iş və xidmətlər üçün xidmətlərin (işlərin) təhvil verilməsi üzrə xərclər nə vaxt çəkilmiş hesab olunur? (Çəki: 1)

- Çəkilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
- Ödəyici tərəfindən qəbul aktının imzalandığı tarix

-
- Hər ay xərc kimi qəbul edilir
 - Xammal və materialların istehsala verilmə tarixi
-

Sual: Hesablama metodunun tətbiti zamanı, amortizasiya ayırmaları üzrə xərclər nə vaxt çəkilmiş hesab olunur? (Çəki: 1)

- Hesablanmış amortizasiya məbləği nəzərə alınmaqla hər ay xərc kimi qəbul edilir
 - Çəkilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
 - Xərclərin ödənilməsindən asılı olmayaraq, onların həyata keçirildiyi hesabat dövründə qəbul edilir
 - Xərclərin ödənilməsindən asılı olmayaraq hesabat dövründə qəbul edilir
-

Sual: Hesablama metodunun tətbiti zamanı, əməyin ödənişi üzrə xərclər nə vaxt çəkilmiş hesab olunur? (Çəki: 1)

- Hesablanmış amortizasiya məbləği nəzərə alınmaqla hər ay xərc kimi qəbul edilir
 - Çəkilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
 - Xərclərin ödənilməsindən asılı olmayaraq, onların həyata keçirildiyi hesabat dövründə qəbul edilir
 - Xərclərin ödənilməsindən asılı olmayaraq hesabat dövründə qəbul edilir
-

Sual: Hesablama metodunun tətbiti zamanı, əsas vəsaitlərin təmirinə çəkilən xərclər nə vaxt çəkilmiş hesab olunur? (Çəki: 1)

- Hesablanmış amortizasiya məbləği nəzərə alınmaqla hər ay xərc kimi qəbul edilir
 - Çəkilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
 - Xərclərin ödənilməsindən asılı olmayaraq, onların həyata keçirildiyi hesabat dövründə qəbul edilir
 - Xərclərin ödənilməsindən asılı olmayaraq hesabat dövründə qəbul edilir
-

Sual: Hesablama metodunun tətbiti zamanı, sığorta müqavilələri üzrə xərclər nə vaxt çəkilmiş hesab olunur? (Çəki: 1)

- Sığorta ödənişlərinin alınması üçün vəsaitlərin köçürüldüyü (kassadan ödənildiyi) hesabat dövründə qəbul edilir
 - Sığorta ödənişlərinin ödənilməsi üçün vəsaitlərin köçürüldüyü (kassadan ödənildiyi) hesabat dövründə qəbul edilir
 - Çəkilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
 - Müqavilənin qüvvədə olduğu dövr ərzində xərclər qəbul olunur
-

Sual: Hesablama metodunun tətbiti zamanı, ehtiyatlara edilən ayırmaların məbləği şəklində olan satışdankənar xərclər nə vaxt çəkilmiş hesab olunur? (Çəki: 1)

- Onların hesablanması tarixi
 - Pul vəsaitlərinin hesablaşdırma hesabından (kassadan) köçürüldüyü tarix
 - Çəkilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
 - Ayırmaların məbləği hesablandığı tarix
-

Sual: Hesablama metodunun tətbiti zamanı, icarəyə götürülmüş əmlaka görə icarə haqları şəklində olan satışdankənar xərclər nə vaxt çəkilmiş hesab olunur? (Çəki: 1)

- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin vergi ödəyicisinə təqdim edilmə tarixi
 - Pul vəsaitlərinin hesablaşma hesabından (kassadan) köçürüldüyü tarix
 - Çekilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
 - Onların hesablanması tarixi
-

Sual: Hesablaşma metodunun tətbiti zamanı, xidməti məqsədlər üçün şəxsi minik avtomobil lərindən istifadəyə görə ödənilən kompensasiyalar və yol xərcləri kimi satışdankənar xərclər nə vaxt çekilmiş hesab olunur? (Çəki: 1)

- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin vergi ödəyicisinə təqdim edilmə tarixi
 - Pul vəsaitlərinin hesablaşma hesabından (kassadan) köçürüldüyü tarix
 - Çekilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
 - Onların hesablanması tarixi
-

Sual: Hesablaşma metodunun tətbiti zamanı, ezamiyyət xərcləri, xidməti nəqliyyatın saxlanılmasına çəkilən satışdankənar xərclər nə vaxt çekilmiş hesab olunur? (Çəki: 1)

- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin vergi ödəyicisinə təqdim edilmə tarixi
 - Pul vəsaitlərinin hesablaşma hesabından (kassadan) köçürüldüyü tarix
 - Çekilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
 - Avans hesabatının təsdiq olunduğu tarix
-

Sual: Hesablaşma metodunun tətbiti zamanı, xarici valyutanın satışından (alışından) olan satışdankənar xərclər nə vaxt çekilmiş hesab olunur? (Çəki: 1)

- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin vergi ödəyicisinə təqdim edilmə tarixi
 - Pul vəsaitlərinin hesablaşma hesabından (kassadan) köçürüldüyü tarix
 - Xarici valyutanın Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə milli valyutaya çevrildiyi tarix
 - Valyutaya görə mülkiyyət hüququnun keçdiyi tarix
-

Sual: Vergi uçotunun hesablaşma metodundan istifadə zamanı müqavilə üzrə xərclərin çekilmə vaxtı aşağıdakı şərtlərin yerinə yetirildiyi gün hesab olunur: 1) vergi ödəyicisi birmənalı olaraq bütün maliyyə öhdəliklərini qəbul edir 2) maliyyə öhdəliklərinin məbləği dəqiq müəyyən edilir 3) saziş iştirakçıları müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirilir, yaxud müvafiq məbləğlər qeyri-şərtsiz ödənilir 4) müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənilibsə, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirməlidirsə, onda həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır 5) müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənməlidirsə, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirmişdirse, onda həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 3,4,5
 - 1,3,5
-

Sual: Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri necədir? (Çəki: 1)

- vergi ödəyicisi gəliri əldə edəndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çekdiyi zaman çıxmalıdır
 - gəlir vergi ödəyicisinin sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çekdiyi zaman çıxmalıdır
 - vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çekmək öhdəliyinin yarandığı an çıxmalıdır
 - vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çekdiyi zaman çıxmalıdır
-

Sual: Kassa metodunun tətbiqi zamanı, satılmış mallara (işlərə, xidmətlərə) görə gəlirlərin əldə olunma tarixi nə vaxt hesab olunur? (Çəki: 1)

- pul vəsaitlərinin müəssisənin bankdakı hesablaşma hesabına (kassasına) daxil olduğu, eləcə də digər debitor borclarının başqa üsullarla ödənildiyi gün
 - pul vəsaitlərinin (əmlak və əmlak hüququnun) müəssisənin bankdakı hesablaşma hesabına (kassasına) daxil olduğu, eləcə də digər debitor borclarının başqa üsullarla ödənildiyi gün
 - pul vəsaitlərinin (əmlak və əmlak hüququnun) müəssisənin bankdakı hesablaşma hesabına (kassasına) daxil olduğu gün
 - əmlak və əmlak hüququnun vergi ödəyicisinin sərəncamına daxil olduğu, eləcə də digər debitor borclarının başqa üsullarla ödənildiyi gün
-

Sual: Kassa metodunun tətbiqi zamanı qarşılıqlı hesablaşmalar zamanı vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi (ödənildiyi) hallarda gəlir nə vaxt əldə edilmiş sayılır? (Çəki: 1)

- maliyyə öhdəliyin ləğv edildiyi gün
 - nağd pul vəsaiti kassaya daxil olduqda və ya vergi ödəyicisinin vəkil etdiyi şəxsə təhvil verildiyi gün
 - pul vəsaiti vergi ödəyicisinin sərbəst şəkildə sərəncam verə biləcəyi hər hansı digər hesaba daxil olduqda
 - vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ödənildiyi
-

Sual: Hansı uçot metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çekdiyi zaman çıxmalıdır? (Çəki: 1)

- kassa və hesablamalar metodu ilə
 - yalnız hesablamalar metodu ilə
 - heç bir uçot metodu ilə
 - yalnız kassa metodu ilə
-

Sual: Vergi ödəyicisi vergi ili ərzində gəlir və xərclərin uçotu metodunu (kassa və ya hesablama metodu) neçə dəfə dəyişə bilər? (Çəki: 1)

- istənilən qədər
 - vergi ili ərzində dəyişə bilməz
 - 2 dəfə
 - rübdə bir dəfə
-

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Müəssisənin gəlirləri nədən asılı olaraq müxtəlif əlamətlər üzrə təsnifləşdirilir?
(Çəki: 1)

- müəssisədə idarəçilik və vergitutma sisteminin effektivliyindən
- gəlirlərin əldə edilmə mənbələrindən
- maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrindən
- müəssisə fəaliyyətinin istiqamətindən (əsas, investisiya, maliyyə)

Sual: Fəaliyyət sahələrinə görə gəlirlər aşağıdakı kimi qruplaşdırılır: 1) istehsalat fəaliyyətindən olan gəlirlər; 2) investisiya fəaliyyətdən olan gəlirlər; 3) ticarət fəaliyyətindən olan gəlirlər; 4) əsas fəaliyyətdən olan gəlirlər; 5) xidmətlərin göstərilməsindən olan gəlirlər; 6) maliyyə fəaliyyətdən olan gəlirlər. (Çəki: 1)

- 1,2,3,4
- 1,3,5
- 2,4,6
- 3,4,5

Sual: Fəaliyyət növlərinə görə gəlirlər aşağıdakı mənbələrdən daxil olur: 1) investisiya fəaliyyətdən olan gəlirlər; 2) əsas fəaliyyətdən olan gəlirlər; 3) maliyyə fəaliyyətdən olan gəlirlər; 4) ticarət fəaliyyətindən olan gəlirlər; 5) xidmətlərin göstərilməsindən olan gəlirlər; 6) istehsalat fəaliyyətindən olan gəlirlər. (Çəki: 1)

- 1,2,3
- 2,3,4
- 3,4,5
- 4,5,6

Sual: Əsas fəaliyyətdən olan gəlirlər hansı mənbədən formalaşır? (Çəki: 1)

- məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
- qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- birgə fəaliyyətdən olan gəlirlər

Sual: İnvestisiya fəaliyyətindən olan gəlirlər hansı mənbədən formalaşır? (Çəki: 1)

- kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər

- birgə fəaliyyətdən və satışdankənar əməliyyatlardan olan gəlirlər
 - məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
 - qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
-

Sual: Maliyyə fəaliyyətdən olan gəlirlər hansı mənbədən formalaşır? (Çəki: 1)

- məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
 - kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
 - birgə fəaliyyətdən və satışdankənar əməliyyatlardan olan gəlirlər
 - qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
-

Sual: Əmələgelmə mənbəyinə görə gəlirlər necə qruplaşdırılır? 1) məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər 2) sair daxilolmalar 3) əməliyyat gəliri 4) satışdankənar gəlirlər 5) fövqəladə gəlirlər (Çəki: 1)

- 1,2
 - 2,3
 - 3,4
 - 4,5
-

Sual: Sair daxilolmalar hansı gəlirlərdən formalaşır? (Çəki: 1)

- əməliyyat gəlirləri, satışdankənar gəlirlər, fövqəladə gəlirlər.
 - məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər, sair daxilolmalar, fövqəladə gəlirlər.
 - əsas vəsaitlərin satışından olan gəlirlər, digər aktivlərin satışından olan gəlirlər, fövqəladə gəlirlər.
 - müəssisənin pul vəsaitlərinin istifadəyə verilməsindən olan gəlirlər, əməliyyat gəlirləri, satışdankənar gəlirlər
-

Sual: Əməliyyat gəlinə aşağıdakılardan daxildir: 1) müəssisə aktivlərinin ödənişli əsaslarla müvəqqəti istifadəyə verilməsindən olan gəlirlər; digər müəssisələrin nizamnamə kapitalında iştirakla əlaqədar daxilolmalar (faiz və qiymətli kağızlar üzrə gəlirlər də daxil olmaqla); 2) ödənişli əsaslarla ixtira, müəssisə nümunəsi görə patent və digər intellektual mülkiyyətə görə hüququn verilməsindən olan daxilolmalar; 3) birgə fəaliyyətdən olan gəlirlər (sadə yoldaşlıq müqaviləsi üzrə); 4) məzənnə fərqləri; 5) müqavilə şərtlərinin pozulmasına görə daxil olmuş cərimə, peniya və dəbbə məbləğləri; 6) hesabat ilində aşkar edilmiş keçmiş illərin gəlirləri. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 4,5,6,7
-

Sual: Satışdankənar gəlirlərə aşağıdakılardan ibarətdir: 1) müəssisəyə dəymmiş zərərin ödənişi kimi daxil olmuş ödəmələr; 2) pul vəsaitləri (xarici valyutadan başqa) və məhsullar istisna olmaqla, əsas vəsaitlər və digər aktivlərin satışından olan gəlirlər; 3) iddia müddəti başa çatmış kreditor və deponent borcları; 4) müəssisə aktivlərinin ödənişli əsaslarla

müvəqqəti istifadəyə verilməsindən olan gəlirlər; 5) aktivlərin yenidən qiymətləndirilməsindən olan gəlirlər (dövriyyədən kənar aktivlər istisna olmaqla); 6) birgə fəaliyyətdən olan gəlirlər (sadə yoldaşlıq müqaviləsi üzrə). (Çəki: 1)

- 1,2,3,4
 - 1,3,5
 - 2,4,6
 - 4,5,6
-

Sual: Vergiyə cəlb olunma xarakterinə görə gəlirlər necə cür olur? (Çəki: 1)

- vergiyə cəlb olunanlar və vergiyə cəlb olunmayanlar
 - vergiyə cəlb olunanlar və maliyyə nəticələrinə aid edilənlər
 - satış pulu hesabına ödənilənlər və vergiyə cəlb olunmayanlar
 - vergiyə cəlb olunanlar və məhsulların satış qiymətinə daxil edilənlər
-

Sual: Formalaşma dövrünə görə gəlirlər necə qruplaşdırılır (Çəki: 1)

- əvvəlki dövrün gəlirləri, hesabat dövrünün gəlirləri və planlaşdırılmış dövrün gəlirləri (planlaşdırılan gəlir)
 - hesabat ilində əldə edilən gəlirlər hesabat rübündə əldə edilən gəlirlər, hesabat ayında əldə edilən gəlirlər
 - əvvəlki dövrün gəlirləri, hesabat rübündə əldə edilən gəlirlər, satışdankənar gəlirlər
 - əvvəlki dövrün gəlirləri, cari dövrün gəlirləri, proqnozlaşdırılan gəlirlər
-

Sual: Hansı gəlirlər əsas fəaliyyətdən olan gəlirlər adlanır? (Çəki: 1)

- Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər
 - Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər və satışdankənar gəlirlər
 - Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər və əməliyyat gəlirləri
 - Bilavasitə müəssisə fəaliyyətinin sahəvi xüsusiyyəti ilə bağlı olan məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər
-

Sual: Əsas fəaliyyətdən olan gəlirlər hansı gəlirlərdən formalaşır? (Çəki: 1)

- məhsulların (işlərin, xidmətlərin), dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) satışından olan gəlirlərdən
 - məhsulların (işlərin, xidmətlərin), dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) və digər aktivlərin satışından olan gəlirlərdən
 - məhsulların, dövriyyədən kənar aktivlərin satışından olan gəlirlərdən və satışdankənar gəlirlərdən
 - dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) və digər aktivlərin satışından olan gəlirlərdən
-

Sual: Satışdan olan gəlirlər hansı gəlirlərdən formalaşır? (Çəki: 1)

- satılmış məhsullara (mallara) görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
- qiymətli kağızların satışından və satılmış məhsullara (mallara) görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
- satılmış məhsullara (mallara, işlərə, xidmətlərə) görə alıcılardan (sifarişçilərdən) daxil olmuş pul vəsaitlərindən
- materialların, azqiymətli və tezköhnələn əşyaların satışından olan vəsaitlərindən

Sual: Vergi qanunvericiliyinə əsasən hansı əməliyyatlar mal, iş və xidmətlərin satışı kimi qiymətləndirilir? (Çəki: 1)

- əvəzi ödənilməklə mallara görə mülkiyyət hüququnun bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
 - əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə mülkiyyət hüququnun bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
 - əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə sənədlərin bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
 - əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə sənədlərin bir şəxs tərəfindən digərinə verilməsi və əvəzində işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
-

Sual: Hansı halda əmlak (mal, məhsul, iş, xidmət) və əmlak hüququ əvəzsiz olaraq alınmış hesab olunur? (Çəki: 1)

- həmin əmlakın alınması onu alan tərəfdə onu geri satmaq və ya onun dəyərini ödəmək, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın.
 - həmin əmlakın alınması onu alan tərəfdə onu geri qaytarmaq və ya onun dəyərini almaq, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın.
 - həmin əmlakın alınması onu alan tərəfdə onu geri qaytarmaq və ya onun dəyərini ödəmək, yaxud onu alan tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın.
 - həmin əmlakın alınması onu alan tərəfdə onu geri qaytarmaq və ya onun dəyərini ödəmək, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın.
-

Sual: Əksər müəssisələr hesablama metodunu ("yükləmə üzrə") tətbiq edirsə, onda məhsulların satışından olan gəlirlər hansı fakt üzrə uçota alırlar? (Çəki: 1)

- malların yüklenməsinin hər bir mərhələ üzrə yerinə yetirilmiş işlərin ödənişi üzrə
 - malların yüklenməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı üzrə
 - işlərin yerinə yetirilməsinin hər bir mərhələ üzrə ödənişi üzrə
 - yüklənmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı üzrə
-

Sual: Tikinti müəssisələrində, elmi-tədqiqat və sınaq-konstruksiya işləri ilə məşğul olan sahələrdə yerinə yetirilmiş işlər bir neçə mərhələdən ibarət olduğu üçün satış pulu kimi nə qəbul edilir? (Çəki: 1)

- malların yüklenməsinin hər bir mərhələ üzrə yerinə yetirilmiş işlərin ödənişi üzrə
 - yüklənmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı
 - hər bir mərhələ üzrə yerinə yetirilmiş işin ödənişi
 - malların yüklenməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı
-

Sual: Əgər müəssisə satışdan olan gəlirləri məhsulların yüklenməsi, işlərin görülməsi və

xidmətlərin göstərilməsi faktı üzrə müəyyən edərsə, onda bu halda vergilərin ödənilməsi üzrə öhdəlik nədən asılı olmayaraq yaranır? (Çəki: 1)

- alıcılardan (debitorlardan) pul vəsaitlərinin alınması faktından
 - alıcıların (debitorların) pul vəsaitlərini ödəmək öhdəliyinin yaranması faktı
 - yüklənmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı
 - malların yüklənməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı
-

Sual: Satış pulunun “yüklemə üzrə” (hesablama) metodu ilə uçota alındığı hallarda müəssisələr şübhəli borclar üzrə ehtiyat yaratmaq hüququna malikdirlər? (Çəki: 1)

- Malikdirlər
 - Malik deyillər
 - Yalnız “ödəmə üzrə” (kassa) metodunun tətbiqi zamanı malikdirlər
 - Hər iki metodun tətbiqi zamanı malikdirlər
-

Sual: Şübhəli borclar üzrə ehtiyat gəlirdən çıxılan xərclərə aid edilirmi? (Çəki: 1)

- Qanunvericilikdə müəyyən edilmiş həddə edilir
 - Yalnız müəssisənin sərəncamında qalan mənfəət hesabına yaradıla bilər
 - Edilmir
 - Edilir
-

Sual: Ödəmə müddəti başa çatmış və zəmanətlə təmin olunmamış debitor borcları şübhəli borclar hesab olunurmu? (Çəki: 1)

- Olunur
 - Olunmur
 - Yalnız “ödəmə üzrə” metodunun tətbiqi zamanı Olunur
 - Yalnız kassa metodunun tətbiqi zamanı Olunur
-

Sual: 23. Müəssisənin son maliyyə nəticələri nədən formalaşır? 1) Məhsulların satışından olan maliyyə nəticələri 2) Əsas vəsaitlərin və digər əmlakın satışından olan maliyyə nəticələri 3) Qeyri maddi aktivlərin satışından olan maliyyə nəticələri 4) Satışdankənar əməliyyatlardan olan və bu əməliyyatlar üzrə xərclərin məbləği qədər azaldılmış maliyyə nəticələri 5) Əsas fəaliyyətdən olan maliyyə nəticələri 6) Maliyyə əməliyyatlarından olan maliyyə nəticələri (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,3,5,6
-

Sual: Hansı gəlirlər əməliyyat gəlirləri adlanır? (Çəki: 1)

- Əmlak satışından olan gəlirlər
 - Qiymətli kağızların satışından olan gəlirlər
 - Material qiymətlilərinin satışından olan gəlirlər
 - Satışdankənar əməliyyatlardan olan gəlirlər
-

Sual: Əməliyyat gəlirlərinə aşağıdakılardan daxildir: 1) material qiymətlilərinin satışından olan gəlirlər; 2) müəssisə aktivlərinin ödənişlə müvəqqəti istifadəyə təqdim edilməsindən alınan gəlirlər; 3) ixtiraya görə patentin, sənaye nümunələri və digər intellektual mülkiyyət nümunələrinə görə hüququn təqdim edilməsindən olan gəlirlər (royalti); 4) digər müəssisələrin nizamnamə kapitalında iştirakdan olan gəlirlər (qiymətli kağızlar üzrə faiz gəlirləri də daxil olmaqla); 5) birgə fəaliyyətdən olan mənfəət və müəssisənin pul vəsaitlərinin istifadəyə verilməsindən alınmış fazlər. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 1,3,4,5
 - 1,3,5
-

Sual: Dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) satışından əldə edilən mənfəət (zərər) məbləği necə hesablanılır? (Çəki: 1)

- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların ilkin dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır
 - həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır
 - həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərindən, onların əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksizlər) və kommersiya xərclərini çıxmaq lazımdır
 - həmin qiymətlilərin satışından olan (buraxılış qiyməti ilə) pul vəsaitləri ilə həmin qiymətlilərin əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksizlər) arasındaki fərq kimi
-

Sual: Material qiymətliləri və digər aktivlərin satışından olan mənfəət (zərər) məbləği necə hesablanılır? (Çəki: 1)

- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların ilkin dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır
 - həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır
 - həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərindən, onların əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksizlər) və kommersiya xərclərini çıxmaq lazımdır
 - həmin qiymətlilərin satışından olan (buraxılış qiyməti ilə) pul vəsaitləri ilə həmin qiymətlilərin əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolayı vergilər (ƏDV, aksizlər) arasındaki fərq kimi
-

Sual: Keçmiş illərə aid olan, lakin cari ildə aşkar edilmiş mənfəət (zərər) hansı dövrün maliyyə nəticələrinə aid edilir? (Çəki: 1)

- hesabat ilindən sonrakı dövrün
 - gələcək dövrlərin
 - hesabat rübünün
 - hesabat ilinin
-

Sual: Balans mənfəəti nədir? (Çəki: 1)

- məhsulun (işlərin, xidmətlərin), əsas vəsaitlərin, material qiymətlilərinin və digər aktivlərin satışından və satışdan kənar əməliyyatlardan olan mənfəət

- məhsulun (işlərin, xidmətlərin), material qiymətlilərinin və digər aktivlərin satışından və satışdankənar əməliyyatlardan olan mənfəət
 - məhsulun (işlərin, xidmətlərin), material qiymətlilərinin və digər aktivlərin satışından və satışdankənar əməliyyatlardan olan mənfəət
 - məhsulun (işlərin, xidmətlərin), əsas vəsaitlərin, material qiymətlilərinin və digər aktivlərin satışından olan mənfəət
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Qəbul edilən qərarların xüsusiyyətindən asılı olaraq məsrəflər necə qruplaşdırılır? (Çəki: 1)

- Real və alternativ
 - Relevant (əsaslı, əhəmiyyətli) və qeyri-relevant
 - Sərfəli və sərfəsiz
 - Planlaşdırılan və planlaşdırılmayan
-

Sual: Hansı xərclərə planlaşdırılan məsrəflər deyilir? (Çəki: 1)

- müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan və istehsal məsrəflərinin smetasında nəzərdə tutulan məhsuldar xərclərə
 - müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn və qaçılmasız olan qeyri-məhsuldar xərclərə
 - müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan qaçılmasız olan məhsuldar xərclərə
 - müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn smetasında nəzərdə tutulan qaçılmasız olan qeyri-məhsuldar
-

Sual: Hansı xərclərə planlaşdırılan məsrəflər deyilir? (Çəki: 1)

- müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan və istehsal məsrəflərinin smetasında nəzərdə tutulan məhsuldar xərclərə
 - müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn və qaçılmasız olan qeyri-məhsuldar xərclərə
 - müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan qaçılmasız olan məhsuldar xərclərə
 - müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn smetasında nəzərdə tutulan qaçılmasız olan qeyri-məhsuldar
-

Sual: Hansı məsrəflər xərc elementləri adlanır? (Çəki: 1)

- Mal-material qiymətlilərinin istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər
- Kapital qoyuluşuna çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər

- Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılan məsrəflər
 - Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər
-

Sual: Məhsulların maya dəyərinə daxil edilən məsrəflərin tərkibi haqqında qaydaya uyğun olaraq bütün müəssisələr üçün hansı vahid xərc elementləri müəyyən edilmişdir?

1)ümumixtehsalat xərcləri; 2)ümumtəsərrüfat xərcləri; 3)sosial ehtiyaclarla ayırmalar
4)əməyin ödənişi üzrə məsrəflər; 5)material məsrəfləri; 6)sosial ehtiyaclarla ayırmalar;
7)amortizasiya ayırmaları; 8)sair məsrəflər. (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 4,5,6,7,8
-

Sual: Aşağıdakılardan hansılar kalkulyasiya maddələrinə daxildir? 1)ümumixtehsalat xərcləri; 2)ümumtəsərrüfat xərcləri; 3)sosial ehtiyaclarla ayırmalar 4)satın alınmış yarımfabrikatlar 5)istehsalat fəhlələrinin əlavə əmək haqqı 6)material məsrəfləri; 7)sosial ehtiyaclarla ayırmalar; 8)amortizasiya ayırmaları; (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 4,5,6,7,8
-

Sual: İstehsalın həcmində münasibətdə məsrəfləri necə qruplaşdırılır? (Çəki: 1)

- daimi və qeyri-müstəqim (dolayı)
 - daimi və dəyişən
 - müstəqim (birbaşa) və qeyri-müstəqim (dolayı)
 - əməliyyat və satışdankənar
-

Sual: Hansı məsrəflər ümumtəsərrüfat xərcləri adlanır? (Çəki: 1)

- İstehsalın həcmindən asılı olmayaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
 - İstehsalın həcmindən asılı olaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
 - Məhsul satışının həcmindən asılı olaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
 - Məhsul satış dövriyyəsinin həcmindən asılı olaraq dəyişən və ya cüzi dəyişən məsrəflər
-

Sual: Hansı məsrəflər qeyri-müstəqim xərclər adlanır? (Çəki: 1)

- Konkret məhsul növünün istehsalı üzrə xərclər
- Yaranma anında konkret məmulatın maya dəyərinə aid edilməsi mümkün olmayan məsrəflər
- Məhsulların istehsalı üzrə xərclər
- İstehsalın həcmindən asılı olan xərclər

Sual: Xərclər onların xarakterindən, həyata keçirilməsi şərtindən və müəssisə fəaliyyətinin istiqamətindən asılı olaraq aşağıdakı əlamətlər üzrə qruplaşdırılır: 1)kommersiya fəaliyyəti, yəni mənfəətin əldə edilməsi ilə bağlı olan xərclər (istehsalı və satış ilə bağlı olan xərclər); 2)kommersiya fəaliyyəti ilə bağlı olmayan satışdankənar xərclər; 3)müəssisə məsrəflərini formalaşdırmayan (vergitutulan gəlirdən çıxılmayan) xərclər; 4)adi fəaliyyət növləri üzrə xərclər; 5)əməliyyat xərcləri; 6)satışdankənar xərclər. (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 4,5,6
 - 2,4,6
-

Sual: Uçot əlamətinə görə məsrəflər aşağıdakı kimi təsnifləşdirilir: 1)adi fəaliyyət növləri üzrə xərclər; 2)kommersiya fəaliyyəti, yəni mənfəətin əldə edilməsi ilə bağlı olan xərclər (istehsalı və satış ilə bağlı olan xərclər); 3)əməliyyat xərcləri; 4)kommersiya fəaliyyəti ilə bağlı olmayan satışdankənar xərclər; 5)satışdankənar xərclər; 6)müəssisə məsrəflərini formalaşdırmayan (vergitutulan gəlirdən çıxılmayan) xərclər. (Çəki: 1)

- 1,2,3
 - 1,3,5
 - 2,4,6
 - 4,5,6
-

Sual: İstehsal proseslərinin idarə edilməsi ilə bağlı məsrəflərə aşağıdakılar daxil edilir: 1)əməliyyat xərcləri; 2)satışdankənar xərclər; 3)adi fəaliyyət növləri üzrə xərclər; 4)inzibati-idarəetmə xərcləri; 5)icarə haqqı; 6)ezamiyyət xərcləri; 7)xidməti avtomaşınlarının saxlanması üzrə xərclər; 8)köməkçi istehsalat sexlərinin xərcləri. (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 4,5,6,7,8
-

Sual: İstehsal prosesində istifadə olunan hansı aktivlərin dəyəri amortizasiya mexanizmi vasitəsilə məsrəflərə keçirilir? (Çəki: 1)

- dövriyyədənkənar aktivlərin dəyəri
 - dövriyyə və saitləri və əsas vəsaitlərin dəyəri
 - qeyri-maddi aktivlərin dəyəri
 - azqiyəmətli və tezköhnlən əşyaların dəyəri
-

Sual: Material xərclərinə daxil edilən material resurslarının dəyəri onların alış qiyməti (dolayı vergilər xaric) və aşağıdakı tərkib elementlərindən formalasır: 1)ticarət əlavəsi; 2)vasitəçi təşkilatların komissiyon mükafatlandırılması; 3)idxal gömrük rüsum və yığımları; 4)əmtəə birjaları xidmətlərinin (broker xidmətləri də daxil olmaqla) dəyəri; 5)kommersiya xərcləri. (Çəki: 1)

- 1,2,3,4,5
- 1,2,3
- 1,3,4

1,4,5

Sual: Vergitutma məqsədləri üçün müəssisənin uçot siyasetində qəbul edilmiş metoda uyğun olaraq xammal və materiallar istehsalata aşağıdakı qiymətləndirmə metodlarından biri ilə silinir: 1) ehtiyatların vahidinin dəyəri üzrə qiymətləndirmə metodu; 2) orta dəyər üzrə qiymətləndirmə metodu; 3) əldə edilmə vaxtına görə birinci alınmış partianın dəyəri üzrə qiymətləndirmə metodu (FIFO); 4) əldə edilmə vaxtına görə axırıncı alınmış partianın dəyəri üzrə qiymətləndirmə üsulu (LIFO); 5) faktiki maya dəyəri; 6) ilkin dəyəri; 7) qalıq dəyəri. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 4,5,6,7
-

Sual: Əgər ödəyici xammal, ehtiyat hissəsi, komplektləşdirici məmulatlar, yarımfabrikat və digər material xərcləri kimi öz istehsal məhsullarından istifadə etdiyi halda onların qiymətləndirilməsi hansı qaydasına əsasən həyata keçirilir? (Çəki: 1)

- hazır məhsulların (işlərin, xidmətlərin) qiymətləndirilməsi qaydasına əsasən
 - ehtiyatların vahidinin dəyəri üzrə qiymətləndirmə metodu;
 - orta dəyər üzrə qiymətləndirmə metodu;
 - faktiki maya dəyəri
-

Sual: Hesabat dövrünün material məsrəflərinin məbləği hansı mal-material qiymətlilərinin dəyəri qədər azaldılır? (Çəki: 1)

- istehsalata verilmiş, lakin istifadə olunmamış
 - istehsalata verilmiş, lakin ayın sonuna istifadə olunmamış
 - istehsalat qalığına düşən
 - zay məhsulun istehsalı üçün istifadə olunmuş
-

Sual: Mövcud qanunvericiliyə uyğun olaraq material resurslarına çəkilən məsrəflərdən nəyin dəyəri çıxılır? (Çəki: 1)

- geri qaytarılan tullantıları
 - zay məhsulun istehsalı üçün istifadə olunmuş materialların
 - təbii fəlakət nəticəsində xarab olmuş və yararsız hala düşmüş materialların
 - çatışmayan və oğurlanmış
-

Sual: Əməyin ödənişi üzrə məsrəflərə daxil edilən xərcləri ümumilikdə aşağıdakı kimi qruplaşdırmaq olar? 1) Pul və natural formada işçilərə hesablanmış istənilən ödəmə 2) Stimullaşdırıcı hesablama və əlavələr 3) İş rejimi və əmək şəraiti ilə əlaqədar kompensasiya hesablamları 4) Mükafat və birdəfəlik həvəsləndirici hesablamlar 5) İşçilərin saxlanması ilə bağlı əmək müqaviləsində nəzərdə tutulmuş xərclər 6) Kollektiv müqavilədə nəzərdə tutulmuş işçilərin saxlanması ilə əlaqədar xərclər (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 2,3,4,5,6
 - 3,4,5,6
 - 1,3,4,5
-

Sual: Natural və pul formasında olan aşağıdakı ödənişlər məhsulun maya dəyərinə daxil edilmir: 1) ilin yekunlarına görə verilmiş mükafatlar; 2) baş vermiş təbii fəlakət, əmlakın oğurlanması və dəfn ilə əlaqədar işçilərə verilmiş maddi yardımalar; 3) təqaüdə çıxması ilə əlaqədar işçiye verilən birdəfəlik müavinət; 4) səhmlər üzrə gəlirlər (dividentlər), pay iştirakı üzrə ödəmələr; (Çəki: 1)

- 1,2,3,4
 - 1,3,4
 - 2,3,4
 - 3,4
-

Sual: Sosial ehtiyaclara ayırmalar” xərc elementinə hanməsrəflər daxil edilir? (Çəki: 1)

- qanunla müəyyən edilmiş normalar üzrə əməyin ödənişinə çəkilən məbləğdən sosial sıgorta orqanlarına hesablanmış məcburi ödəmələr
 - dövlət bütçəsinə köçürürlən sıgorta ödəmələri
 - gəlir vergisi
 - işçilərin əmək haqqından tutulan icbari tutulmalar
-

Sual: İşçilərin əmək haqqından 3% həcmində məcburi qaydada pensiya fonduna tutulan pul vəsaitləri məhsulun maya dəyərinə daxil edilmiş? (Çəki: 1)

- Edilir
 - Edilmir
 - Vergi qanunvericiliyində müəyyən edilmiş həddə edilir
 - Vergi qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir
-

Sual: “Amortizasiya ayırmaları” elementində hansı məsrəflər əks olunur? (Çəki: 1)

- istehsal fondlarının tam bərpası üçün hesablanmış amortizasiya ayırmalarının məbləği
 - dövriyyədən kənar aktivlərin bərpası üçün hesablanmış amortizasiya ayırmalarının məbləği
 - azqiyəmətli və tezköhənlən eşyalar üzrə hesablanmış amortizasiya ayırmalarının məbləği
 - dövriyyə aktivlərinin bərpası üçün hesablanmış amortizasiya ayırmalarının məbləği
-

Sual: Aşağıdakı amortizasiya olunan əmlak növləri amortizasiyaya məruz qalmır:

1) torpaq, eləcə də digər torpaqdan istifadə obyektləri; 2) incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər); 3) bütçə təşkilatlarının əmlakı; 4) istismar vaxtı çatmayan çoxillik əkililər; 5) konservasiya edilmiş əsas vəsaitlər; 6) tam amortizasiya olunmuş əsas vəsaitlər (istismara yararlı olduğu hallarda); 7) tam amortizasiya olunmuş əsas vəsaitlər (istismara yararlı olmadığı hallarda). (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 1,2,3,4,5,7
 - 2,3,4,5,6,7
 - 1,2,3,5,6,7
-

Sual: “Sair xərclər” elementinə daxil edilən əsas məsrəflər aşağıdakılardır: 1) borca görə ödənilmiş faizlər və onunla bağlı olan xərclə; 2) ümidişiz və şübhəli borclar üzrə ehtiyatın

məbləği; 3)elmi-tədqiqat, layihə axtarış və təcrübə-konstruksiya işlərinə çəkilmiş xərclərin məbləği; 4)həyat sığortası müqaviləsi üzrə sığorta ödəmələrinin məbləği; 5)təqdim (ləğv) edilmiş əsas vəsaitlərin qalıq dəyəri; 6)qeyri-maddi aktivlərə çəkilən xərclər; 7)əmlakın təqdim edilməsindən yaranmış zərər; 8)qalıq dəyəri 200 manatdan az olan əsas vəsaitlərin dəyəri; 9)sığorta, bank və kredit təşkilatlarında ehtiyat yiğim fonduna ayırmaların məbləği (Çəki: 1)

- 1,2,3,4,5,6,7
 - 2,3,4,5,6,7,8
 - 3,4,5,6,7,8,9
 - 1,3,5,6,7,8,9
-

Sual: Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hansı dəyərinə əsasən müəyyən edilir? (Çəki: 1)

- əsas vəsaitlərin əvvəlki ilin sonuna olan qalıq dəyərinə
 - əsas vəsaitlərin ilkin dəyərinə
 - əsas vəsaitlərin bərpa dəyərinə
 - əsas vəsaitlərin balans dəyərinə
-

Sual: Binalar, tikililər və qurğular üzrə təmirlə bağlı xərclər neçə faiz müəyyən edilmişdir? (Çəki: 1)

- 0%
 - 2%
 - 3%
 - 5%
-

Sual: Maşın, avadanlıq və hesablama texnikasının təmirlə bağlı xərclər neçə faiz müəyyən edilmişdir? (Çəki: 1)

- 0%
 - 2%
 - 3%
 - 5%
-

Sual: Digər əsas vəsaitlər üzrə təmirlə bağlı xərclər neçə faiz müəyyən edilmişdir? (Çəki: 1)

- 0%
 - 2%
 - 3%
 - 5%
-

Sual: Köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə təmirlə bağlı xərclər neçə faiz müəyyən edilmişdir? (Çəki: 1)

- 0%
 - 2%
 - 3%
 - 5%
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	40
Maksimal faiz	40
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Müəssisənin hesabat ilindəki fəaliyyətinin maliyyə nəticələri haqqında informasiyanı ümumiləşdirmək üçün mühasibat uçotunun hesablar planında hansı hesab nəzərdə tutulmuşdur? (Çəki: 1)

- 80 № li “Mənfəət və zərərlər”
- 46 № li “Məhsulları (işlərin, xidmətlərin) satışı”
- 47 № li “Əsas vəsaitlərin satışı və sair xaric olması”
- 48 № li “Sair aktivlərin satışı”

Sual: Müəssisə əmlakın satışından olan maliyyə nəticələri hansı hesabda müəyyən edilir? 1)46 № li “Məhsulları (işlərin, xidmətlərin) satışı” 2)47 № li “Əsas vəsaitlərin satışı və sair xaric olması” 3)48 № li “Sair aktivlərin satışı” 4)80 “Mənfəət və zərərlər” (Çəki: 1)

- 1,2,3,4
- 1,2,3
- 2,3,4
- 4

Sual: Satışdankənar əməliyyatlardan olan gəlirlər hansı hesabda əks olunur 1)46 № li “Məhsulları (işlərin, xidmətlərin) satışı” 2)47 № li “Əsas vəsaitlərin satışı və sair xaric olması” 3)48 № li “Sair aktivlərin satışı” 4)80 “Mənfəət və zərərlər” (Çəki: 1)

- 1,2,3,4
- 1,2,3
- 2,3,4
- 4

Sual: Aşkar edilmiş maliyyə nəticələri satış hesablarından hansı hesaba silinir? (Çəki: 1)

- 80 “Mənfəət və zərərlər”
- 81 “Mənfəətin istifadəsi”
- 83 “Gələcək dövrün gəlirləri”
- 88 “Bölüşdürülməmiş mənfəət”

Sual: Müəssisənin maliyyə nəticələrindən əldə etdiyi mənfəət satış hesabları ilə müxabirləşməklə hansı hesaba silinir? (Çəki: 1)

- 80 “Mənfəət və zərərlər” hesabın debetinə
- 80 “Mənfəət və zərərlər” hesabın kreditinə
- 88 “Bölüşdürülməmiş mənfəət” hesabın debetinə

- 88“Bölüşdürülməmiş mənfəət” hesabının kreditinə
-

Sual: Müəssisənin maliyyə nəticələrindən əldə etdiyi zərər satış hesabları ilə müxabirləşməklə hansı hesaba silinir? (Çəki: 1)

- 80 “Mənfəət və zərərlər” hesabının debetinə
 - 80 “Mənfəət və zərərlər” hesabının kreditinə
 - 88“Bölüşdürülməmiş mənfəət” hesabının debetinə
 - 88“Bölüşdürülməmiş mənfəət” hesabının kreditinə
-

Sual: Məhsulların satışından olan maliyyə nəticələri hansı uçot məlumatlarına əsasən müəyyən edilir? (Çəki: 1)

- Analitiq uçot məlumatlarına
 - Uçot registrlərinin məlumatlarına
 - Bank çıxarışı və kassa mədaxil orderlərinin
 - Satış prosesinin cari uçot məlumatlarına
-

Sual: 46 sayılı hesabın debeti üzrə aşağıdakılardan əks olunur: 1)satılmış məhsulların istehsalat maya dəyəri; 2)satılmış məhsulların faktiki istehsalat maya dəyəri; 3)satılmış məhsullara aid edilən kommersiya xərcləri; 4)satılmış aksizli məhsullar üzrə hesablanmış aksiz məbləği; 5)satılmış məhsullar üzrə ƏDV məbləği; 6)məhsulların satışından əldə edilən mənfəət; 7)məhsulların satışından əldə edilən zərər; (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6,
 - 3,4,5,6,7
 - 1,3,5,7,
-

Sual: 46 sayılı hesabın krediti üzrə aşağıdakılardan əks olunur: 1)satılmış məhsullara görə alıcılarından (sifarişçilərdən) daxil olmuş pul vəsaiti 2)məhsulların satışından əldə edilən mənfəət; 3)məhsulların satışından əldə edilən zərər; 4)satılmış məhsulların faktiki maya dəyəri; 5)satılmış məhsullara aid edilən kommersiya xərcləri; 6)satılmış aksizli məhsullar üzrə hesablanmış aksiz məbləği; 7)satılmış məhsullar üzrə ƏDV məbləği. (Çəki: 1)

- 1,2,3,4
 - 1,3
 - 5,7
 - 2,4,6
-

Sual: Məhsulların satışından olan maliyyə nəticələri hansı hecab üzrə və necə müəyyən edilir? (Çəki: 1)

- 46 sayılı hesabın debit dövriyyəsini kredit dövriyyəsi ilə tutuşdurmaqla
 - 46 sayılı hesabın debit dövriyyəsindən kredit dövriyyəsini çıxmamaqla
 - 80 sayılı hesabın debit dövriyyəsini kredit dövriyyəsi ilə tutuşdurmaqla
 - 80 sayılı debit dövriyyəsindən kredit dövriyyəsini çıxmamaqla
-

Sual: Hansı hesab üzrə və hansı halda müəssisə məhsulların satışından mənfəət etmiş olur? (Çəki: 1)

- 80 sayılı hesabın kredit dövriyyəsinin debit dövriyyəsindən çox olduğu halda

- 80 sayılı hesabın kredit dövriyyəsinin debet dövriyyəsindən az olduğu halda
 - 46 sayılı hesabın kredit dövriyyəsinin debet dövriyyəsindən çox olduğu halda
 - 46 sayılı hesabın kredit dövriyyəsinin debet dövriyyəsindən az olduğu halda
-

Sual: Məhsulların satışından olan mənfəət məbləği mühasibat uçotunda necə əks olunur? (Çəki: 1)

- Dt 80; Kt 46
 - Dt 46; Kt 80
 - Dt 46; Kt 88
 - Dt 88; Kt 46
-

Sual: Əsas vəsaitlərin əvəzsiz olaraq verilməsindən olan maliyyə nəticələri uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 80; Kt 47
 - Dt 47; Kt 80
 - Dt 47; Kt 88
 - Dt 88; Kt 47
-

Sual: 47 sayılı hesabın debeti üzrə nələr əks olunur? 1)çıxmış əsa vəsaitlərin ilkin dəyəri
2)çıxmış əsa vəsaitlərin qalıq dəyəri 3)çıxmış əsas vəsaitlər üzrə köhnəlmə məbləği
4)çıxmış əsas vəsaitlərlə bağlı olan xərclər 5)əsas vəsaitlərin satışından olan pul
vəsaitləri və onların ləğv olunması zamanı alınmış materialların dəyəri 6)satılmış və
əvəzsiz olaraq verilmiş əsas vəsaitlər üzrə ƏDV 7)əsas vəsaitlərin satışından olan zərər
8)əsas vəsaitlərin satışından olan mənfəət (Çəki: 1)

- 1,2,3,4
 - 1,4,6,8
 - 2,3,7,8
 - 4,5,6,7
-

Sual: 47 sayılı hesabın krediti üzrə nələr əks olunur? 1)çıxmış əsa vəsaitlərin ilkin dəyəri
2)çıxmış əsa vəsaitlərin qalıq dəyəri 3)çıxmış əsas vəsaitlər üzrə köhnəlmə məbləği
4)çıxmış əsas vəsaitlərlə bağlı olan xərclər 5)əsas vəsaitlərin satışından olan pul
vəsaitləri və onların ləğv olunması zamanı alınmış materialların dəyəri 6)satılmış və
əvəzsiz olaraq verilmiş əsas vəsaitlər üzrə ƏDV 7)əsas vəsaitlərin satışından olan zərər
8)əsas vəsaitlərin satışından olan mənfəət (Çəki: 1)

- 1,3,5
 - 2,3,8
 - 3,5,7
 - 2,4,6,8
-

Sual: Əsas vəsaitlərin satışından olan mənfəət necə müəyyən edilir? (Çəki: 1)

- onların satış qiymətinin bazar qiymətlərindən artıq olan hissəsi
 - onların satış qiymətinin ilkin dəyərindən artıq olan hissəsi
 - onların satış qiymətinin alış qiymətlərindən artıq olan hissəsi
 - onların satış qiymətinin qalıq qiymətlərindən artıq olan hissəsi
-

Sual: Əsas vəsaitlərin satışından olan maliyyə nəticələri hansı hecab üzrə və necə müəyyən edilir? (Çəki: 1)

- 47 sayılı hesabın debit dövriyyəsini kredit dövriyyəsi ilə tutuşdurmaqla
 - 47 sayılı hesabın debit dövriyyəsindən kredit dövriyyəsini çıxmaqla
 - 80 sayılı hesabın debit dövriyyəsini kredit dövriyyəsi ilə tutuşdurmaqla
 - 80 sayılı debit dövriyyəsindən kredit dövriyyəsini çıxmaqla
-

Sual: Hansı hesab üzrə və hansı halda müəssisə əsas vəsaitlərin satışından mənfəət etmiş olur? (Çəki: 1)

- 80 sayılı hesabın kredit dövriyyəsinin debit dövriyyəsindən çox olduğu halda
 - 80 sayılı hesabın kredit dövriyyəsinin debit dövriyyəsindən az olduğu halda
 - 47 sayılı hesabın kredit dövriyyəsinin debit dövriyyəsindən çox olduğu halda
 - 47 sayılı hesabın kredit dövriyyəsinin debit dövriyyəsindən az olduğu halda
-

Sual: Hansı hesab üzrə və hansı halda müəssisə əsas vəsaitlərin satışından zərər etmiş olur? (Çəki: 1)

- 80 sayılı hesabın kredit dövriyyəsinin debit dövriyyəsindən çox olduğu halda
 - 80 sayılı hesabın kredit dövriyyəsinin debit dövriyyəsindən az olduğu halda
 - 47 sayılı hesabın kredit dövriyyəsinin debit dövriyyəsindən çox olduğu halda
 - 47 sayılı hesabın kredit dövriyyəsinin debit dövriyyəsindən az olduğu halda
-

Sual: 47 hesabın kredit dövriyyəsinin debit dövriyyəsindən artıq olan hissəsinə hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- Dt 80; Kt 47
 - Dt 47; Kt 80
 - Dt 47; Kt 88
 - Dt 88; Kt 47
-

Sual: Debet dövriyyəsinin kredit dövriyyəsindən artıq olan hissəsinə necə mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- Dt 80; Kt 47
 - Dt 47; Kt 80
 - Dt 47; Kt 88
 - Dt 88; Kt 47
-

Sual: Sair əmlakın satışından olan maliyyə nəticələri necə müəyyən edilir? (Çəki: 1)

- onların satış qiymətləri və balans dəyərləri arasındaki fərq kimi
 - onların satış qiymətləri və orta illik qalıq dəyərləri arasındaki fərq kimi
 - onların satış qiymətləri və uçot dəyərləri arasındaki fərq kimi
 - onların satış qiymətləri və ilkin (qalıq) dəyərləri arasındaki fərq kimi
-

Sual: Qeyri-maddi aktivlər satışından olan maliyyə nəticələri necə müəyyən edilir? (Çəki: 1)

- onların satış qiymətləri və balans dəyərləri arasındaki fərq kimi

- onların satış qiymətləri və orta illik qalıq dəyərləri arasındaki fərq kimi
 - onların satış qiymətləri və qalıq dəyərləri arasındaki fərq kimi
 - onların satış qiymətləri və ilkin dəyərləri arasındaki fərq kimi
-

Sual: Azqiymətli tezköhnələn əşyalar satışından olan maliyyə nəticələri necə müəyyən edilir? (Çəki: 1)

- onların satış qiymətləri və ilkin dəyərləri arasındaki fərq kimi
 - onların satış qiymətləri və balans dəyərləri arasındaki fərq kimi
 - onların satış qiymətləri və qalıq dəyərləri arasındaki fərq kimi
 - onların satış qiymətləri və orta illik qalıq dəyərləri arasındaki fərq kimi
-

Sual: 48 sayılı hesabın debeti üzrə nələr əks olunur? 1)satılmış əmlakın balans dəyər 2)əmlakın satışı ilə əlaqədar xərclər və ƏDV məbləği 3)maddi aktivlərin satışından olan mənfəət 4)maddi aktivlər, azqiymətli və tezköhnələn əşyalar üzrə köhnəlmə məbləği 5)maddi qiymətlilərin satışından olan pul vəsaiti 6)maddi qiymətlilərin satışından olan zərər (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 4,5,6
 - 2,4,6
-

Sual: 48 sayılı hesabın krediti üzrə nələr əks olunur? 1)satılmış əmlakın balans dəyər 2)əmlakın satışı ilə əlaqədar xərclər və ƏDV məbləği 3)maddi aktivlərin satışından olan mənfəət 4)maddi aktivlər, azqiymətli və tezköhnələn əşyalar üzrə köhnəlmə məbləği 5)maddi qiymətlilərin satışından olan pul vəsaiti 6)maddi qiymətlilərin satışından olan zərər (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 4,5,6
 - 2,4,6
-

Sual: Satışdankənar gəlir və xərclər (itkilər) müvafiq hesablarla müxabirləşməklə hansı hesabda əks olunur? (Çəki: 1)

- 80 “Mənfəət və zərərlər”
 - 81 “Mənfəətin istifadəsi”
 - 88 “Bölüşdürülməmiş mənfəət”
 - 83 “Gələcək dövrlərin gəlirləri”
-

Sual: İddia müddəti keçmiş kreditor (deponent) borclarının silinməsindən olan gəlirlər uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 76 “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 80 “Mənfəət və zərərlər” Kt 76 “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar”
 - Dt 76 “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” Kt 88 “Bölüşdürülməmiş mənfəət”
 - Dt 83 “Gələcək dövrlərin gəlirləri” Kt 76 “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar”
-

Sual: Əmlakin qısamüddətli icarəyə verilməsindən olan gəlirlər hesablaşdırıldığda hansı mühasibat yazılışı tərtib olunur? (Çəki: 1)

- Dt 76 “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 80 “Mənfəət və zərərlər” Kt 76 “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar”
 - Dt 51 “Hesablaşma hesabı” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 51 “Hesablaşma hesabı” Kt 76 “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar”
-

Sual: Uzunmüddətli icarədən olan gəlirlərin cari hesabat dövrünə aid olan hissəsinin silinməsi uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 76 “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 80 “Mənfəət və zərərlər” Kt 83 “Gələcək dövrlərin gəlirləri”
 - Dt 83 “Gələcək dövrlərin gəlirləri” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 51 “Hesablaşma hesabı” Kt 80 “Mənfəət və zərərlər”
-

Sual: İlin sonunda valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar yaranmış müsbət məzənnə fərqi silinməsi uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 76 “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 80 “Mənfəət və zərərlər” Kt 83 “Gələcək dövrlərin gəlirləri”
 - Dt 83 “Gələcək dövrlərin gəlirləri” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 51 “Hesablaşma hesabı” Kt 80 “Mənfəət və zərərlər”
-

Sual: Gələcək dövrlərin gəlirlərinin cari hesabat dövrlərinin maliyyə nəticələrinə aid edilən hissəsinin silinməsi uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 76 “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 80 “Mənfəət və zərərlər” Kt 83 “Gələcək dövrlərin gəlirləri”
 - Dt 83 “Gələcək dövrlərin gəlirləri” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 51 “Hesablaşma hesabı” Kt 80 “Mənfəət və zərərlər”
-

Sual: İlin sonunda ümidsiz borclar üzrə yaradılmış ehtiyat fondunun istifadə olunmamış hissəsinin cari ilin mənfəətinə silinməsi uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 76 “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 80 “Mənfəət və zərərlər” Kt 83 “Gələcək dövrlərin gəlirləri”
 - Dt 83 “Gələcək dövrlərin gəlirləri” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 82 “Qiymətləndiriləcək ehtiyatlar” Kt 80 “Mənfəət və zərərlər”
-

Sual: Əvvəllər silinmiş ümidsiz borcların daxil olması uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 50 “Kassa” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 80 “Mənfəət və zərərlər” Kt 51 “Hesablaşma hesabı”
 - Dt 83 “Gələcək dövrlərin gəlirləri” Kt 80 “Mənfəət və zərərlər”
 - Dt 51 “Hesablaşma hesabı” Kt 80 “Mənfəət və zərərlər”
-

Sual: Valyuta satışından müsbət məzənnə fərqi daxil olmuşdur uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 50 “Kassa” Kt 80 “Mənfəət və zərərlər”

- Dt 80 "Mənfəət və zərərlər" Kt 51 "Hesablaşma hesabı"
 - Dt 83 "Gələcək dövrlərin gəlirləri" Kt 80 "Mənfəət və zərərlər"
 - Dt 51 "Hesablaşma hesabi" Kt 80 "Mənfəət və zərərlər"
-

Sual: Digər müəssisələrdə pay iştirakından gəlirlərin daxil olması uçotda necə eks olunur? (Çəki: 1)

- Dt 50 "Kassa" Kt 80 "Mənfəət və zərərlər"
 - Dt 80 "Mənfəət və zərərlər" Kt 51 "Hesablaşma hesabi"
 - Dt 83 "Gələcək dövrlərin gəlirləri" Kt 80 "Mənfəət və zərərlər"
 - Dt 51 "Hesablaşma hesabi" Kt 80 "Mənfəət və zərərlər"
-

Sual: Əvəzsiz olaraq vəsaitlərin daxil olması uçotda necə eks olunur? (Çəki: 1)

- Dt 50 "Kassa" Kt 80 "Mənfəət və zərərlər"
 - Dt 80 "Mənfəət və zərərlər" Kt 51 "Hesablaşma hesabi"
 - Dt 83 "Gələcək dövrlərin gəlirləri" Kt 80 "Mənfəət və zərərlər"
 - Dt 51 "Hesablaşma hesabi" Kt 80 "Mənfəət və zərərlər"
-

Sual: İnventarizasiya zamanı artıq gəlmış pul vəsaitlərinin mədaxil edilməsi uçotda necə eks olunur? (Çəki: 1)

- Dt 50 "Kassa" Kt 80 "Mənfəət və zərərlər"
 - Dt 80 "Mənfəət və zərərlər" Kt 51 "Hesablaşma hesabi"
 - Dt 83 "Gələcək dövrlərin gəlirləri" Kt 80 "Mənfəət və zərərlər"
 - Dt 51 "Hesablaşma hesabi" Kt 80 "Mənfəət və zərərlər"
-

Sual: Valyuta hesabı və valyuta əməliyyatları üzrə müsbət məzənnə fərqi uçotda necə eks olunur? (Çəki: 1)

- Dt 52 "Valyuta hesabı" Kt 80 "Mənfəət və zərərlər"
 - Dt 80 "Mənfəət və zərərlər" Kt 51 "Hesablaşma hesabi"
 - Dt 83 "Gələcək dövrlərin gəlirləri" Kt 80 "Mənfəət və zərərlər"
 - Dt 51 "Hesablaşma hesabi" Kt 80 "Mənfəət və zərərlər"
-

Sual: Ləğv edilmiş istehsalat sifarişləri və məhsul verməyən istehsal üzrə məsrəflər uçotda necə eks olunur? (Çəki: 1)

- Dt 44 "Tədavül xərcləri" Kt 80 "Mənfəət və zərərlər"
 - Dt 80 "Mənfəət və zərərlər" Kt 20 "Əsas istehsalar"
 - Dt 43 "Kommersiya xərcləri" Kt 80 "Mənfəət və zərərlər"
 - Dt 20 "Əsas istehsalar" Kt 80 "Mənfəət və zərərlər"
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Məsrəflərin uçotunun əsas vəzifələri aşağıdakılardır: 1)əsas maddələr üzrə faktiki məsrəflərin vaxtlı-vaxtında və düzgün əks etdirilməsi; 2)istehsal resurslarından düzgün istifadə edilməsinə operativ nəzarət və onların mövcud norma, normativ və smetalarla müqayisə edilməsi üçün informasiyanın təmin edilməsi; 3)maya dəyərinin aşağı salınması ehtiyatlarının aşkar edilməsi, qeyri-istehsal xərclər və itkilərin qarşısının alınması; 4)müəssisənin struktur bölmələri üzrə istehsalatdaxili təsərrüfat hesabının nəticələrini müəyyən etmək; 5)məsrəflərin uçot göstəricilərinin plan göstəricilərinə uyğunlaşdırılması; 6)məsrəflərin mövcud normalar və onlardan kənarlaşmalar üzrə ayrıca əks etdirilməsinin təmin edilməsi; 7)hesabat dövründə məhsul istehsalı üzrə bütün məsrəflərin maya dəyərinə daxil edilməsi. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 4,5,6,7
-

Sual: Məsrəflərin uçotunun əsas vəzifələrinin həyata keçirilməsi üçün məsrəflərin uçotu hansı əsas prinsiplər nəzərə alınmaqla təşkil edilməlidir? 1)əsas maddələr üzrə faktiki məsrəflərin vaxtlı-vaxtında və düzgün əks etdirilməsi; 2)istehsal resurslarından düzgün istifadə edilməsinə operativ nəzarət və onların mövcud norma, normativ və smetalarla müqayisə edilməsi üçün informasiyanın təmin edilməsi; 3)maya dəyərinin aşağı salınması ehtiyatlarının aşkar edilməsi, qeyri-istehsal xərclər və itkilərin qarşısının alınması; 4)müəssisənin struktur bölmələri üzrə istehsalatdaxili təsərrüfat hesabının nəticələrini müəyyən etmək; 5)məsrəflərin uçot göstəricilərinin plan göstəricilərinə uyğunlaşdırılması; 6)məsrəflərin mövcud normalar və onlardan kənarlaşmalar üzrə ayrıca əks etdirilməsinin təmin edilməsi; 7)hesabat dövründə məhsul istehsalı üzrə bütün məsrəflərin maya dəyərinə daxil edilməsi; 8)məsrəflərin uçot obyektlərinin kalkulyasiya obyektlərinə uyğunlaşdırılması (Çəki: 1)

- 1,2,3,4
 - 2,6,4,5,
 - 3,4,5,6
 - 5,6,7,8
-

Sual: Kommersiya müəssisələrində məsrəflər hansı əlamətlər üzrə təsnifləşdirilir?
1)məsrəflərin qiymətləndirilməsi üsuluna görə; 2)məsrəflərin istehsalın texnoloji proseslərinə münasibətinə görə; 3)məsrəflərin məhsulun maya dəyərinə daxil edilməsinin tamlığına görə; 4)faktiki maya dəyərinə görə; 5)normativ maya dəyərinə görə. (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 3,4,5
 - 1,3,5
-

Sual: Məsrəflərin qiymətləndirmə üsuluna görə məsrəflər hansı metodla uçota alınır?
(Çəki: 1)

- faktiki, normativ və plan (proqnoz) maya dəyəri
- mərhələ və sifariş metodları

- tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə
 - mərhələ, faktiki, tam maya dəyərləri üzrə
-

Sual: Texnoloji proseslərə münasibətdə məsrəflər hansı metodla uçota alınır? (Çəki: 1)

- faktiki, normativ və plan (proqnoz) maya dəyəri
 - mərhələ və sifariş metodları
 - tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə
 - mərhələ, faktiki, tam maya dəyərləri üzrə
-

Sual: Məhsulun maya dəyərinə daxil edilən məsrəflərin tamlığından asılı olaraq məsrəflərin uçotunu necə təşkil edilə bilər? (Çəki: 1)

- faktiki, normativ və plan (proqnoz) maya dəyəri
 - mərhələ və sifariş metodları
 - tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə
 - mərhələ, faktiki, tam maya dəyərləri üzrə
-

Sual: Məsrəflərin uçotunun kalkulyasiya variantı nəyi nəzərdə tutur? (Çəki: 1)

- müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərinin hesablanması
 - qeyri-müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərinin hesablanması
 - məsrəflərin müstəqim və qeyri-müstəqim olaraq iki yerə bölünməsini və məhsulun məhdud maya dəyərinin hesablanması
 - məsrəflərin müstəqim və qeyri-müstəqim olaraq iki yerə bölünməsini və məhsulun tam maya dəyərinin hesablanması
-

Sual: Məsrəflərin uçotunun kalkulyasiya variantında müstəqim məsrəflər müvafiq hesablарın kreditləri ilə müxabirləşməklə hansı hesaba silinir? (Çəki: 1)

- 20 “Əsas istehsalat”
 - 25 “Ümumistehsalat xərcləri”
 - 26 “Ümumtəsərrüfat xərcləri”
 - 40 “Hazır məhsul”
-

Sual: Məsrəflərin uçotunun kalkulyasiya variantında qeyri-müstəqim məsrəflər əvvəlcə hansı hesablarda uçota alınır? (Çəki: 1)

- 20 “Əsas istehsalat”
 - 25 “Ümumistehsalat xərcləri” (26)
 - 43 “Kommersiya xərcləri”
 - 44 “Tədavül xərcləri”
-

Sual: Ayın axırında hansı hesabın debet dövriyyəsinə əsasən hazır məhsulların faktiki istehsalat maya dəyəri müəyyən edilir? (Çəki: 1)

- 20 “Əsas istehsalat”
 - 25 “Ümumistehsalat xərcləri”
 - 43 “Kommersiya xərcləri”
 - 44 “Tədavül xərcləri”
-

Sual: Anbardan buraxılmış məhsulların faktiki istehsalat maya dəyərinə hansı mühasibat yazılışı tərtib edilir? (Çəki: 1)

- Dt 20 “Əsas istehsalat” Kt 40 “Hazır məhsul”
 - Dt 40 “Hazır məhsul” Kt 20 “Əsas istehsalat”
 - Dt 46 “Məhsulların (işlərin, xidmətlərin) satışı” Kt 40 “Hazır məhsul”
 - Dt 46 “Məhsulların (işlərin, xidmətlərin) satışı” Kt 20 “Əsas istehsalat”
-

Sual: Həhsul bilavasitə istehsalat binasından alıcıya satıldıqda məhsulların faktiki istehsalat maya dəyərinə hansı mühasibat yazılışı tərtib edilir? (Çəki: 1)

- Dt 20 “Əsas istehsalat” Kt 40 “Hazır məhsul”
 - Dt 40 “Hazır məhsul” Kt 20 “Əsas istehsalat”
 - Dt 46 “Məhsulların (işlərin, xidmətlərin) satışı” Kt 40 “Hazır məhsul”
 - Dt 46 “Məhsulların (işlərin, xidmətlərin) satışı” Kt 20 “Əsas istehsalat”
-

Sual: Aşağıdakılardan hansılar maya dəyərinin aşağı salınması yollarından hesab olunur? 1)istehsal məsrəflərinin sintetik və analistik uçotunun düzgün təşkili 2)vergi məbləğlərinin maya dəyərinə düzgün daxil edilməsi 3)məhsulun maya dəyərinin formallaşması prosesinin idarə edilməsi 4)bütün istehsal məsrəflərinin ciddi uçota alınması 5)bütün resurslardan (material, əmək, pul) qənaətlə və səmərəli istifadə olunması üzərində operativ nəzarət 6)təsərrüfatsızlıq və məsrəfçiliklə mübarizənin gücləndirilməsi (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,3,4,5
-

Sual: Məsrəflərin uçot məqsədi... (Çəki: 1)

- vaxtı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
 - məhsul (iş, xidmət) vahidinin maya dəyərinin hesablanmasından ibarətdir
 - keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
 - vaxtı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərini və vergi orqanlarına lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
-

Sual: Kalkulyasiyanın məqsədi... (Çəki: 1)

- vaxtı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
 - məhsul (iş, xidmət) vahidinin maya dəyərinin hesablanmasından ibarətdir
 - keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
 - vaxtı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərini və vergi orqanlarına lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
-

Sual: Kalkulyasiya etmə nədir? (Çəki: 1)

- məhsulun maya dəyərinin hesablanması

- maya dəyəri haqqında hesabat
 - məhsul istehsalı ilə bağlı xərclərin hesablanması
 - vergi maya dəyəri haqqında hesabat
-

Sual: Kalkulyasiya nədir? (Çəki: 1)

- məhsulun maya dəyərinin hesablanması
 - maya dəyəri haqqında hesabat
 - məhsul istehsalı ilə bağlı xərclərin hesablanması
 - vergi maya dəyəri haqqında hesabat
-

Sual: Mənfəətin həcmi və rentabelliyyəti nədən asılıdır? (Çəki: 1)

- bilavasitə maya dəyərindən
 - bilavasitə birbaşa məsrəflərdən
 - bilavasitə dolayı məsrəflərdən
 - bilavasitə istehsalın həcmindən
-

Sual: Normativ metodu dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- texnologiyadakı dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
 - istehsal prosesindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
 - istehsalın səviyyəsindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
 - istehsalın həcmindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
-

Sual: Normativ metodunda məsrəflərin uçotu necə aparılır? (Çəki: 1)

- müəyyən edilmiş normalar və ondan kənarlaşmalar çərçivəsində
 - cari (qüvvədə olan) məsrəf normaları çərçivəsində
 - məhsulun faktiki maya dəyəri və ondan kənarlaşmalar çərçivəsində
 - məhsulun istehsalat maya dəyəri və ondan kənarlaşmalar çərçivəsində
-

Sual: Normativ metodunda məsrəflərin uçotu zamanı məhsulun faktiki maya dəyəri necə müəyyən edilir? (Çəki: 1)

- normativ maya dəyərinə normadan kənarlaşmaların əlavə etmək və ya çıxməqla
 - normativ maya dəyərinə material xərcləri maddəsi üzrə normadan kənarlaşmaların əlavə etmək və ya çıxməqla
 - normativ maya dəyərinə material və əməyin ödənişi maddəleri üzrə normadan kənarlaşmaların əlavə etmək və ya çıxməqla
 - normativ maya dəyərinə hər bir maddə üzrə normadan kənarlaşmaların əlavə etmək və ya çıxməqla
-

Sual: Məsrəflərin plan (proqnoz) maya dəyəri ilə uçotu zamanı nələr nəzərə alınmaqla, məhsul (məmulat) vahidinə düşən məsrəflərin əsas götürülməsi məqsədə uyğun hesab olunur? (Çəki: 1)

- material, əmək haqqı və digər məsrəflərin proqressiv məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə
 - material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin reqresiv məsrəf normaları əsas götürülməklə
 - material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin smeta məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə
 - material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin proqressiv məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə
-

Sual: Mərhələ metodunda məsrəflərin uçotu necə aparılır? (Çəki: 1)

- mərhələlər (proseslər), onların daxilində isə kalkulyasiya maddələri və məhsul növləri üzrə
 - kalkulyasiya maddələri və məhsul növləri üzrə
 - mərhələlər (proseslər), onların daxilində isə xərc maddələri və məhsul növləri üzrə
 - mərhələlər (proseslər), onların daxilində isə xərc maddələri üzrə
-

Sual: Məsrəflərin tam maya dəyəri üzrə uçotu zamanı müəssisənin hansı məsrəfləri məhsulun maya dəyərinə daxil edilir? (Çəki: 1)

- bütün məsrəfləri (daimi və dəyişən, müstəqim və qeyri-müstəqim)
 - yalnız daimi və dəyişən məsrəflər
 - yalnız müstəqim və qeyri-müstəqim məsrəflər
 - ümumistesalat və ümumtəsərrüfat xərcləri
-

Sual: Bilavasitə məhsulun maya dəyərinə aid edilməsi mümkün olmayan məsrəflər əvvəlcə onların əmələ gəldiyi məsuliyyət mərkəzləri üzrə bölüşdürüldükdən sonra nəyə əsasən maya dəyərinə daxil edilir? (Çəki: 1)

- seçilmiş bazaya (istehsalat fəhlələrinin əmək haqqı, istehsalat maya dəyəri) mütənasib olaraq
 - istehsalat fəhlələrinin əmək haqqı mütənasib olaraq
 - istehsalat maya dəyərinə mütənasib olaraq
 - birbaşa məsrəflin həcmində mütənasib olaraq
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Büdcə ilə hesablaşmaların məqsəd və vəzifələri kimi aşağıdakıları göstərmək olar:
1) pul vəsaitlərinin hərəkəti və hesablaşmalar üzrə əməliyyatların vaxtında və düzgün sənədləşdirilməsi; 2) büdcə ilə hesablaşmaların tamlığı, düzgünlüyü və vaxtında həyata keçirilməsi üzərində nəzarət edilməsi; 3) büdcə ilə hesablaşmaların müəyyən edilmiş formalarına riayət edilməsi üzərində nəzarət edilməsi; 4) vaxtı keçmiş borcların olması

məqsədilə bütçə ilə hesablaşmaların vaxtında yoxlanılması; 5) vergi bazasının tam və düzgün müəyyən edilməsi; 6) vergitutma obyektinin tam və düzgün müəyyən edilməsi; 7) 19 hesabı üzrə sintetik və analistik hesabın düzgün aparılması (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 1,3,5,6,7
-

Sual: Mövcud qanunvericiliyə uyğun olaraq müəssisələrin vergiyə cəlb edilməsi aşağıdakıları nəzərdə tutur: 1) bəyannamə göstəricilərinə əsasən formalasmış vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən bütçəyə ödəniləsi vergi məbləğinin hesablanması; 2) vergitutma obyektiin həcmiin müəyyən edilməsi; 3) uçot göstəricilərinə əsasən formalasmiş vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən bütçəyə ödəniləsi vergi məbləğinin hesablanması; 4) hesablanmış vergi ödənişləri üzrə bütçə ilə hesablaşmaların həyata keçirilməsi; 5) vergi bəyannamələrinin tərtib və vergi orqanlarına təqdim edilməsi. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 1,3,5
 - 4,5,6
-

Sual: Vergilər üzrə bütçə ilə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün mühasibat uçotunun hesablar planında hansı hesab nəzərdə tutulmuşdur? (Çəki: 1)

- 68 “Bütçə ilə hesablaşmalar
 - 19 “Əldə edilmiş qiymətlilər üzrə ƏDV”
 - 88-1 “Mənfəətdən bütçəyə ödəmələr”
 - 80 “Mənfəət və zərərlər”
-

Sual: 68 sayılı hesabın debet və kredit dövriyyələri üzrə nə əks olunur? (Çəki: 1)

- Krediti üzrə faktiki olaraq bütçəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, debeti üzrə isə bütçəyə ödəniləcək, yaxud bütçənin müəssisəyə olan borcu (əvəzləşdiriləcək vergi məbləği)
 - Krediti üzrə bütçəyə ödəniləcək, debeti üzrə isə faktiki olaraq bütçəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, yaxud bütçənin müəssisəyə olan borcu (əvəzləşdiriləcək vergi məbləği)
 - Krediti üzrə bütçədən əvəzləşdiriləcək, debeti üzrə isə faktiki olaraq bütçəyə köçürülmüş (ödənilmiş) vergi məbləği
 - Krediti üzrə bütçənin müəssisəyə olan borcu, debeti üzrə isə faktiki olaraq bütçəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, yaxud (əvəzləşdiriləcək vergi məbləği)
-

Sual: . Hesablar planı və onun tətbiqinə dair təlimata görə 68 sayılı hesabın hesabat dövrünün sonuna qalığı ola bilər? (Çəki: 1)

- Bilməz
 - Yalnız kredit qalığı ola bilər
 - Yalnız debet qalığı ola bilər
 - Eyni zamanda həm debet, həm də kredit qalığı ola bilər
-

Sual: Balans tərtib edilərkən 68 sayılı hesabın qalığı balansın hansı tərəfində əks olunur? (Çəki: 1)

- debet qalığı balansın passivində, kredit qalığı isə aktivində əks olunur
 - debet qalığı balansın aktivində, kredit qalığı isə passivində əks olunur
 - yalnız debit qalığı olur və balansın passivində olunur
 - yalnız kredit qalığı olur və balansın aktivində əks olunur
-

Sual: 68 sayılı hesaba hər bir vergi növü üzrə subhesab hansı məqsədlə açılır? (Çəki: 1)

- Büdcə ilə hesablaşmaların analitik uçotu aparmaq və büdcəyə ödənilən hər bir vergi növü üzrə informasiya almaq üçün
 - Büdcə ilə hesablaşmaların sintetik uçotunu aparmaq və büdcəyə ödənilən hər bir vergi növü üzrə informasiya almaq üçün
 - Büdcə ilə hesablaşmaların analitik uçotu aparmaq üçün
 - Büdcə ilə hesablaşmaların sintetik uçotunu dəqiq təşkil etmək üçün
-

Sual: 68Nöli “Büdcə ilə hesablaşmalar” hesabının sintetik və analitik uçotu ödənişlərin növü üzrə hansı registrdə aparılır? (Çəki: 1)

- 8Nöli jurnal-orderdə
 - 8Nöli cədveldə
 - 10 Nöli jurnal-orderdə
 - 10 Nöli cədveldə
-

Sual: Əmək haqqından tutulmuş gəlir vergisinin hesablanmış məbləği uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 70 – Kt 68
 - Dt 68 – Kt 70
 - Dt 46 – Kt 68
 - Dt 68 – Kt 46
-

Sual: Ticarət, ictimai iaşə və tədarük müəssisələrində satılmış mallara aid edilən dəyər vergisinin hesablanmış məbləği uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 44 – Kt 68
 - Dt 42 – Kt 68
 - Dt 46,47,48 – Kt 68
 - Dt 68 – Kt 46,47,48
-

Sual: Başqa müssisələrin nizamnamə kapitalında pay iştirakından əldə edilən gelirlərdən hesablanmış vergi məbləği uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 68 – Kt 75
 - Dt 43 – Kt 68
 - Dt 68 – Kt 44
 - Dt 75 – Kt 68
-

Sual: Maliyyə nəticələri hesabına ödənilən vergilər (əmlak vergisi, torpaq vergisi uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 68 – Kt 75
 - Dt 68 – Kt 80
 - Dt 80 – Kt 68
 - Dt 88 – Kt 68
-

Sual: Xalis mənfəət hesabına ödənilən vergilər (maliyyə sanksiyaların və cərimələrin məbləği) uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 81 – Kt 68
 - Dt 68 – Kt 80
 - Dt 80 – Kt 68
 - Dt 88 – Kt 68
-

Sual: Müəssisənin mənfəətindən ödənilən vergilərin (mənfəət vergisi, sadələşmiş vergi) məbləği uçotda necə əks olunur? (Çəki: 1)

- Dt 81 – Kt 68
 - Dt 68 – Kt 80
 - Dt 80 – Kt 68
 - D. Dt 88 – Kt 68
-

Sual: Hesablanmış vergilər (rüsumlar, maliyyə sanksiyaları, cərimələr) büdcəyə köçürüldükdə uçotda necə yazılış tərtib olunur? (Çəki: 1)

- Dt 52 – Kt 68
 - Dt 68 – Kt 46
 - Dt 51 – Kt 68
 - Dt 68 – Kt 51
-

Sual: İstehsal müəssisələrində məhsul satışından əlavə dəyər vergisi və aksiz vergisi hesablanmasına uçotda necə yazılış tərtib olunur? (Çəki: 1)

- Dt 46 – Kt 68
 - Dt 47 – Kt 68
 - Dt 48 – Kt 68
 - Dt 68 – Kt 46
-

Sual: Əsas vəsaitlərin satışından əlavə dəyər vergisi hesablandıqda uçotda necə yazılış tərtib olunur? (Çəki: 1)

- Dt 46 – Kt 68
 - Dt 47 – Kt 68
 - Dt 48 – Kt 68
 - Dt 68 – Kt 46
-

Sual: Qeyri-maddi aktivlərin satışından əlavə dəyər vergisi hesablandıqda uçotda necə yazılış tərtib olunur? (Çəki: 1)

- Dt 46 – Kt 68
- Dt 47 – Kt 68
- Dt 48 – Kt 68

Sual: Büdcə ilə hesablaşmaların məqsəd və vəzifələri kimi aşağıdakıları göstərmək olar: 1) pul vəsaitlərinin hərəkəti və hesablaşmalar üzrə əməliyyatların vaxtında və düzgün sənədləşdirilməsi; 2) büdcə ilə hesablaşmaların tamlığı, düzgünlüyü və vaxtında həyata keçirilməsi üzərində nəzarət edilməsi; 3) büdcə ilə hesablaşmaların müəyyən edilmiş formalarına riayət edilməsi üzərində nəzarət edilməsi; 4) vaxtı keçmiş borcların olması məqsədilə büdcə ilə hesablaşmaların vaxtında yoxlanılması; 5) vergi bazasının tam və düzgün müəyyən edilməsi; 6) vergitutma obyektinin tam və düzgün müəyyən edilməsi; 7) 19 hesabı üzrə sintetik və analitik hesabın düzgün aparılması. (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 1,3,5,6,7
-

Sual: Mövcud qanunvericiliyə uyğun olaraq müəssisələrin vergiyə cəlb edilməsi aşağıdakıları nəzərdə tutur: 1) bəyannamə göstəricilərinə əsasən formalasılmış vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən büdcəyə ödəniləsi vergi məbləğinin hesablanması; 2) vergitutma obyektinin həcmiin müəyyən edilməsi; 3) uçot göstəricilərinə əsasən formalasılmış vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən büdcəyə ödəniləsi vergi məbləğinin hesablanması; 4) hesablanmış vergi ödənişləri üzrə büdcə ilə hesablaşmaların həyata keçirilməsi; 5) vergi bəyannamələrinin tərtib və vergi orqanlarına təqdim edilməsi. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 1,3,5
 - 4,5,6
-

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Vergi auditinin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir: 1) vergi qanunvericiliyinə əməl olunması; 2) vergi və digər məcburi ödənişlərin hesablanmasıının düzgünlüğünün yoxlanması; 3) uçotun sistemliliyinin və vergitutma bazalarının formalasmasının düzgünlüğünün yoxlanması; 4) tətbiq edilmiş vergi dərəcələri və güzəştlerinin düzgünlüğünün yoxlanması; 5) tətbiq edilmiş vergi bəyannamələrinin düzgünlüğünün yoxlanması və onların vergi orqanlarına vaxtında təqdim edilməsi; 6) vergitutma obyektlərinin mühasibat uçotunun qurulması və aparılmasının keyfiyyətinin yoxlanması; 7) ödənilməli olan vergi məbləğlərinin büdcəyə tam və vaxtında köçürülməsinin təmin (Çəki: 1)

- 1,2,3,4,5,6,7

- 2,3,4,5,6,7
 - 3,4,5,6,7
 - 4,5,6,7
-

Sual: Yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi üçün dövlət vergi orqanlarına aşağıdakı nəzarət tədbirlərinin həyata keçirilməsi səlahiyyəti verilmişdir? 1) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edilən ərazi və binalara daxil olmaq; 2) vergi ödəyicisinin ərazi, bina, sənəd və əşyalarının baxışını keçirmək; 3) yoxlama üçün zəruri olan sənədləri tələb etmək; 4) sənəd və nümunə kimi əşyaları götürmək; 5) zəruri hallarda ekspertiza təyin etmək, tərcüməçi və müşahidəçi dəvət etmək; 6) vergi yoxlamasının keçirilməsinə köməklik göstərilməsi üçün mütəxxəsislər dəvət etmək; 7) inventarizasiya keçirmək; 8) xronometraj keçirmək. (Çəki: 1)

- 1,2,3,4,5,6,7,8
 - 2,3,4,5,6,7,8
 - 3,4,5,6,7,8
 - 4,5,6,7,8
-

Sual: Təsərrüfat subyektinin vergitutma sisteminin ilkin qiymətləndirilməsi aşağıdakı proseduralardan ibarətdir: 1) müəssisənin vergitutma sisteminin ümumi təhlili və onun elementlərinin nəzərdən keçirilməsi; 2) vergi ödəyicilərinə təsir edən əsas amillərin müəyyən edilməsi; 3) vergi ödəmələrinin hesablanması metodikasının yoxlanması; 4) mövcud təsərrüfat münasibətləri sisteminin hüquqi və vergi ekspertizası; 5) vergilərin hesablanması və ödənilməsinə görə məsul olan xidmətlərin funksiya və səlahiyyətlərinin öyrənilməsi və sənəd dövriyyəsinin qiymətləndirilməsi; 6) iqtisadi subyektin vergi göstəricilərinin ilkin hesablanması. (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 2,3,4,5,6
 - 3,4,5,6
 - 4,5,6,
-

Sual: Vergi auditı müxtəlif əlamətləri üzrə əsasən aşağıdakı kimi təsnifləşdirilir: 1) aparılması yerinə görə; 2) yoxlanılan məsələlərin həcmində görə; 3) planlaşdırma (təyinat) üsuluna görə; 4) aparılma vaxtına görə; 5) aparılması üsuluna görə; 6) aparılma mənbəyinə və keçirilməsi müddətinə görə ; 7) təsərrüfat fəaliyyətinin növünə görə; 8) informasiya təminatına görə. (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 2,3,4,5,6,7
 - 3,4,5,6,7,8
 - 2,4,5,6,7,8
-

Sual: Kameral yoxlama zamanı əsasən aşağıdakıların qiymətləndirilməsinə imkan verən vizual və analitik nəzarət metodları tətbiq edilir: 1) hesabat dövrü ərzində konkret vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğlərinin düzgünlüyünü; 2) sintetik və analitik uçot göstəriciləri arasındaki uyğunluğunu; 3) balans və vergi bəyannamələri göstəriciləri arasındaki uyğunluğunu 4) başa çatmış hesabat dövrü ərzində konkret vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğlərinin düzgünlüyünü; 5) güzəştərinin tətbiqinin düzgünlüyünü; 6) hesablanmış vergilərin tamlığını; 7) mühasibat və vergi hesabatlarının vaxtında təqdim edilib-edilməməyini. (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 2,4,5,6,7
-

Sual: Sənədli yoxlama aşağıdakı mərhələlər üzrə aparılır: 1) bankdan alınmış informasiya təhlil edilməsi 2) yoxlama obyektinin seçilməsi üçün meyarların müəyyən edilməsi 3) aktın imzalanması və onu ödəyiciyə təqdim edilməsi 4) yoxlamaya hazırlıq 5) yoxlama materiallarına baxılması və müvafiq qərarın qəbul edilməsi 6) yoxlama materiallarının realizə edilməsi 7) yoxlama nəticələrinin rəsmiləşdirilməsi 8) yoxlananın aparılması (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 2,3,4,5,6,7
 - 3,4,5,6,7,8
 - 1,3,5,6,7,8
-

Sual: Vergi auditinin hazırlıq mərhələsində aşağıdakı prosedurlar həyata keçirilir: 1) mühasibat uçotu göstəricilərində baş vermiş dəyişikliklərin təhlili aparılır 2) kənar informasiya mənbələrindən alınmış materiallar dəqiqləşdirilir 3) əvvəlki hesabat dövrlərinin analoji göstəricilərin dinamikası ilə müqayisədə ödəyicilərin vergi bəyannamələri və şəxsi hesablarının öyrənilməsi 4) daxili məlumatlar kənar informasiya mənbələrindən alınmış materiallarla müqayisə edilir 5) iqtisadi subyektin inkişaf tempi analoji müəssisələrin inkişaf tempi ilə müqayisə edilməklə qiymətləndirilir 6) balans göstəricilərinin və yoxlanılan dövrədə onlarda baş vermiş dəyişikliklərin və onların əvvəlki hesabat dövrünün göstəriciləri ilə müqayisəli təhlili aparılır (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,3,5,6
-

Sual: Vergi auditi obyektinin seçilməsi üçün aşağıdakı meyarlardan istifadə oluna bilər: 1) Təqdim edilmiş hesabatların vizual olaraq nəzərdən keçirilməsi 2) Yoxlanılan müəssisənin ödədiyi ödənişlərin müvafiq ərazidə dövlət bütçəsinə daxil olmuş ümumi vergi daxilolmalarındakı payının qiymətləndirilməsi 3) Sorğular, digər vergi orqanlarının məlumatı, hüquq-mühafizə orqanlarının informasiyası və digər materialların öyrənilməsi 4) Azad edilmiş işçilərdən daxil olmuş sığnallar və kütləvi informasiya vasitələrində dərc olunmuş materialların təhlil edilməsi 5) Yoxlanılan müəssisə ilə qarşılıqlı işgüzar münasibətlərdə olan digər müəssisələrdə aparılmış qarşılıqlı yoxlamaların nəticələrinin təhlili 6) Kənar şəxslərdən alınmış informasiya təhlil edilməsi 7) Yoxlanılan müəssisənin ödədiyi ödənişlərin müvafiq ərazidə dövlət bütçəsinə daxil olmuş ümumi vergi daxilolmalarındakı payının qiymətləndirilməsi (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 4,3,5,6,7
-

Sual: Aşağıdılardan hansında vergi auditinin tərifi düzgün verilmişdir? (Çəki: 1)

- Vergi auditi – iqtisadi subyektlərin mühasibat, ödəmələrin və müəssisələrin maliyyə-

təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından, onların aktiv və passivlərinin qiymətləndirilməsindən ibarətdir.

- Vergi auditı – iqtisadi subyektlərin (sifarişçinin) vergi hesabatlarının, ödəmələrin və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından, onların aktiv və passivlərinin qiymətləndirilməsindən ibarətdir.
 - Vergi auditı – iqtisadi subyektlərin (sifarişçinin) mühasibat və vergi hesabatlarının, ödəmələrin və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından ibarətdir.
 - Vergi auditı – iqtisadi subyektlərin (sifarişçinin) mühasibat və vergi hesabatlarının, ödəmələrin və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından, onların aktiv və passivlərinin qiymətləndirilməsindən ibarətdir.
-

Sual: Vergi auditinin əsas məqsədi... (Çəki: 1)

- aparılmış vergi hesablamalarının düzgünlüyünü, vergilərin tam və vaxtında dövlət bütçəsinə köçürülməsindən ibarətdir
 - aparılmış vergi hesablamalarının düzgünlüyündən və maliyyə-təsərrüfat əməliyyatlarının qüvvədə qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsindən ibarətdir
 - vergilərin tam və vaxtında dövlət bütçəsinə köçürülməsi və maliyyə-təsərrüfat əməliyyatlarının qüvvədə qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsindən ibarətdir
 - aparılmış vergi hesablamalarının düzgünlüyünü, vergilərin tam və vaxtında dövlət bütçəsinə köçürülməsi və maliyyə-təsərrüfat əməliyyatlarının qüvvədə qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsindən ibarətdir
-

Sual: Vergi auditinin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün onun hansı əsas principləri gözlənilməlidir? 1) Vergi auditinin obyektiv olması 2) Vergi ödəyicisinə zərər yetirilməsinə əməl olunması 3) Qanunçuluq 4) Vergi auditinin hərtərəfli və tam olması 5) Vergi ödəyicisinə zərər yetirilməməsinə əməl olunması 6) Vergi orqanlarının gündəlik işi ilə onların nəzarət fəaliyyətlərinin uzlaşdırılması 7) Vergi qanunlarının keyfiyyət səviyyəsinin yüksəldilməsi 8) Vergi orqanlarının fəaliyyətinin optimallaşdırılması (Çəki: 1)

- 4,5,6,7,8
 - 2,3,4,5,6,7
 - 3,4,5,6,7,8
 - 4,5,6,7,8
-

Sual: Vergi auditi üzrə işlərin yerinə yetirilməsi aşağıdakı mərhələlərdən ibarətdir: 1) vergi ödəyicisinin vergitutma sisteminin qiymətləndirilməsi; 2) müəssisələr tərəfindən bütçəyə (büdcədənkənar fondlara) ödəniləcək vergilərin (yığım və ayırmaların) hesablanması və ödənilməsinin düzgünlüğünün yoxlanması və təsdiq edilməsi. 3) fiziki şəxslər tərəfindən bütçəyə (büdcədənkənar fondlara) ödəniləcək vergilərin (yığım və ayırmaların) hesablanması və ödənilməsinin düzgünlüğünün yoxlanması və təsdiq edilməsi. 4) vergi ödəyicisinin vergitutma sisteminin qurulmasının təşkili; 5) vergi ödəyicisinin uçot siyasətinin qiymətləndirilməsi; (Çəki: 1)

- 1,2
 - 2,3
 - 3,4
 - 4,5
-

Sual: Təsərrüfat subyektinin vergitutma sisteminin ilkin qiymətləndirilməsi aşağıdakı

proseduralardan ibarətdir: 1) vergi ödəyicisinin uçot siyasetinin qiymətləndirilməsi; 2) vergi ödəyicisinin vergitutma sisteminin qiymətləndirilməsi; 3) müəssisənin vergitutma sisteminin ümumi təhlili və onun elementlərinin nəzərdən keçirilməsi; 4) vergi ödəyicilərinə təsir edən əsas amillərin müəyyən edilməsi; 5) vergi ödəmələrinin hesablanması metodikasının yoxlanması; 6) mövcud təsərrüfat münasibətləri sisteminin hüquqi və vergi ekspertizası; 7) vergilərin hesablanması və ödənilməsinə görə məsul olan xidmətlərin funksiya və səlahiyyətlərinin öyrənilməsi və sənəd dövriyyəsinin qiymətləndirilməsi; 8) iqtisadi subyektin vergi göstəricilərinin ilkin hesablanması. (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 2,3,4,5,6,7
 - 3,4,5,6,7,8
 - 4,5,6,7,8
-

Sual: Müəssisələr tərəfindən vergilərin (yiğimlərin) hesablanması və büdcəyə (büdcədən kənar fondlara) köçürülməsinin düzgünlüğünün yoxlanması və təsdiq edilməsi mərhələsi hansı məsələlər üzrə aparıla bilər? (Çəki: 1)

- vergi ödəyicisinin uçot siyasetinin qiymətləndirilməsi, bütövlükdə vergilər, həm də onların ayrı-ayrı vergi növləri, eləcə də vergitutma ilə bağlı digər məsələlər
 - vergi ödəyicisinin vergitutma sisteminin qiymətləndirilməsi, bütövlükdə vergilər, həm də onların ayrı-ayrı vergi növləri, eləcə də vergitutma ilə bağlı digər məsələlər
 - vergi ödəmələrinin hesablanması metodikasının yoxlanması, eləcə də vergitutma ilə bağlı digər məsələlər
 - həm bütövlükdə vergilər, həm də onların ayrı-ayrı vergi növləri, eləcə də vergitutma ilə bağlı digər məsələlər
-

Sual: Vergi auditinin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün onun hansı əsas prinsipləri gözlənilməlidir? 1) Vergi auditinin obyektiv olması 2) Vergi ödəyicisinə zərər yetirilməsinə əməl olunması 3) Qanunçuluq 4) Vergi auditinin hərtərəfli və tam olması 5) Vergi ödəyicisinə zərər yetirilməməsinə əməl olunması 6) Vergi orqanlarının gündəlik işi ilə onların nəzarət fəaliyyətlərinin uzlaşdırılması 7) Vergi qanunlarının keyfiyyət səviyyəsinin yüksəldilməsi 8) Vergi orqanlarının fəaliyyətinin optimallaşdırılması (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 2,3,4,5,6,7
 - 3,4,5,6,7,8
 - 4,5,6,7,8
-

Sual: Vergi qanunvericiliyinə əməl olunması üzərində nəzarətin səmərələşdirilməsi prosesi hansı əsas istiqamət üzrə həyata keçirilir? 1) vergi qanunlarının keyfiyyət səviyyəsinin yüksəldilməsi 2) vergi orqanlarının fəaliyyətinin optimallaşdırılması 3) vergi auditinin obyekt və subyektləri arasındaki qarşılıqlı əlaqəni daha yaxşı tənzimləmək imkanı verən vergi qanunlarının keyfiyyət səviyyəsinin yüksəldilməsi 4) vergi orqanlarının fəaliyyətinin optimallaşdırılması 5) vergi ödəyicilərinin vergiyə cəlb edilməsinin optimallaşdırılması (Çəki: 1)

- 1,2,3
 - 2,3
 - 3,4
 - 4,5
-

Sual: Vergi auditinin məqsədi aşağıdakılardan hansıdır? 1) vergitutma bazalarının müəyyən edilməsinin və vergi bəyannamələri tərtib edilərkən büdcəyə ödəniləcək vergi məbləğlərinin dəqiq hesablanmasıının təyin edilməsi; 2) qeyri-kommersiya əməliyyatlarının qüvvədə olan vergi qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsi 3) maliyyə-təsərrüfat əməliyyatlarının qüvvədə olan vergi qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsi; 4) qiymətli kağızlarla əməliyyatları qnüvvədə olan vergi qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsi; 5) vergitutma obyektinin müəyyən edilməsinin və vergi uçotu tərtib edilərkən büdcəyə ödəniləcək vergi məbləğlərinin dəqiq hesablanmasıının təyin edilməsi; (Çəki: 1)

- 1,2,3
 - 3,5
 - 1,3
 - 2,4
-

Sual: Vergi auditinin aşağıdakı əsas vəzifələri müəyyən edilmişdir: 1) vergi borcunun hesablaşmalara aid edilməsinin nə dərəcədə əsaslı olması və düzgünlüğünün yoxlanılması; 2) vergi məbləğlərinin büdcə ilə hesablaşmalara aid edilməsinin nə dərəcədə əsaslı olması və düzgünlüğünün yoxlanılması; 3) vergitutma bazasının formallaşmasının düzgünlüğünün və uçotunun sistemliliyinin yoxlanması; 4) tətbiq edilmiş vergi dərəcələri və güzəştlərinin düzgünlüğünün yoxlanması; 5) tətbiq edilmiş vergi bəyannamələrinin düzgünlüğünün və onların vergi orqanlarına vaxtında təqdim edilməsinin yoxlanması; 6) üfiqi və maili istiqamətdə informasiyalar daxil olarkən nəzarət səviyyəsinin müəyyən edilməsi; 7) vergi qanunvericiliyində baş verən cari dəyişikliklər haqqında vergi hesablamalarına görə cavabdeh olan əməkdaşların informasiyaya malik olması dərəcəsinin və normativ-hüquqi aktların onlar tərəfindən düzgün edilib-edilməməsinin yoxlanması. (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 2,3,4,5,6,7
 - 1,3,5,7
 - 2,3,4,6
-

Sual: Vergi auditinin aşağıdakı əsas vəzifələri müəyyən edilmişdir: 1) vergi qanunvericiliyinə riayət olunmasının yoxlanması; 2) vergi və digər məcburi ödəmələrin hesablanmasıının düzgünlüğünün yoxlanması; 3) vergitutma obyektlərində mühasibat uçotunun qurulması və aparılmasının keyfiyyətinin yoxlanması; 4) ödəniləcək vergi məbləqlərinin büdcəyə tam və vaxtında ödənilməsinin təmin edilməsi; 5) vergi qanun pozuntularının profilaktikası; 6) vergi qanunvericiliyinin pozulmasına görə günahkarlara tətbiq edilmiş maliyyə və inzibati sanksiyaların yaranması səbəblərini; 7) vergi qanunvericiliyinin pozulmasına görə günahkarlara tətbiq edilmiş maliyyə və inzibati sanksiyaların ödənilməməsi səbəblərini. (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 2,3,4,5,6,7
 - 1,3,5,7
 - 2,3,4,6
-

Sual: Vergilər üzrə hesablaşmaların auditinin aparılması zamanı auditor tərəfindən yerinə yetirilməli olan əsas vəzifə hansıdır? (Çəki: 1)

- təsərrüfat subyektinin fəaliyyət sferasından asılı olaraq hesablanan və ödənilən vergilər barədə məlumat almaq, bütün vergi öhdəliklərinin hesabatlarda tam əks etdirildiyinə və hər bir vergi üzrə analitik uçotun aparıldığına əmin olmaq

- mənfiət vergisi üzrə təqdim edilmiş və ya alınmış vergi hesab-fakturalarının mühasibat uçotunda vaxtında və düzgün əks etdirildiyini, aylıq bəyannamələrin vaxtında və düzgün tərtib edilərək təqdim edildiyini yoxlamaq
 - satış əməliyyatlarının audit zamanı tətbiq edilmiş audit prosedurlarının nəticələrindən əmlak və torpaq vergisinin audit zamanı istifadə etmək.
 - vergilər ödənilidikdən sonra tətbiq edilən güzəştlərin mövcud qanunvericiliyə əsasən həyata keçirildiyinə əmin olmaq.
-

Sual: . Vergilər üzrə hesablaşmaların auditinin aparılması zamanı auditor tərəfindən yerinə yetirilməli olan əsas vəzifələr hansılardır? 1) hesablanmış vergilərin mühasibat uçotunda mövcud vergi qanunvericiliyinə uyğun şəkildə əks etdirildiyinə, vergi dərəcələrinin düzgün tətbiq edildiyinə əmin olmaq 2) daha çox əhəmiyyətli olan vergi öhdəlikləri üzrə nəzarət testləri hazırlamaq və keçirmək 3) əmlak vergisinin düzgün hesablanması yoxlayarkən əsas vəsaitlərin və qeyri-maddi aktivlərin auditı bölməsində əldə edilmiş məlumatlardan istifadə etmək 4) vergi orqanları tərəfindən tətbiq edilmiş maliyyə sanksiyalarının və hesablanmış faizlərin mühasibat uçotunda düzgün əks etdirildiyini yoxlamaq 5) torpaq vergisinin düzgün hesablanması yoxlayarkən əsas vəsaitlərin və qeyri-maddi aktivlərin auditı bölməsində əldə edilmiş məlumatlardan istifadə etmək 6) vergilər ödənilidikdən sonra tətbiq edilən güzəştlərin mövcud qanunvericiliyə əsasən həyata keçirildiyinə əmin olmaq. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,3,5,6
-

Sual: Büdcə ilə hesablaşmaların auditı aşağıdakı səviyyələrdə aparıla bilər: 1) müəssisənin mühasibat xidmətinin yoxlaması 2) daxili auditor yoxlaması 3) müstəqil auditorlar tərəfindən aparılan yoxlama 4) bilavasitə dövlət vergi orqanları tərəfindən aparılan yoxlama (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 1,3
 - 2,4
-

Sual: Vergi auditinin təşkili prinsiplərinə aşağıdakıları aid etmək olar: 1) tam səlahiyyətlilik prinsipləri 2) tam nəzarətin hərətrəfli təmin edilməsi prinsipləri 3) vergi ödəyicisinə heç bir zərər vurmamaq prinsipi 4) vergi orqanlarının nəzarət hərəkətlərinin və işinin əlaqələndirilməsi prinsipləri 5) qismən nəzarətin hərətrəfli təmin edilməsi prinsipləri 6) məhdud səlahiyyətlilik prinsipləri (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,3,4,6
-

Sual: Vergi auditinin tam səlahiyyətlilik prinsipinə əsasən... (Çəki: 1)

- vergi orqanları nəzarət hərəkətlərini (fəaliyyətini) qanunvericiliyin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində həyata keçirməlidirlər;
- bütün vergi növləri və vergi ödəyiciləri istisnasız olaraq, onlar tərəfindən büdcəyə

daxil olan vergilərin həcmindən asılı olmayaraq nəzarət sisteminə daxil edilməlidir

- vergi auditı vergi siyasetinin fiskal və iqtisadyönümlü qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir
 - vergi auditı iqtisadi siyasetin fiskal və iqtisadyönümlü qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir
-

Sual: Vergi auditinin tam nəzarətin hərətrəfli təmin edilməsi prinsipinə əsasən... (Çəki: 1)

- vergi orqanları nəzarət hərəkətlərini (fəaliyyətini) qanunvericiliyin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində həyata keçirməlidirlər;
 - bütün vergi növləri və vergi ödəyiciləri istisnasız olaraq, onlar tərəfindən büdcəyə daxil olan vergilərin həcmindən asılı olmayaraq nəzarət sisteminə daxil edilməlidir
 - vergi auditı vergi siyasetinin fiskal və iqtisadyönümlü qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir
 - vergi auditı iqtisadi siyasetin fiskal və iqtisadyönümlü qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir
-

Sual: Vergi auditinin vergi ödəyicisinə heç bir zərər vurmamaq prinsipinə əsasən... (Çəki: 1)

- vergi orqanları nəzarət hərəkətlərini (fəaliyyətini) qanunvericiliyin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində həyata keçirməlidirlər;
 - bütün vergi növləri və vergi ödəyiciləri istisnasız olaraq, onlar tərəfindən büdcəyə daxil olan vergilərin həcmindən asılı olmayaraq nəzarət sisteminə daxil edilməlidir
 - vergi auditı vergi siyasetinin fiskal və iqtisadyönümlü qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir
 - vergi auditı iqtisadi siyasetin fiskal və iqtisadyönümlü qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir
-

Sual: Vergi auditinin programı əsasən aşağıdakı principial məsələni əhatə etməlidir: 1) büdcə ilə hesablaşma hesablaşmalara dair vergi işlərinin vəziyyəti; 2) büdcə ilə hesablaşmaların normativ-hüquqi bazasının yoxlanması və qiymətləndirilməsi; 3) büdcə ilə hesablaşma əməliyyatlarının yoxlanması və qiymətləndirilməsi metodikası; 4) büdcə ilə hesablaşma hesablaşmalara dair uçot-hesabat işlərinin vəziyyəti; 5) büdcə ilə hesablaşma əməliyyatları auditinin nəticələrinin qiymətləndirilməsi və rəsmiləşdirilməsi. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 1,3,4,5
 - 1,3,5
-

Sual: Auditor yoxlamanın gedişatı zamanı müəssisənin ayrı-ayrı vergi öhdəliklərinin yerinə yetirilməsini hüquqi baxımdan qiymətləndirərkən nələrə xüsusi diqqət yetirməlidir? (Çəki: 1)

- vergilərin vergi məcəlləsinə müvafiq düzgün hesablanması, tutulması və vaxtında təyinatı üzrə köçürülməsinə
- təsərrüfat subyektlərdə mühasibat uçotu ilə vergi uçotu arasında fərqlərin olmasına
- vergi orqanlarına təqdim edilmiş vergi bəyannamələrində şəffaflığın təmin edilməsinə

- büdcə qarşısında olan vergi öhdəliklərinin yerinə yetirilməsi və hesablaşmaların vəziyyətinin qiymətləndirilməsinə
-

Sual: Vergi öhdəliklərinin audit zamanı yoxlamaya məruz qalacaq prinsipial məsələlər aşağıdakılardır: 1) vergi orqanları tərəfindən müəssisədə aparılmış yoxlamaların və müəssisənin vergi müfəttişliyi ilə apardığı yazışmaların nəticələri üzrə aktlarla tanışlıq; 2) vergilər üzrə hesablaşmalarla tanışlıq. Bu hesablaşmalarda göstərilən bütün məbləğlərin mühasibat uçotunun məlumatlarına uyğunluğunun yoxlanması; 3) ƏDV, aksizlər və digər vergilər üzrə əvəzləşdirilmənin düzgün aparılması; 4) vergi tutulan dövriyyənin tam və düzgün müəyyən edilməsinin yoxlanması; 5) mühasibat və vergi uçotunun tamlığının qiymətləndirilməsi; (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5
 - 1,3,4,5
 - 1,3,5
-

Sual: Büdcə ilə hesablaşmaların auditində yoxlama metodunun əsasını hansı üsullar təşkil edir? (Çəki: 1)

- seçmə və qarşılıqlı yoxlama
 - üzləşdirmə və qarşılıqlı yoxlama
 - baxış keçirmə, ekspertiza və qarşılıqlı
 - seçmə və tam (başdan-başa) üzləşdirmə
-

BÖLƏM: 1001

Ad	1001
Suallardan	30
Maksimal faiz	30
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Yoxlanılan məsələlərin həcmində görə vergi audit necə təsnifləşdirilir? (Çəki: 1)

- tam, qismən (tematik) və məqsədli
 - planlı və plandankənar (qəfləti)
 - ilkin (qabaqcadan), cari və sonrakı
 - kompleks və seçmə
-

Sual: Kompleks vergi yoxlaması dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- vergi ödəyicisinin ödəməli olduğu bütün vergilərin hesablanması, vaxtında və ödənilməsinin düzgünlüyü yoxlanılması
- təsərrüfat subyektinin yoxlanılan dövr ərzindəki təsərrüfat-kommersiya fəaliyyətinin hərtərəfli öyrənilməsini
- təsərrüfat subyektinin haqqında bütün informasiyanın hərtərəfli öyrənilməsini
- vergi ödəyicisinin təsərrüfat (kommersiya) fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə və ya konkret təsərrüfat əməliyyatını keçirilməsi zamanı vergi qanunvericiliyinə əməl

edilməsinin yoxlanması

Sual: Tematik yoxlamalar dedikdə nə nəzərdə tutulur? (Çəki: 1)

- ayrı-ayrı məsələlər üzrə vergi ödəyicisinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması
 - vergi ödəyicisinin ödəməli olduğu bütün vergilərin hesablanması, vaxtında və ödənilməsinin düzgünlüyü yoxlanması
 - vergi ödəyicisinin təsərrüfat (kommersiya) fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə və ya konkret təsərrüfat əməliyyatını keçirilməsi zamanı vergi qanunvericiliyinə əməl edilməsinin yoxlanması
 - təsərrüfat subyektinin yoxlanılan dövr ərzindəki təsərrüfat-kommersiya fəaliyyətinin hərtərəfli öyrənilməsini
-

Sual: Tematik yoxlamalar nəyə əsasən aparılır? (Çəki: 1)

- hüquq-mühafizə orqanlarından daxil olmuş operativ informasiyaya, yuxarı vergi orqanlarının qərarına əsasən
 - hüquq-mühafizə orqanlarından daxil olmuş operativ informasiyaya
 - yuxarı vergi orqanlarının qərarına əsasən
 - məhkəmə orqanlarından daxil olmuş xüsusi qərara əsasən
-

Sual: Hüquq-mühafizə orqanlarının tələbinə əsasən aparılan tematik yoxlamalar hansı məsələlərinin araşdırılması ilə məhdudlaşır? (Çəki: 1)

- maliyyə-təsərrüfat fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş konkret məsələlərin
 - maliyyə-təsərrüfat fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş kompleks məsələlərin
 - müəssisələr tərəfindən ödənilən bütün vergilərin hesablanması və ödənilməsinin düzgünlüyü
 - bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü
-

Sual: Hüquq-mühafizə orqanlarının tələbinə əsasən aparılan məqsədli yoxlamalar hansı məsələlərinin araşdırılması ilə məhdudlaşır? (Çəki: 1)

- maliyyə-təsərrüfat fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş konkret məsələlərin
 - maliyyə-təsərrüfat fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş kompleks məsələlərin
 - təsərrüfat fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə və ya konkret təsərrüfat əməliyyatını keçirilməsi zamanı vergi qanunvericiliyinə əməl edilməsi
 - bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü
-

Sual: Planlaşdırma (təşkili) üsuluna görə vergi auditi necə təsnifləşdirilir? (Çəki: 1)

- tam, qismən (tematik) və məqsədli
 - planlı və plandankənar (növbədənkənar)
 - ilkin (qabaqcadan), cari və sonrakı
 - kompleks və seçmə
-

Sual: Növbədənkənar (plandankənar) yoxlamalar aşağıdakı hallarda aparılır: 1) hüquqi şəxslərin ləğv edilməsi barədə vergi orqanının qərarına əsasən; 2) vergi ödəyiciləri tərəfindən ardıcıl olaraq altı ay müddətində fəaliyyətlərinin olmamağı barədə məlumatlar (vergi hesabatları, haqq-hesablar) təqdim edildikdə; 3) mühasibat hesabatlarında,

bəyannamələrdə, vergi haqq-hesablarında və vergi orqanlarına təqdim olunmuş digər sənədlərdə olan uyğunsuzluqların araşdırılması sənədli yoxlama aparılmadan mümkün olmadiqda; 4) uçotdan yayılan vergi ödəyiciləri aşkar edildikdə; 5) vergi qanunvericiliyi və dövlət qiymət intizamına aid qanun pozuntuları barədə anonim olmayan ərizə, şikayət və məlumatlar daxil olduqda; 6) hüquqi şəxslərin ləğv edilməsi barədə məhkəmə orqanının qərarı və ya vergi ödəyicisinin rəsmi ərizəsinə əsasən; 7) vergi ödəyiciləri tərəfindən ardıcıl olaraq altı ay müddətində fəaliyyətlərinin olmamağı barədə məlumatlar (vergi hesabatları, haqq-hesablar) təqdim edilmədikdə; 8) qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda. (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 2,3,4,5,6,7
 - 3,4,5,6,7,8
 - 1,3,5,6,7,8
-

Sual: Aparılma vaxtına görə nəzarət tədbirləri necə təsnifləşdirilir? (Çəki: 1)

- tam, qismən (tematik) və məqsədli
 - planlı və plandankənar (növbədənkənar)
 - ilkin (qabaqcadan), cari və sonrakı
 - kompleks və seçmə
-

Sual: Xəbərdarlıq xarakteri daşıyan və maliyyə-təsərrüfat fəaliyyətinin başlanmadan əvvəl həyata keçirilən nəzarət necə adlanır? (Çəki: 1)

- məqsədli
 - cari
 - ilkin
 - seçmə
-

Sual: Optimal qərarların qəbul edilməsi üçün vergi auditinin planlaşdırılması mərhələsində hansı nəzarət formasından istifadə olunur? (Çəki: 1)

- məqsədli
 - cari
 - ilkin
 - seçmə
-

Sual: Müəyyən hesabat dövrü bitdikdən sonra həyata keçirilən nəzarət forması hansıdır? (Çəki: 1)

- məqsədli
 - planlı
 - sonrakı
 - kompleks
-

Sual: Aparılması üsuluna görə vergi auditi necə təsnifləşdirilir? (Çəki: 1)

- tam, qismən (tematik) və məqsədli
 - planlı və plandankənar (növbədənkənar)
 - ilkin (qabaqcadan), cari və sonrakı
 - kompleks və seçmə
-

Sual: Tam (kompleks) yoxlama bütün ilkin sənədlərin, sintetik və analitik uçot registrlərindəki yazılışların yoxlanması nəzərdə tututan yoxlama necə adlanır (Çəki: 1)

- tematik
 - planlı
 - sonrakı
 - kompleks
-

Sual: İnfomasiya təminatının müxtəlifliyi baxımından vergi auditı necə təsnifləşdirilir? (Çəki: 1)

- tam, qismən (tematik) və məqsədli
 - sənədli və faktiki
 - ilkin (qabaqcadan), cari və sonrakı
 - kompleks və seçmə
-

Sual: Sənədli yoxlama aşağıdakı üsullarla həyata keçirilir: 1) ilkin sənədlərdən uçot göstəricilərin (analitikdən sintetik uçota) yoxlanması; 2) mühasibat hesabatı göstəricilərinin yoxlanması; 3) sənədlərin formal, məntiqi və riyazi yoxlanması; 4) sənədlərdə eks etdirilmiş təsərrüfat əməliyyatlarının hüquqi cəhətdən qiymətləndirilməsi; 5) qarşılıqlı yoxlama (sənədlərdə eks etdirilmiş əməliyyatların kontragent müəssisənin analoji sənədlərdə və ya bu əməliyyatın digər sənəd və uçot registrlərində eks etdirilməsinin aydınlaşdırılması); 6) ilkin sənədlərdə göstərilən məlumatların mühasibat yazılışlarında düzgün eks etdirilib-etdirilməmə aydınlaşdırılması; iqtisadi təhlil. (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 1,3,5,6,7
-

Sual: Vergi praktikasına sənədlərin öyrənilməsinin hansı üsulları tətbiq edilir? 1) ilkin sənədlərdən uçot göstəricilərinə (analitikdən sintetik uçota), daha sonra isə mühasibat hesabatı göstəricilərinə doğru; 2) iqtisadi təhlil 3) hesabat göstəricilərindən uçot registrlərinə, daha sonra isə ilkin sənədlərə doğru. 4) ilkin sənədlərdə göstərilən məlumatların mühasibat yazılışlarında düzgün eks etdirilib-etdirilməmə aydınlaşdırılması 5) sənədlərin formal, məntiqi və riyazi yoxlanması (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 1,3
 - 2,4
-

Sual: Müəssisə fəaliyyətinin hərtərəfli öyrənilməsi, ilkin sənədlərin mükəmməlliyi və onlardakı məlumatların düzgünlüyü hansı nəzarət formasının üsulları ilə müəyyən edilir? (Çəki: 1)

- faktiki nəzarətin xüsusi üsulları
 - tematik nəzarətin xüsusi üsulları
 - planlı nəzarətin xüsusi üsulları
 - kompleks nəzarətin xüsusi üsulları
-

Sual: Aşağıdakılardan hansılar faktiki nəzarətin metodlarına aid edilir (Çəki: 1)

- inventarlaşdırma, tədqiqat və ekspertiza
 - ölçmə, çəkmə və tədqiqat
 - sayma, ölçmə və ekspertiza
 - analiz, sayma və inventarlaşdırma
-

Sual: Faktiki nəzarətin tədqiqat üsulu hansı formada həyata keçirilir? (Çəki: 1)

- vergitutma obyektlərinin aşkar çıxarılması məqsədilə istehsal sahələrinin nəzərdən keçirilməsi, vergi ödəyiciləri və digər şəxslərin sorğuya cəlb edilməsi
 - sayma, ölçmə, çəkmə və vergi ödəmələrinin düzgün hesablanması üçün lazım olan kəmiyyət göstəricilərinin digər analoji dəqiqləşdirmə formaları tətbiq olunması
 - vergi auditində gəlir və digər vergitutma obyektlərinin gizlədilməsi faktlarının yoxlanması, müəssisənin vergi borclarının vəziyyətinin qiymətləndirilməsi
 - faktiki mal qalığının müəyyən edilməsi və aktlaşdırılması
-

Sual: Faktiki nəzarətin tədqiqat forması hansı üsullarla həyata keçirilir? (Çəki: 1)

- materialların istehsala buraxılmasının sınaq yolu ilə yoxlanması, xronometraj
 - sayma, ölçmə, çəkmə və digər analoji dəqiqləşdirmə formaları
 - vergi auditində gəlir və digər vergitutma obyektlərinin gizlədilməsi faktlarının yoxlanması
 - faktiki mal qalığının müəyyən edilməsi və aktlaşdırılması
-

Sual: Mütəxəssislər cəlb edilməklə ekspertiza formasında yoxlamalar hansı hallarda aparılır? (Çəki: 1)

- Vergi qanun pozuntusu faktlarının sübut edilməsini və onların kəmiyyətcə müəyyənləşdirməsini tələb edən mürəkkəb hallarda
 - Vergi müfəttişinin yoxlama nəticələrinin əsaslandırılmasında çətinlik çəkdiyi hallarda
 - Yoxlama nəticələrinin əsaslandırılması, qarışq iqtisadi və hüquq sahəsində xüsusi biliklərin olduğu hallarda
 - konkret istehsal prosesinin təşkili və texnologiyası sahəsində lazımı biliklərin olduğu hallarda
-

Sual: Aparılma müddətinə görə vergi auditi necə təsnifləşdirilir (Çəki: 1)

- operativ və dövri
 - cari və sonrakı
 - kompleks və seçmə
 - sənədli və faktiki
-

Sual: Aparılma mənbəyinə görə vergi auditi necə təsnifləşdirilir? (Çəki: 1)

- operativ və dövri
 - cari və sonrakı
 - kompleks və seçmə
 - sənədli və faktiki
-

Sual: Hesabat dövrü daxilində nəzarətdə saxlanılan əməliyyatların kəmiyyət və keyfiyyət

səciyyələrinə uyğun olaraq həyata keçirilən nəzarət forması necə adlanır? (Çəki: 1)

- operativ
 - cari
 - seçmə
 - faktiki
-

Sual: Operativ nəzarətin həyata keçirilməsi üçün əsas informasiya mənbəyi kimi nədən istifadə olunur (Çəki: 1)

- plan, operativ-texniki, statistik və mühasibat məlumatlarından
 - plan, smeta, normativlər, ilkin sənədlər, hesabatlar, uçot registrləri və digər mənbələrdəki məlumatlara
 - operativ-texniki, hesabatlar, uçot registrləri və digər mənbələrdəki məlumatlara
 - smeta, normativlər və mühasibat məlumatlarından
-

Sual: Vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi, vergilərin tam və vaxtında ödənilməsinin müəyyənləşdirilməsi, yoxlanılan obyektin fəaliyyətindəki çatışmamazlıq və qanun pozuntularının aşkar edilməsi və və onların aradan qaldırılması üçün tədbirlər görülməsi hansı nəzarət formasının əsas məqsədini təşkil edir? (Çəki: 1)

- operativ nəzarətin
 - dövri nəzarətin
 - kompleks nəzarətin
 - sənədli nəzarətin
-

Sual: Dövri nəzarətin həyata keçirilməsi üçün əsas informasiya mənbəyi kimi nədən istifadə olunur (Çəki: 1)

- plan, operativ-texniki, statistik və mühasibat məlumatlarından
 - plan, smeta, normativlər, ilkin sənədlər, hesabatlar, uçot registrləri və digər mənbələrdəki məlumatlara
 - operativ-texniki, hesabatlar, uçot registrləri və digər mənbələrdəki məlumatlara
 - smeta, normativlər və mühasibat məlumatlarından
-

Sual: Sənədli nəzarət zamanı yoxlanılan obyektin məzmununun onun təyinatına uyğunluğu necə müəyyənləşdirilir? (Çəki: 1)

- sənədlərdə əks olunmuş plan və hesabat məlumatlarının müqayisə edilməsi yolu ilə
 - normativlər və mühasibat məlumatlarının müqayisə edilməsi yolu ilə
 - statistik və mühasibat məlumatlarının müqayisə edilməsi yolu ilə
 - operativ-texniki və mühasibat məlumatlarının müqayisə edilməsi yolu ilə
-

Sual: Faktiki nəzarət zamanı yoxlanılan obyektin kəmiyyət və keyfiyyət göstəriciləri hansı üsullarla müəyyən edilir? (Çəki: 1)

- baxış keçirmə, ölçmə, yenidən hesablama, ekspertiza və digər tədqiqat üsulları
 - baxış keçirmə
 - ölçmə və yenidən hesablama
 - baxış keçirmə, ekspertiza və digər tədqiqat üsulları
-

Ad	1101
Suallardan	40
Maksimal faiz	40
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Maliyyə nəticələri auditinin əsas vəzifələri hansılardır? (Çəki: 1)

- mənfəət vergisinin vergitutma bazasını formalaşdırıran məhsulların satışından və satışdankənar əməliyyatlardan olan maliyyə nəticələrinin hesablanmasıının düzgünlüğünün müəyyən edilməsindən
- vergidənyayına hallarının, eləcə də nöqsan, çatışmamazlıq, qanun pozuntularının aşkar edilməsi və onların aradan qaldırılmasından
- vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiq edilməsindən
- mənfəət vergisinin vergitutma bazasını formalaşdırıran məhsulların satışından olan maliyyə nəticələrinin hesablanmasıının düzgünlüğünün müəyyən edilməsindən

Sual: Qüvvədə olan normativ sənədlər rəhbər tutmaqla maliyyə nəticələrinin auditi zamanı əsasən aşağıdakı ümumi məsələlər yoxlanılmalıdır: 1) müəssisənin hansı fəaliyyəti növü ilə məşğul olduğu; 2) onun qanunvericiliyə uyğun olub-olmamağı və təsisedici sənədlərlə təsdiqlənməsi; 3) müəssisənin bank və digər kredit müəssisələrindəki hesablaşma (valyuta, cari) hesabının vəziyyəti, açılmış hesabların sayı və onların qanuni olub-olmaması; 4) müəssisənin xüsusi lisenziya tələb edən və qanunvericiliklə qadağan edilmiş fəaliyyət növü ilə məşğul olub-olmaması; 5) yoxlama aktında müəssisə, onun hüquqi ünvani, struktur bölmə və filialları haqqında konkret məlumatın olub-olmaması; 6) qanunvericilikdə müəyyən edilmiş normalardan artıq məsrəflərin istehsal (tədavül) xərclərinə aid edilməsi; 7) məsrəflərin tərkibi haqqında qaydada nəzərdə tutulmamış məsrəflərin istehsal (tədavül) xərclərinə aid edilməsi. (Çəki: 1)

- 1,2,3,4,5
- 2,3,4,5,6
- 3,4,5,6,7
- 1,3,5,6,7

Sual: Maliyyə nəticələrini auditi zamanı yoxlamaya məruz qalan məsələlər hansılardır?

1) qanunvericilikdə müəyyən edilmiş normalardan artıq məsrəflərin istehsal (tədavül) xərclərinə aid edilməsi; 2) məsrəflərin tərkibi haqqında qaydada nəzərdə tutulmamış məsrəflərin istehsal (tədavül) xərclərinə aid edilməsi; 3) satılmış məhsulun istehsalına çəkilən faktiki məsrəflərin hesabatda əks etdirilməsi; 4) məhsulların (işlərin, xidmətlərin) satışından olan faktiki satış pulunun (ümumi gəlirin) hesabatda əks etdirilməsi; 5) sair satışdan olan mənfəətin hesabatda əks etdirilməsi; 6) satışdankənar gəlirlərin hesabatda əks etdirilməsi; 7) əsas fəaliyyətlə məşğul olan işçi heyətinin əməyinin ödənişinə çəkilən xərclərin onların normalaşdırılmış həcmindən artıq olub-olmaması. (Çəki: 1)

- 1,2,3,4,5
- 2,3,4,5,6
- 3,4,5,6,7

1,3,5,6,7

Sual: Məhsul satışından daxil olan faktiki pul vəsaitlərinin yoxlanması üçün aşağıdakı informasiya bazasından istifadə olunur: 1) 1, 2, 7, 8 № li jurnal-orderlər; 2) operativ uçot məlumatları; 3) hesabat ili üçün uçot siyasetinin təsdiq edilməsi haqqında müəssisə rəhbərinin əmri; 4) Baş kitab, balans və digər hesabat formaları); 5) 1, 2, 10, 10/1, 15 № li jurnal-orderlər; 6) sintetik və analitik uçot məlumatları. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,3,5,6
-

Sual: Məhsul satışından daxil olan faktiki pul vəsaitlərinin yoxlanması üçün aşağıdakı informasiya bazasından istifadə olunur: 1) alınmış məhsulların ödənişi üçün yazılmış ödəniş tələbnamələri; 2) alınmış məhsulların ödənişinə aid olan digər ödəniş sənədləri, qiymətli kağızlar, məktublar; 3) anbardan hazır məhsulların buraxılması haqqında ilkin sənədlər; 4) hesablaşma hesabında pul vəsaitlərinin hərəkəti haqqında bank çıxarışı; 5) satılmış mallara görə nağd pul vəsaitlərinin kassaya ödənilməsini təsdiq edən kassa mədaxil orderləri; 6) hazır məhsulun müəssisənin ərazisindən çıxarılması üçün tərtib edilmiş buraxılış vərəqələri. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,3,5,6
-

Sual: Sənədlərdəki bütün rekvizitlərin düzgünlüyü, mətn və şifrlərdə razılışdırılmamış düzəliş, pozuntu və əlavə yazılmışların olub-olmaması, maddi-məsul şəxslərin imzalarının əsl olub-olmaması sənədli nəzarətin hansı xüsusi üsullarından istifadə etməklə müəyyənləşdirilir? (Çəki: 1)

- Seçmə
 - Riyazi
 - Formal
 - Kompleks
-

Sual: Maliyyə nəticələrinin audit prosesini aşağıdakı obyektlərə bölmək olar: 1) hesabat dövrünün mənfəətinin (zərərinin) audit; 2) vergitutulan mənfəətin audit; 3) xalis mənfəətin audit; 4) satılmış mallara görə nağd pul vəsaitlərinin audit; 5) satılmış əmlaka görə nağd pul vəsaitlərinin audit. (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 3,4,5
 - 1,3,5
-

Sual: Mənfəətin audit zamanı nələr əsas nəzarət predmetləri hesab olunur? 1) Balans mənfəəti 2) Satışın maya dəyəri 3) Kommersiya xərcləri 4) Buraxılmış məhsulun həcmi 5) Məhsulların satışından olan gəlirlər 6) Satılmış məhsulların həcmi (Çəki: 1)

- 1,2,3,4,5,6

- 2,3,4,5,6
 - 1,3,4,5,6
 - 1,2,3,4,5
-

Sual: Məhsulların satışından olan gəlirlər audit zamanı yoxlama predmeti nə hesab olunur? (Çəki: 1)

- Müəyyən dövr ərzində məhsul satışından daxil olan vəsaitlərin mühasibat uçotu hesablarında əks etdirilməsinin tam və doğruluğunun yoxlanması.
 - Mühasibat uçotu hesablarında əks etdirilməsi metodikasına müvafiq olaraq maliyyə nəticələrinin formalaşması üçün məlumatların məhsul satışı həcmində tam daxil edilməsi
 - Maliyyə nəticələrinin formalaşması üzrə proqnozun yoxlanması
 - Çəkilmiş xərclərin real və etibarlılığının yoxlanması
-

Sual: Məhsulların satışından olan gəlirlər audit üçün informasiya bazası nə hesab olunur? (Çəki: 1)

- 50, 51, 57, 62 sayılı hesablar üzrə təsərrüfat əməliyyatları, kassa mədaxil orderləri, ödəniş tələbnamə-tapşırıqları, veksellər, 1, 2 № li jurnal-orderlər, Baş kitab
 - 20, 40, 45, 46, 62, 72 sayılı hesablar üzrə təsərrüfat əməliyyatları, 5, 11, 15, 16 № li yiğma cədvəlləri, hazır məhsul anbarının və marketinq şöbəsinin məxaric orderləri
 - 20, 23, 25, 26, 28, 29, 31, 89 sayılı hesablar üzrə təsərrüfat əməliyyatları, Baş kitab
 - 1, 6, 8, 9, 13, 14 sayılı bölüşdürücü işləmə cədvələri, Baş kitab, hazır məhsul anbarının və marketinq şöbəsinin məxaric orderləri
-

Sual: Məhsulların satışından olan gəlirlər audit mümkün olan qanun pozuntuları hansılardır? (Çəki: 1)

- Satış pulunun bir hissəsinin gizlədilməsi
 - Hazır məhsulun vaxtında mədaxil edilməməsi
 - Satılmış məhsulun bir hissəsinin gizlədilməsi
 - Maldəyişmə (barter) əməliyyatlarının hesablarda güzgün əks etdirilməməsi
-

Sual: Vergiyə cəlb edilən mənfəətin audit yoxlamasının nəzarət predmetləri nədir? 1) Hesabat dövrünün mənfəəti 2) Vergitutma məqsədləri üçün korrektə olunmuş hesabat dövrünün mənfəəti 3) Hesabat dövrünün mənfəətindən fərqli qaydada vergiyə cəlb olunan gəlirlər 4) Ehtiyat və digər fondlara ayırmalar 5) Mənfəət vergisi üzrə güzəştərlər 6) Vergiyə cəlb olunan mənfəət (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 2,3,4,5,6
 - 1,3,4,5,6
 - 1,2,3,4,5
-

Sual: Hesabat dövrünün mənfəəti yoxlanarkən hansı informasiya bazasından istifadə olunur? (Çəki: 1)

- Maliyyə nəticələri haqqında 2 №li hesabat forması
- 46, 47, 48, 80 və digər hesablar üzrə təsərrüfat əməliyyatları
- Avans ödənişləri üzrə ödəniş sənədləri, 81, 51, 68 sayılı hesablar üzrə əməliyyatlar
- Müəssisənin təsis sənərləri və nizamnaməsi, fəaliyyət növləri üzrə məsrəflərin uçot

Sual: Vergitutma məqsədləri üçün korrektə olunmuş hesabat dövrünün mənfəəti yoxlanarkən hansı informasiya bazasından istifadə olunur? (Çəki: 1)

- Maliyyə nəticələri haqqında 2 №li hesabat forması, 46, 47, 48, 80 və digər hesablar üzrə təsərrüfat əməliyyatları
 - Avans ödənişləri üzrə ödəniş sənədləri, 81, 51, 68 sayılı hesablar üzrə əməliyyatlar
 - Müəssisənin təsis sənərləri və nizamnaməsi, fəaliyyət növləri üzrə məsrəflərin uçot jurnal
 - Fəaliyyət növləri üzrə məsrəflərin uçot jurnal , 81, 51, 68 sayılı hesablar üzrə əməliyyatlar, Baş kitab
-

Sual: Hesabat dövrünün mənfəəti yoxlanarkən hansı üsul və prosedurlardan istifadə olunur? (Çəki: 1)

- Müqayisə, üzləşdirmə
 - Sənədli araştırma
 - Normativ-hüquqi tənzimləmə
 - Hesablama, müqayisə, tədqiq etmək
-

Sual: Vergitutma məqsədləri üçün korrektə olunmuş hesabat dövrünün mənfəəti yoxlanarkən hansı üsul və prosedurlardan istifadə olunur? (Çəki: 1)

- Sənədli araştırma, normativ-hüquqi tənzimləmə, hesablama, müqayisə, tədqiq etmək
 - Müqayisə, üzləşdirmə
 - Sənədli araştırma
 - Normativ-hüquqi tənzimləmə
-

Sual: Mənfəət vergisi üzrə güzəştər yoxlanarkən hansı informasiya bazasından istifadə olunur? (Çəki: 1)

- Vergi Məcəlləsi, mənfəət vergisi üzrə bəyannamə
 - Maliyyə nəticələri haqqında 2 №li hesabat forması, 46, 47, 48, 80 və digər hesablar üzrə təsərrüfat əməliyyatları
 - Avans ödənişləri üzrə ödəniş sənədləri, 81, 51, 68 sayılı hesablar üzrə əməliyyatlar
 - Müəssisənin təsis sənərləri və nizamnaməsi, fəaliyyət növləri üzrə məsrəflərin uçot jurnal
-

Sual: Vergiyə cəlb olunan mənfəət yoxlanarkən hansı informasiya bazasından istifadə olunur? (Çəki: 1)

- Mənfəət vergisi üzrə bəyannaməyə əsasən müxtəlif yollarla müəyyən edilir, avans ödənişləri üzrə ödəniş sənədləri, 81, 51, 68 sayılı hesablar üzrə əməliyyatlar, Baş kitab
 - Maliyyə nəticələri haqqında 1 №li hesabat forması, 46, 47, 48, 80 və digər hesablar üzrə təsərrüfat əməliyyatları
 - Maliyyə nəticələri haqqında 2 №li hesabat forması, 46, 47, 48, 80 və digər hesablar üzrə təsərrüfat əməliyyatları, Baş kitab
 - Avans ödənişləri üzrə ödəniş sənədləri, 81, 51, 68 sayılı hesablar üzrə əməliyyatlar, Baş kitab
-

Sual: Vergiyə cəlb olunan mənfəət yoxlanarkən hansı üsul və prosedurlardan istifadə olunur? (Çəki: 1)

- Sənədli araştırma, normativ-hüquqi tənzimləmə, hesablama, müqayisə, tədqiq etmək
 - Müqayisə, üzləşdirmə
 - Sənədli araştırma
 - Normativ-hüquqi tənzimləmə, hesablama, müqayisə, üzləşdirmə
-

Sual: Ehtiyat və digər fondlara ayırmaların audit zamanı hansı informasiya bazasından istifadə olunur? (Çəki: 1)

- Müəssisənin təsis sənərləri və nizamnaməsi, məqsədli fondlardan istifadənin formallaşma smetası, 86 sayılı hesab üzrə əməliyyatlar
 - Müəssisənin təsis sənərləri və nizamnaməsi, fəaliyyət növləri üzrə məsrəflərin uçot jurnalı
 - Maliyyə nəticələri haqqında 2 №li hesabat forması, 46, 47, 48, 80 və digər hesablar üzrə təsərrüfat əməliyyatları
 - Mənfəət vergisi üzrə bəyannaməyə əsasən müxtəlif yollarla müəyyən edilir, avans ödənişləri üzrə ödəniş sənədləri, 81, 51, 68 sayılı hesablar üzrə əməliyyatlar, Baş Kitab
-

Sual: Maliyyə nəticələrinin audit yoxlanması yoxlaması zamanı ilk növbədə təsərrüfat subyektinin balans mənfəətinin düzgün müəyyən edilib-edilmədiyini təhlil etmək nə etmək lazımdır? (Çəki: 1)

- müəssisənin (sahibkarın) əldə etdiyi gəlirlər və gəlirdən çıxılan xərclərin hesablanması və uçota alınmasının düzgünlüyü yoxlanılır
 - müəssisənin (sahibkarın) əldə etdiyi gəlirlərin əmələ gəlmə mənbələri dəqiqləşdirilməlidir
 - gəlirdən çıxılan xərclərin hesablanması və sənədlərlə rəsmiləşdirilməsinin düzgünlüyü yoxlanılır
 - gəlirlər və gəlirdən çıxılan xərclərin uçota alınmasının düzgünlüyü yoxlanılır
-

Sual: . Vergitutma bazası hesablanarkən nəzərə alınmayan xərclər aşağıdakılardır: 1) əsas vəsaitlərin alınması və quraşdırılmasına çəkilən xərclər; 2) qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər; 3) əyləncə və yemək, həmçinin işçilərin mənzil və digər sosial xarakterli xərcləri; 4) faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi; 5) vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış peniya, cərimə, faiz və maliyyə sanksiyaları; 6) ölkə və onun hüdudlarından kənarda ödənilmiş mənfəət vergisi və gəlirdən hesablanmış digər verginin məbləği; 7) hesablanmış dividendlərin məbləği; 8) nizamnamə kapitalına qoyuluşlar. (Çəki: 1)

- 1,2,3,4,5,6,7,8
 - 2,3,4,5,6,7,8
 - 3,4,5,6,7,8
 - 4,5,6,7,8
-

Sual: Auditor vergitutulan mənfəətdən çıxılan xərclərin tərkibini təhlil edərkən nələrə xüsusi diqqət yetirməlidir? 1) gəlirdən faizlər üzrə çıxılan xərclərin məhdudlaşdırılan norma çərçivəsinə olmasına; 2) ehtiyat sığorta fondlarına ayırmaların müəyyən edilmiş normalara uyğunluğuna; 3) elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktur işlərinə

çəkilən xərclərin (əsas vəsaitlərin alınması və quraşdırılması ilə bağlı xərclər, həmçinin kapital qoyuluşu xarakterli digər xərclər istisna olmaqla) gəlirdən güzgün çıxılmasına. 4) əsas vəsaitlərin alınması və quraşdırılmasına çəkilən xərclər dəqiqliyinə; 5) qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin silinmə mənbələrinə (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 3,4,5
 - 1,3,5
-

Sual: Auditor gəlirdən çıxılan xərclərin tərkibinə aid edilən amortizasiya ayırmalarının düzgünlüyünü yoxlayarkən aşağıda göstərlilənlərin hansına xüsusi diqqət yetirməlidir? 1) amortizasiya olunmayan aktivlərə ayırmaların hesablanması; 2) əsas vəsaitlərin kateqoriyalara aid edilməsinin düzgünlüyünə; 3) əsas vəsaitlərin kateqoriyalar üzrə müəyyən edilmiş amortizasiya normaları üzrə hesablanmış amortizasiya ayırmalarının düzgünlüyünə; 4) kateqoriyalar üzrə əsas vəsaitlər müəyyən edilmiş normadan aşağı amortizasiya hesablanıb-hesablanmadığına; 5) kateqoriyalar üzrə əsas vəsaitlərin qalıq dəyərinə; 6) kateqoriyalar üzrə əsas vəsaitlərin faydalı istifadə olunma müddətinə. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,2,5,6
-

Sual: Əgər gəlirdən çıxılan təmirlə bağlı xərclərin faktiki məbləği vergi qanunvericiliyində nəzərdə tutulmuş normadan artıq olması faktı aşkar edilərsə, onda... (Çəki: 1)

- həmin fərq müvafiq hesabat dövrünün vergitutma bazasına daxil edilərək vergidən yayındırılmış gəlir məbləği müəyyən edilir
 - həmin fərq hesabat dövrünün vergitutma bazasına daxil edilərək vergidən yayındırılmış gəlir məbləği müəyyən edilir
 - yaranmış fərq cari hesabat ilində təmir xərclərinin gəlirdən çıxılan məbləğinə əlavə edilir
 - yaranmış fərq müvafiq hesabat dövrünün təmir xərclərinin gəlirdən çıxılan məbləğinə əlavə edilir
-

Sual: Əgər gəlirdən çıxılan təmirlə bağlı xərclərin faktiki məbləği vergi qanunvericiliyində nəzərdə tutulmuş normadan artıq olması faktı aşkar edilərsə, onda... (Çəki: 1)

- həmin fərq müvafiq hesabat dövrünün vergitutma bazasına daxil edilərək vergidən yayındırılmış gəlir məbləği müəyyən edilir
 - yaranmış fərq hesabat dövrünün vergitutma bazasına daxil edilərək vergidən yayındırılmış gəlir məbləği müəyyən edilir
 - yaranmış fərq cari hesabat ilində təmir xərclərinin gəlirdən çıxılan məbləğinə əlavə edilir
 - yaranmış fərq müvafiq hesabat dövrünün təmir xərclərinin gəlirdən çıxılan məbləğinə əlavə edilir
-

Sual: Ölkə hüdudlarından kənarda rezident vergi ödəyicisinin ölkə ərazisində əldə etdiyi faktiki mənfəətə görə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisi hansı məbləğ qədər azaldılır? (Çəki: 1)

- onun xarici ölkələrdə ödədiyi mənfəət vergisinin məbləği qədər
 - onun xarici ölkələrdə ödədiyi maliyyə sanksiyaları və faizlərin məbləği qədər
 - onun xarici ölkələrdə ödədiyi cari vergi ödəmələrinin məbləği qədər
 - hər hansı məbləğ qədər azaldılması qanunvericilikdə nəzərdə tutulmamışdır
-

Sual: Məhsulların (iş və xidmətlərin) satışından əldə edilmiş gəlirin formallaşmasının düzgünlüyünü yoxlamaq üçün ilk növbədə nə etmək lazımdır? (Çəki: 1)

- müəssisənin uçot siyasetində satış pulunun müəyyən edilməsinin hansı metodunun seçildiğini, onun tətbiq olunduğu müddəti, əvvəller başqa metodun tətbiq olunub-olunmamasını və olunubsa hansı səbəbdən dəyişdirildiyi müəyyən etmək
 - vergiyə cəlb edilən satış pulunun yoxlanmasından başlamaq
 - 68 sayılı hesabın krediti üzrə dövriyyənin düzgünlüyünü yoxlanmasından başlamaq
 - müəssisə tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən gəlirlərdən (dividentlər, faizlər, riskin sığortası müqaviləsi üzrə sığorta ödəmələri, icarə haqqı, royləti) verginin tutulmasının düzgünlüyünü araşdırmaqdır
-

Sual: Satış pulunun müəyyən edilməsinin “ödəmə üzrə” (kassa) metodunun tətbiqi zamanı, məhsullar (işlər, xidmətlər) nə vaxt satılmış hesab olunur? (Çəki: 1)

- Onların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma, valyuta və digər hesabına daxil olduğu və ya müəssisənin kassasına nağd ödənildiyi andan
 - Məhsullar yükləndiyi və onlara görə tərtib olunmuş hesablaşma sənədlərinin alıcılara təqdim edildiyi andan (onların dəyərinin alıcılar tərəfindən ödənilib-ödənilməməsindən asılı olmayıaraq)
 - Məhsulların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma hesabına daxil olduğu və onlara görə tərtib olunmuş hesablaşma sənədlərinin alıcılara təqdim edildiyi andan
 - Məhsulların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma daxil olduğu və elektron vergi hesab-fakturasının təqdim edildiyi andan
-

Sual: Satış pulunun müəyyən edilməsinin “yüklemə üzrə” (hesablama metodu) metodunun tətbiqi zamanı, məhsullar (işlər, xidmətlər) nə vaxt satılmış hesab olunur? (Çəki: 1)

- Onların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma, valyuta və digər hesabına daxil olduğu və ya müəssisənin kassasına nağd ödənildiyi andan
 - Məhsullar yükləndiyi və onlara görə tərtib olunmuş hesablaşma sənədlərinin alıcılara təqdim edildiyi andan (onların dəyərinin alıcılar tərəfindən ödənilib-ödənilməməsindən asılı olmayıaraq)
 - Məhsulların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma hesabına daxil olduğu və onlara görə tərtib olunmuş hesablaşma sənədlərinin alıcılara təqdim edildiyi andan
 - Məhsulların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma daxil olduğu və elektron vergi hesab-fakturasının təqdim edildiyi andan
-

Sual: Məhsulların (işlərin, xidmətlərin) satışından əldə edilmiş pul vəsaitlərinin düzgünlüyünü yoxlamaq üçün vergi müfəttişi aşağıdakı hansı informasiya bazasından istifadə etməlidir? 1) hesabat dövrü üçün müəssisənin uçot siyaseti haqqında əmri; 2)

malsatan və podratçılarla bağlanmış təsərrüfat müqavilələri; 3) alıcı və sifarişçilərlə bağlanmış təsərrüfat müqavilələri; 4) 5 № li “Maliyyə nəticələri və onlardan istifadə haqqında” hesabat; 5) 2 № li “Maliyyə nəticələri və onlardan istifadə haqqında” hesabat; 6) Anbar kitabı və vergi hesab-fakturası; 7) Baş kitab və dövriyyə cədvəlləri. (Çəki: 1)

- 1,3,5,7
 - 1,3,6,7
 - 2,4,5,6
 - 2,4,6,7
-

Sual: Məhsulların (işlərin, xidmətlərin) satışından əldə edilmiş pul vəsaitlərinin düzgünlüğünü yoxlamaq üçün vergi müfəttişi aşağıdakı hansı informasiya bazasından istifadə etməlidir? 1) malsatan və podratçılarla bağlanmış təsərrüfat müqavilələri; 2) kassa kitabı; 3) 5 № li “Maliyyə nəticələri və onlardan istifadə haqqında” hesabat; 4) hesablaşma hesabında pul vəsaitlərinin hərəkəti üzrə bank çıxarışları; 5) Anbar kitabı və vergi hesab-fakturası; 6) yüksəlmiş məhsulların ödənişi üçün tərtib edilmiş tədiyyə tələbənamə tapşırıqları; 7) satılmış hazır məhsulların kalkulyasiyası. (Çəki: 1)

- 1,3,5,7
 - 1,3,6,7
 - 2,4,5,6
 - 2,4,6,7
-

Sual: Auditor hesabatlarda məhsul satışı üzrə əks olunmuş göstəricilərin düzgünlüğünü yoxlamaq üçün əvvəlcə nə etməlidir? (Çəki: 1)

- müəssisənin hesabat ili üçün təsdiq edilmiş uçot siyasetində əks olunmuş satışın qiymətləndirmə metodu ilə tanış olunmalı, yoxlanılan dövr ərzində onun dəyişməzliyinə diqqət yetirilməlidir
 - müəssisənin əvvəlki hesabat ili üçün təsdiq edilmiş uçot siyasetində əks olunmuş satışın qiymətləndirmə metodu ilə tanış olunmalı, yoxlanılan dövr ərzində onun dəyişməzliyinə diqqət yetirilməlidir
 - əmlak satışından olan gəlirlər və mənfəətin müəyyən edilməsinin seçilmiş variantının düzgünlüğünü təhlil etməlidir
 - müəssisənin əvvəlki hesabat ili üçün təsdiq edilmiş uçot siyasetində əks olunmuş əmlakın qiymətləndirmə metodu ilə tanış olunmalı
-

Sual: Maliyyə nəticələri auditinin gedışatı zamanı mühasibat registrləri bir-biri ilə əlaqədar olduğu üçün onlarda aşağıdakı hansı məqamları yoxlamaq lazımdır? 1) alınmış məhsulların maya dəyərinin və onların satışından olan gəlirlərin tam və vaxtında əks olunması; 2) satışdankənar xərclərin əsaslı olması və düzgünlüyü; 3) yüksəlmiş məhsulların maya dəyərinin və onların satışından olan gəlirlərin tam və vaxtında əks olunması; 4) realize olunmuş məhsulun maya dəyərinin silinməsinin düzgünlüyü; 5) kommersiya xərclərinin əsaslı olması və düzgünlüyü; 6) silinmiş ticarət əlavələrinin güzgünlüyü; 7) məhsulların (işlərin, xidmətlərin) satışından olan maliyyə nəticələrinin düzgünlüyü. (Çəki: 1)

- 1,2,3,4,5
 - 1,3,5,6,7
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
-

Sual: Auditor məhsulların satışı üzrə analitik uçot göstəricilərinin sintetik uçot göstəricilərinə uygunluğunu müəyyən etmək üçün nə etməlidir? (Çəki: 1)

- Məhsul satışı üzrə müxtəlif registrlərdəki yazılışları üzləşdirmək yolu ilə bu əməliyyatlar üzrə əks olunmuş məbləğlərin dəqiqliyi və hesabların müxabirləşməsinin düzgünlüyü yoxlanmalıdır
 - Baş kitabın məlumatları 12 № li jurnal orderin, 12 № li jurnal orderin yekun məlumatları isə 16, 17 № li cədvəllərin analoji göstəricilərinə uygunluğu yoxlanmalıdır
 - Alınmış məhsullar üzrə müxtəlif registrlərdəki yazılışları üzləşdirmək yolu ilə bu əməliyyatlar üzrə əks olunmuş məbləğlərin dəqiqliyi və hesabların müxabirləşməsinin düzgünlüyü yoxlanmalıdır
 - Alınmış məhsullar üzrə vergi məbləğlərini müxtəlif registrlərdəki yazılışları üzləşdirmək yolu ilə bu əməliyyatlar üzrə əks olunmuş məbləğlərin dəqiqliyi və hesabların müxabirləşməsinin düzgünlüğünü yoxlanmalıdır
-

Sual: Məhsulların yüklenməsini rəsmiləşdirən ilkin sənədlər hansılardır? 1) hazır məhsul anbarının məxaric orderləri 2) əmtəə-nəqliyyat qaimələri 3) nəqliyyat qəbzləri 4) məhsulların müəssisə ərazisindən çıxarılması üçün buraxılışlar 5) hazır məhsul anbarının mədaxil orderləri 6) ödəniş tapşırıqları (Çəki: 1)

- 1,2,3,4
 - 1,3,5,6
 - 2,3,4,5
 - 3,4,5,6
-

Sual: Auditor məhsulların yüklenməsini rəsmiləşdirən ilkin sənədləri hansı tarixləri tutuşturmalıdır? (Çəki: 1)

- yükləmə sənədlərinin tərtib edilmə tarixlərini, müvafiq uçot registrində yükləmə üzrə əməliyyatların əks olunduğu və bank çıxarışları üzrə yüklenmiş məhsulların dəyərinin ödənilmə tarixlərini
 - yükləmə sənədlərinin imzalandığı tarixləri, müvafiq uçot registrində yükləmə üzrə əməliyyatların əks olunduğu və ödəniş tapşırığı üzrə yüklenmiş məhsulların dəyərinin göstərildiyi tarixləri
 - yükləmə sənədlərinin tərtib edilmə tarixlərini, müvafiq uçot registrində əməliyyatların əks olunduğu və ödəniş tələbnaməsində yüklenmiş məhsulların dəyərinin göstərildiyi tarixləri
 - mədaxil sənədlərinin imzalandığı tarixləri, vergi uçotu registrində əməliyyatların əks olunduğu və ödəniş tapşırığı üzrə yüklenmiş məhsulların dəyərinin göstərildiyi tarixləri
-

Sual: Məhsulların (işlərin, xidmətlərin) satışı üzrə əməliyyatları uçota almaq üçün hansı uçot registrləri nəzərdə tutulmuşdur? (Çəki: 1)

- 16 a, 16 (yükləmə) № li cədvəllər və 11 № li jurnal-order
 - 16 a, 16 (yükləmə) № li jurnal-orderlər və 11 № li cədvəl
 - 10, 10a № li jurnal-order və 11 № li cədvəl
 - 16 a, 16 (yükləmə) № li cədvəllər və 1,2 № li jurnal-orderlər
-

Sual: 16a № li cədvəl satış pulunun hansı metodu ilə müəyyən edildiyi zaman tərtib olunur və üçün nəzərdə tutulmuşdur? (Çəki: 1)

- “Ödəmə üzrə” (kassa) metodu və yüklenmiş məhsullara görə tərtib edilmiş hesablaşma sənədlərinin yığıılması və qruplaşdırılması üçün

- yükləmə üzrə" (hesablama) metodu və yüklenmiş məhsullara görə tərtib edilmiş hesablaşma sənədlərinin yigilması və qruplaşdırılması üçün
 - ödəmə üzrə" (kassa) metodu və alınmış məhsullara görə tərtib edilmiş hesablaşma sənədlərinin yigilması və qruplaşdırılması üçün
 - hər iki metodun tətbiq zamanı tərtib oluna bilər və yüklenmiş məhsullara görə tərtib edilmiş hesablaşma sənədlərinin yigilması və qruplaşdırılması üçün
-

Sual: 11 № li jurnal-orderdə müxabirləşən hesablarla hansı hesabların kreditləri üzrə aylıq yekunlar əks olunur? (Çəki: 1)

- 40, 41, 43, 45, 62 sayılı hesabların
 - 40, 41, 42, 43, 46 sayılı hesabların
 - 41, 42, 43, 44, 47 sayılı hesabların
 - 41, 42, 46, 47, 48, 62 sayılı hesabların
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	30
Maksimal faiz	30
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Maya dəyərinin auditı qarşısında aşağıdakı vəzifələr durur: 1) məsrəflərin satılmış (yüklenmiş) və mal qalıqları arasında düzgün bölüşdürülməsinin düzgünlüğünün müəyyən edilməsi; 2) məsrəflərin satılmamış mal qalıqları arasında düzgün bölüşdürülməsinin düzgünlüğünün müəyyən edilməsi; 3) maya dəyərini formalaşdırın məsrəflərin tərkibinin dəqiqləşdirilməsi; 4) maya dəyərini formalaşdırın məsrəflərin tərkibinin təsnifləşdirilməsi; 5) məsrəflərin uçotu üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüğünün yoxlanması. (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 3,4,5
 - 1,3,5
-

Sual: Maya dəyərinin formalaşmasının düzgünlüyü üzərində nəzarət edilməsi üçün auditor informasiya mənbəyi kimi nələrdən istifadə etməlidir? (Çəki: 1)

- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li yığma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
 - Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
 - Baş kitabdan (dövriyyə balansından), 16, 16a və 10a №.li yığma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
 - Kassa kitabdan, 1 və 2№.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
-

Sual: Məhsulların məhsulun maya dəyərinə silinməsinin düzgünlüyü yoxlanarkən

aşağıdakı məqamlara diqqət yetirmək lazımdır: 1) məsrəfləri uçota alan hesablarda əks olunmuş xərclərin sənədlə təsdiqinə; 2) məsrəflərin həyata keçirilmə vaxtinın hesabat dövrünə müvafiqliyinə; 3) müəssisənin mənfəətinə aid edilən məsrəflərin məhsulun maya dəyərində olmamasına; 4) bəzi xərc növlərinin (ezamiyyət, nümayəndəlik, reklam, kadrların hazırlanması və yenidən hazırlanması, auditor xidmətləri üzrə faktiki xərclər) maya dəyərinə aid edilməsi normalarına müvafiqliyinə; 5) birbaşa xərclərin silinməsi və onların kalkulyasiya obyektləri üzrə bölüşdürülməsinə; 6) qeyri-istehsal təyinatlı məhsulların maya dəyərinə aid edilən məsrəflərin sənədlərlə rəsmiləşdirilməsinə. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,3,5,6
-

Sual: Məhsulların məhsulun maya dəyərinə silinməsinin düzgünlüyü yoxlanarkən aşağıdakı məqamlara diqqət yetirmək lazımdır: 1) qeyri-istehsal təyinatlı məhsulların maya dəyərinə aid edilən məsrəflərin sənədlərlə rəsmiləşdirilməsinə 2) məsrəf elementləri üzrə maya dəyərinin formalaşmasına; 3) birbaşa xərclərin silinməsi və onların kalkulyasiya obyektləri üzrə bölüşdürülməsinə; 4) silinmiş məsrəflərin buraxılmış məhsulların növünə və ya müəsisə fəaliyyətinin xarakterinə uyğunluğuna; 5) məsrəflərin hesabat dövrləri üzrə məhdudlaşdırılmasına; 6) məsrəflərin ayrı-ayrı məhsul növləri və bitməmiş istehsalat üzrə bölüşdürülməsinə; 7) məhsulun maya dəyərinin aşağı salınması üzrə ehtiyatların aşkar edilməsinə. (Çəki: 1)

- 1,2,3,4,5
 - 1,3,4,5,6
 - 3,4,5,6,7
 - 2,4,5,6,7
-

Sual: Material məsrəflərinin məhsulun maya dəyərinə silinməsi yoxlanarkən auditor aşağıdakılara diqqət yetirməlidir: 1) konkret məhsul növünün istehsalına aid olmayan materialların istehsalata silinib-silinməməsinə; 2) təsdiq edilmiş material məsrəf normalarının mövcudluğu və onların istehsalata faktiki olaraq necə silinməsinə; 3) konkret məhsul növünün istehsalına aid olmayan materialların istehsalata silinib-silinməməsinə; 4) istehsalatda zay məhsulun uçotunun aparılıb-aparılmaması və zaydan olan itkilərin hara silinməsinə; 5) geri qaytarılan yullantıların qiymətləndirilməsi və silinməsinin düzgünlüğünə; 6) 16 sayılı hesabda uçota alınan materialların dəyərindən kənarlaşmaların istehsalata silinməsinin düzgünlüğünə; 7) təbii itki normaları çərçivəsində qiymətlilərin çatışmamazlıq və itkisindən olan zərərin istehsalata aid edilməsinin düzgünlüğünə. (Çəki: 1)

- 1,2,3,4,5,6
 - 2,3,4,5,6,7
 - 1,3,4,5,6,7
 - 1,2,4,5,6,7
-

Sual: Mal-material qiymətlilərinin çatışmamazlığı üzrə məbləğlərin istehsal xərclərinə silinməsi üçün aşağıdakı hansı şərtlərə riayət olunmalıdır? 1) özündə çatışmamazlıq məbləğini əks etdirən inventarizasiya aktı; 2) özündə çatışmamazlıq məbləğini əks etdirən protokol 3) təbii itki normasında çatışmamazlıq; 4) təbii itki normasından artıq çatışmamazlıq; 5) çatışmayan qiymətlilərin dəyərinin istehsal məsrəflərinə silinməsi haqqında müəssisə rəhbərinin əmri (sərəncamı). (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 3,4,5
 - 1,3,5
-

Sual: Bitməmiş istehsalatın audit yoxlamasının gedişatı zamanı müfəttiş aşağıdakiləri yoxlamalıdır? (Çəki: 1)

- bitməmiş istehsalatın uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin mühasibat uçotunda əks etdirilməsinin və qiymətləndirilməsinin düzgünlüyü
 - bitməmiş istehsalatın uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin protokolda əks etdirilməsi və qiymətləndirilməsinin düzgünlüyü
 - istehsal uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin aktda əks etdirilməsi və qiymətləndirilməsinin düzgünlüyü
 - polufabrikat, detal və hissələrin qorunub saxlanması və uçota alınmayan zay məhsulların qiymətləndirilməsinin düzgünlüyü
-

Sual: Məhsul istehsalı və satışına çəkilən məsrəflərin 46 hesabının debetinə aid edilməsi haqqında hesabat məlumatlarının nə dərəcədə əsaslı olub-olmamasının müəyyən etmək üçün vergi müfəttişi nəyi müəyyən etməlidir? (Çəki: 1)

- xərclərin hansı hesabların kreditindən maya dəyərinin formalasdığı hansı məsrəf hesabının debetinə silindiyini və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu
 - xərclərin hansı hesabların debetindən maya dəyərinin formalasdığı hansı məsrəf hesabının kreditinə silindiyini və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu
 - xərclərin hansı uçot metodu ilə uçota alındığını və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu
 - birbaşa və dolayı xərclərin hansı hesablarda uçota alındığını və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanuna uyğunluğunu
-

Sual: Vergi müfəttişi məhsul istehsalı və satışına çəkilən məsrəflər üzərində nəzarət prosesini aşağıdakı mərhələlərdə aparmalıdır: 1) məsrəflərin satılmış (yüklənmiş) və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüğünün yoxlanması; 2) məsrəflərin tərkibini formalasdıran xərclərin düzgünlüğünün yoxlanması; 3) məsrəflərin satılmış və yüklenmiş hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüğünün yoxlanması; 4) məsrəflərin satılmış və dəyəri ödənilməmiş hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüğünün yoxlanması. (Çəki: 1)

- 1,2
 - 2,3
 - 3,4
 - 1,3
-

Sual: Maya dəyərinin formalasdısının düzgünlüğünü yoxlayarkən aşağıdakı informasiya bazasından istifadə olunur: (Çəki: 1)

- 10, 10/1 və 10a №li jurnal-orderlərin məlumatlarından
 - Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
 - Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
 - Baş kitabdan (dövriyyə balansından), 16, 16a və 10a №.li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
-

Sual: Yoxlamanın gedişatı zamanı auditor müəssisənin sərəncamında qalan mənfəət hesabına ödənilməli olan aşağıdakı xərclərin məhsulun maya dəyərinə daxil edilib-edilməməsinə diqqət yetirməlidir: 1) normativ aktlarda nəzərdə tutulmamış könüllü və məcburi sigortalar üzrə xərclər; 2) ətraf mühitə normadan artıq tullantıllara görə ödənilən cərimələr; 3) müəyyən edilmiş normativlərdən artıq (müvafiq təsdiqedici sənədlər olmadıqda) xərclər; 4) məsrəflərin tərkibi haqqında qaydada nəzərdə tutulmuş məqsədlər üçün alınmış bank kreditləri üzrə faizlər. (Çəki: 1)

- 1,2,3,4
 - 1,2,3
 - 1,3
 - 2,4
-

Sual: Maya dəyərinin auditi zamanı xammal və materiallar üzrə xərclərin düzgün müəyyən edilməsinə nəzarət etmək üçün auditor hansı hesablarda aparılmış mühasibat yazılışlarına diqqət yetirməlidir? (Çəki: 1)

- 10, 15,16 sayılı hesablarında
 - 10, 12, 20, 23, 25, 26 sayılı hesablarında
 - 10, 12, 40, 45 sayılı hesablarında
 - 10, 48 sayılı hesablarında
-

Sual: Auditor əsas vəsaitlərin qrupları üzrə tətbiq edilmiş amortizasiya normalarının düzgünlüyünü yoxlayarkən hansı məsələləri təhlil etməlidir? 1) onların qiymətləndirilməsi və uçotu qaydasının düzgünlüyünü 2) amortizasiya olunan əsas vəsaitlər haqqında məlumatların nə dərəcədə etibarlı olmasını 3) istismara yeni verilmiş və istismardan çıxan əsas vəsaitlər üzrə ilkin amortizasiya məbləğlərinin vaxtında korrektə edilib-edilməməsini 4) başa çatmış tikinti obyektlərinin balansda uçota alınmasının nə dərəcədə əsaslı olub-olmamasını (Çəki: 1)

- 1,2,3,4
 - 1,2,3
 - 1,3
 - 2,4
-

Sual: Hesablaşma hesabından ödənilmiş və maya dəyərinə daxil edilmiş məbləğlərin düzgünlüğünün yoxlanması üçün auditor hansı informasiya bazasından istifadə etməlidir: (Çəki: 1)

- 2№li jurnal-orderdən, bank çıxarışlarından və ödənişlərin həyata keçirilməsini təsdiq edən ilkin sənədlərdən
- 10, 10/1 və 10a №li jurnal-orderlərin məlumatlarından
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li yiğma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən

- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
-

Sual: Əmək haqqının hesablanması üzrə ilkin sənədlərin düzgünlüyünü yoxlayarkən auditor qeyri-istehsal sferasında fəaliyyət göstərən işçilərin əməyinin ödənişi üzrə xərclərin əsas fəaliyyət üzrə məsrəflərə daxil edilməsi faktlarını aşkara çıxarmaq üçün nə etməlidir? (Çəki: 1)

- məsrəf hesabları ilə müxabirləşmədə 70 sayılı hesabın krediti üzrə əks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşdurmalıdır
 - məsrəf hesabları ilə müxabirləşmədə 70 sayılı hesabın debeti üzrə əks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşdurmalıdır
 - məsrəf hesabları ilə müxabirləşmədə 20 sayılı hesabın debeti üzrə əks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşdurmalıdır
 - məsrəf hesabları ilə müxabirləşmədə 70 sayılı hesabın krediti üzrə əks olunmuş məlumatlar məsrəflərin icmal cədvəlinin yekun məlumatları ilə tutuşdurmalıdır
-

Sual: Auditor əməyin ödənişinin yoxlayarkən nəzərə almalıdır ki, qeyri-istehsal sferasında çalışan işçilərin əməyinin ödənişi üzrə xərclər... (Çəki: 1)

- məhsulun maya dəyərinə daxil edilmir və xüsusi maliyyələşmə mənbəyi hesabına ödənilir
 - məhsulun maya dəyərinə daxil edilir
 - yalnız məsrəflərin uçotunun kassa metodunun tətbiqi zamanı məhsulun maya dəyərinə daxil edilir
 - yalnız məsrəflərin uçotunun hesablama metodunun tətbiqi zamanı məhsulun maya dəyərinə daxil edilir
-

Sual: Məhsulun maya dəyərinin audit yoxlamasının əsas məqsədi nədən ibarətdir? (Çəki: 1)

- məhsul istehsalına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından
 - məhsul satışına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından
 - məhsul istehsalı və satışına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından
 - məhsul istehsalı və satışına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından
-

Sual: Maya dəyərinin formalaşmasının düzgünlüyü üzərində nəzarət edilməsi üçün informasiya mənbəyi kimi hansı mənbələrdən istifadə etmək lazımdır? (Çəki: 1)

- Baş kitabdan (dövriyyə balansından), 1, 2 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 1,2 № li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin, 16 və 16 a№.li cədvəllərin məlumatlarından və ilkin sənədlərdən

- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
-

Sual: Məhsulun maya dəyərini formalasdırıran məsrəflər hansı elementlər üzrə qruplaşdırılır? 1) Xammal və materiallar 2) Ümumistehsalat xərcləri 3) Ümumtəsərrüfat xərcləri 4) Material məsrəfləri (geri qaytqılan tullantılar çıxılmaqla) 5) Əməyin ödənişi üzrə məsrəflər 6) Sosial ehtiyaclara ayırmalar 7) Amortizasiya ayırmaları 8) Sair məsrəflər (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 4,5,6,7,8
-

Sual: Natural ödəniş qaydasında verilən məhsulun və ayrı-ayrı işçi kateqoriyalarına əvəzsiz olaraq verilmiş əşyaların dəyəri “Material məsrəfləri” xərc elementinə daxil edilirmi? (Çəki: 1)

- Edilir
 - Edilmir
 - Yalnız hesablama metodunun tətbiqi zamanı edilir
 - Yalnız kassa metodunun tətbiqi zamanı edilir
-

Sual: Aşağıdakılardan hansılar qeyri-istehsal təyinatlı xərclərinə aid edilir? 1) əsas vəsaitlərin təmiri üzrə xərclər 2) xəstəlik vərəqəsi üzrə ödənişlər 3) xüsusi təyinatlı fondların və məqsədli daxiləlmələrin vəsaitləri hesabına ödənilən mükafatlar, maddi yardımçılar, pensiyaya əlavələr 4) ictimai nəqliyyatla iş yerinə getmək üçün ödəmələr 5) istirahət və müalicə yerlərinə göndərişlərin ödənişi 6) bilavasitə əməyin ödənişi ilə bağlı olmayan digər ödənişlər (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,3,5
-

Sual: Nümayəndəlik xərclərinin istehsal məsrəflərinə silinməsi şərtləri hansılardır? (Çəki: 1)

- qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir
 - qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat dövrü üçün təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir
 - qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat ili üçün təsdiq edilmiş büdcələr həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir
 - qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat ili üçün təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir
-

Sual: Xidməti ezamiyyə xərclərinin istehsal məsrəflərinə silinməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir: 1) ezamiyyə təsdiq edilmiş xərclər həddində istehsal-kommersiya fəaliyyətilə bağlı olmalıdır; 2) müəssisənin rəhbəri (onun müavini) tərəfindən imzalanmış əmr, müvafiq qeydlər olan ezamiyyə vəsiqəsi, gediş-gəliş biletləri, mehmanxana hesabları və kassa çekləri olmalıdır 3) ezamiyyə təsdiq edilmiş xərclər həddində qeyri-istehsal fəaliyyətilə bağlı olmalıdır; 4) ezamiyyə təsdiq edilmiş xərclər həddində mal-material qiymətlilərinin əldə edilməsi ilə bağlı olmalıdır; 5) müəssisənin rəhbəri (onun müavini) tərəfindən imzalanmış əmr, müvafiq qeydlər olan göndəriş vəsiqəsi, gediş-gəliş biletləri, mehmanxana hesabları və kassa məxaric orderləri olmalıdır. (Çəki: 1)

- 1,2
 - 2,3
 - 3,4
 - 4,5
-

Sual: Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində hansı məbləğdə müəyyən edilmişdir? (Çəki: 1)

- 45,0 manat
 - 35,0 manat
 - 25,0 manat
 - 20,0 manat
-

Sual: Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində hansı məbləğdə müəyyən edilmişdir? (Çəki: 1)

- 45,0 manat
 - 35,0 manat
 - 25,0 manat
 - 20,0 manat
-

Sual: Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması respublika tabeli digər şəhərlərdə hansı məbləğdə müəyyən edilmişdir? (Çəki: 1)

- 45,0 manat
 - 35,0 manat
 - 25,0 manat
 - 20,0 manat
-

Sual: Mal-material qiymətlilərinin çatışmamazlığı üzrə məbləğlərin istehsal xərclərinə silinməsi üçün aşağıdakı şərtlərə riayət olunmalıdır: 1) özündə çatışmamazlıq məbləğini eks etdirən mədaxil orderi; 2) smeta normasında çatışmamazlıq; 3) özündə çatışmamazlıq məbləğini eks etdirən inventarizasiya aktı; 4) təbii itki normasında çatışmamazlıq; 5) çatışmayan qiymətlilərin dəyərinin istehsal məsrəflərinə silinməsi haqqında müəssisə rəhbərinin əmri (sərəncamı). 6) artıq gəlmış qiymətlilərin dəyərinin istehsal məsrəflərinə silinməsi haqqında müəssisə rəhbərinin əmri (sərəncamı). (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 3,4,5
 - 4,5,6
-

Sual: Bitməmiş istehsalatın qiymətləndirilməsi metodları nəyə əsasən müəyyədilir?
(Çəki: 1)

- müəssisənin uçot siyasəyinə
 - müəssisə rəhbərinin sərəncamına
 - Vergi Məcəlləsinə
 - müəssisənin vergi siyasetinə
-

Sual: Vergi müfəttişi xərclərin hansı hesabların kreditindən maya dəyərinin formalasdığı hansı məsrəf hesablarına silindiyini və onların uçot registrlərində eks olunmasının qanuna uyğunluğunu müəyyən etmək üçün nəzarət prosesini hansı mərhələlərdə aparmalıdır? 1) məsrəflərin alınmış və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsası və düzgünlüğünün yoxlanması; 2) məsrəflərin satılmış (yüklənmiş) və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsası və düzgünlüğünün yoxlanması; 3) məsrəflərin tərkibini formalasdıran xərclərin düzgünlüğünün yoxlanması; 4) gəlirlərin tərkibini formalasdıran xərclərin düzgünlüğünün yoxlanması; 5) məsrəflərin satılmış və dəyəri ödənilməmiş hazır məhsullar arasında bölüşdürülməsinin düzgünlüğünün yoxlanması (Çəki: 1)

- 1,2,3
 - 2,3
 - 3,4
 - 4,5
-

Sual: Maya dəyərinin formalasmasının düzgünlüğünü yoxlayarkən hansı uçot registrlərinin məlumatlarından istifadə etmək lazımdır ? (Çəki: 1)

- 10, 10/1 Nöli cədvəllərin və 16, 16a Nöli cədvəllərin
 - 10, 10/1 və 10a Nöli jurnal-orderlərin
 - 1 və 2 Nöli jurnal-orderlərin və 16, 16a Nöli cədvəllərin
 - 10, 10/1 və 10a Nöli jurnal-orderlərin
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	40
Maksimal faiz	40
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Müəssisənin balans mənfəətinin formalasması qarşılıqlı surətdə bağlı olar neçə mərhələdə həyata keçirilir? (Çəki: 1)

- 1
 - 2
 - 3
 - 4
-

Sual: Müəssisənin balans mənfəətinin formallaşmasının birinci mərhələsində nə hesablanılır? (Çəki: 1)

- vergi orqanları istisna olmaqla daxili və xarici istifadəçilər və yalnız mühasibat uçotu məqsədləri üçün üçün nəzərdə tutulmuş maliyyə nəticələri
 - vergi orqanları istisna olmaqla daxili istifadəçilər və yalnız mühasibat uçotu məqsədləri üçün üçün nəzərdə tutulmuş maliyyə nəticələri
 - vergitutma məqsədləri üçün maliyyə nəticələrinin formallaşması, yəni onun vergitutma bazasının hesablanması üçün korrektə edilməsi həyata keçirilir
 - mənfəət vergisi üzrə cari vergi ödəmələri hesabat ilində faktiki alınmış mənfəətə görə hesablanmış vergi məbləği müqayisə edilərək büdcə ödəniləcək vergi məbləği dəqiqləşdirilir
-

Sual: Müəssisənin balans mənfəətinin formallaşmasının birinci mərhələsində hesablanmış maliyyə nəticəsi hansı uçot registrində əks olunur? (Çəki: 1)

- gəlir və xərclər haqqında hesabatda (2 sayılı formada)
 - Baş kitabda
 - Müəssisənin balansında (1 sayılı formada)
 - Təsərrüfat əməliyyatları jurnalında
-

Sual: Müəssisənin balans mənfəətinin formallaşmasının birinci mərhələsində hesablanmış maliyyə nəticəsi hansı uçot metodu ilə müəyyən edilmiş hesabat məlumatlarını əks etdirir? (Çəki: 1)

- “yükləmə üzrə” (hesablama) metodu
 - ödəmə üzrə” (kassa) metodu
 - Hər iki metod
 - Beyannamə metodu
-

Sual: Mənfəət vergisi üzrə büdcəyə ödənilən cari vergi ödəmələri və hesabat dövrünün vergi öhdəlikləri üzrə sonrakı hesablamalar hansı hesabat formasında göstərilən məbləğlərə əsasən müəyyən edilir? (Çəki: 1)

- Müəssisənin balansında (1 sayılı formada)
 - gəlir və xərclər haqqında hesabatda (2 sayılı formada)
 - Baş kitabda
 - Dövriyyə balansının
-

Sual: Müəssisənin balans mənfəətinin formallaşmasının ikinci mərhələsində nə hesablanılır? (Çəki: 1)

- vergi orqanları istisna olmaqla daxili və xarici istifadəçilər və yalnız mühasibat uçotu məqsədləri üçün nəzərdə tutulmuş maliyyə nəticələri
 - vergi orqanları istisna olmaqla daxili istifadəçilər və yalnız mühasibat uçotu məqsədləri üçün nəzərdə tutulmuş maliyyə nəticələri
 - vergitutma məqsədləri üçün maliyyə nəticələrinin formallaşması, yəni onun vergitutma bazasının hesablanması üçün korrektə edilməsi həyata keçirilir
 - mənfəət vergisi üzrə cari vergi ödəmələri hesabat ilində faktiki alınmış mənfəətə görə hesablanmış vergi məbləği müqayisə edilərək büdcə ödəniləcək vergi məbləği dəqiqləşdirilir
-

Sual: Müəssisənin balans mənfəətinin formallaşmasının sonuncu mərhələsində nə hesablanılır? (Çəki: 1)

- vergi orqanları istisna olmaqla daxili və xarici istifadəçilər və yalnız mühasibat uçotu məqsədləri üçün üçün nəzərdə tutulmuş maliyyə nəticələri
 - vergi orqanları istisna olmaqla daxili istifadəçilər və yalnız mühasibat uçotu məqsədləri üçün üçün nəzərdə tutulmuş maliyyə nəticələri
 - vergitutma məqsədləri üçün maliyyə nəticələrinin formallaşması, yəni onun vergitutma bazasının hesablanması üçün korrektə edilməsi həyata keçirilir
 - mənfəət vergisi üzrə cari vergi ödəmələri hesabat ilində faktiki alınmış mənfəətə görə hesablanmış vergi məbləği müqayisə edilərək bütçə ödəniləcək vergi məbləği dəqiqləşdirilir
-

Sual: Mühasibat uçotu haqqında qanunvericiliyə əsasən müəssisələr satış pulunu müəyyən etmək üçün hansı uçot metodundan istifadə edə bilərlər? (Çəki: 1)

- "Ödəmə üzrə" və ya "yükləmə üzrə"
 - Yalnız kassa
 - Yalnız hesablama
 - Yalnız yükləmə üzrə
-

Sual: Vergitutma məqsədləri üçün hüquqi şəxslərin mənfəət vergisinin müəyyənləşdirilməsində həllədici amil nədir? (Çəki: 1)

- Müxtəlif hesabat dövrlərinə aid olan gəlir və xərclərinin tutuşdurulması
 - Gəlir və xərclərin uçotu qaydası
 - Gəlir və xərclərin ayrıca uçotunun aparılması
 - Sənədləşdirilmiş məlumatlara əsasən özünün gəlir və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid edilməsi
-

Sual: Müəssisələr (sahibkarlar) vergi uçotunun təşkili məqsədilə vergitutulan mənfəətin (gəlirin) dəqiq əks etdirilməsi üçün nəyə əsasən özünün gəlir və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməlidir? (Çəki: 1)

- Sənədləşdirilmiş məlumatlara
 - Təsdiqedici sənədlərə
 - Təsərrüfat əməliyyatlarının qeydiyyatı jurnalının
 - Alış və satış kitablarının
-

Sual: Vergi Məcəlləsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar cari ödəmələrini dövlət bütçəsinə nə vaxt ödəməlidirlər? (Çəki: 1)

- rüb qurtardıqdan sonra 15 gündən gec olmayıraq
 - rüb qurtardıqdan sonra 20 gündən gec olmayıraq
 - hər rübün ikinci ayının 15-dən gec olmayıraq
 - hər rübün ikinci ayının 20-dən gec olmayıraq
-

Sual: Təqvim ili ərzində cari vergi ödəmələrinin dəqiq uçota alınması üçün hesablar planında hansı sintetik hesab nəzərdə tutulmuşdur? (Çəki: 1)

- 68
- 69

Sual: Təqvim ili ərzində büdcəyə mənfəət vergisi üzrə cari vergi ödəmələrinin köçürülməsi mühasibat uçotunda necə əks olunur? (Çəki: 1)

- Dt 68 – Kt 51
 - Dt 80 – Kt 68
 - Dt 81 – Kt 68
 - Dt 68 – Kt 81
-

Sual: Hesabat ili ərzində ödənilmiş cari (avans) vergi ödəmələrinin məbləğinin vergi ilinə görə vergi ödəyicisindən tutulacaq vergi məbləğinə aid edilməsi Vergi Məcəlləsinin hansı maddəsində təsbit edilmişdir? (Çəki: 1)

- 150.4-ci
 - 151.4-ci
 - 150.5-ci
 - 151.5-ci
-

Sual: Vergi Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq vergi ödəyiciləri... (Çəki: 1)

- Əvvəlki hesabat ilinə görə son hesablama aparmalı və vergi bəyannaməsinin təqdim edilməsi üçün müəyyən edilmiş müddətədək vergi məbləğini ödəməlidir
 - hesabat ilinə görə hesablama aparmalı və vergi bəyannaməsinin təqdim edilməsi üçün müəyyən edilmiş müddətədək vergi məbləğini ödəməlidir
 - hesabat ilinə görə son hesablama aparmalı və vergi bəyannaməsinin təqdim edilməsi üçün müəyyən edilmiş müddətədək vergi məbləğini müəyyən etməlidir
 - hesabat ilinə görə son hesablama aparmalı və vergi bəyannaməsinin təqdim edilməsi üçün müəyyən edilmiş müddətədək vergi məbləğini ödəməlidir
-

Sual: Əgər hesabat ilinin nəticələrinə görə hesablanmış vergi məbləği hesabat ili ərzində ödənilmiş cari (avans) vergi ödəmələrinin çox olarsa, onda yaranmış fərqə “qırmızı storno” üsulu ilə hansı yazılış tərtib edilir? (Çəki: 1)

- Dt 68 – Kt 51
 - Dt 80 – Kt 68
 - Dt 81 – Kt 68
 - Dt 68 – Kt 81
-

Sual: Əgər hesabat ilinin nəticələrinə görə hesablanmış vergi məbləği hesabat ili ərzində ödənilmiş cari (avans) vergi ödəmələrinin çox olarsa, onda büdcədən geri qaytarılacaq artıq ödənilmiş vergi məbləğinə hansı mühasinat yazılışı tərtib edilir? (Çəki: 1)

- Dt 68 – Kt 80
 - Dt 80 – Kt 68
 - Dt 68 – Kt 88
 - Dt 68 – Kt 81
-

Sual: Qüvvədə olan normativ sənədlər rəhbər tutmaqla mənfəət vergisinin hesablanmasından düzgünlüyünü və büdcəyə ödənilməsini yoxlayarkən auditor tərəfindən

ilkin olaraq əsasən aşağıdakılardan xüsusi olaraq müəyyənləşdirilməlidir: 1) özündə müəssisə fəaliyyətinin təsis sənədləri; 2) müəssisənin hansı fəaliyyəti növü ilə məşğul olması, onun qanunverciliyə uyğun olub-olmaması və təsisedici sənədlərlə təsdiqlənməsi; 3) yoxlama aktında müəssisə haqqında, onun hüquqi ünvanın, struktur bölmə və filialları, eləcə də digər təsərrüfat subyektləri haqqında konkret məlumatın olub-olmaması; 4) müəssisənin hansı vaxtdan sahibkarlıq fəaliyyətinə başlaması, onun nizamnamə kapitalının formallaşması və hansı təsisçilər tərəfindən təsis edilməsi; 5) müəssisənin bank və digər kredit müəssisələrindəki hesablaşma hesabının (valyuta, cari) vəziyyəti, açılmış hesabların sayı və onların qanuni olub-olmaması; 6) müəssisənin bank və digər kredit müəssisələrindəki hesablaşma hesabındaki pul vəsaitlərinin məbləğinin olub-olmaması. (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 1,3,5
 - 2,4,6
-

Sual: Mənfəət vergisinin yoxlanması programına daxil olan əsas məsələlər aşağıdakılardan ibarətdir: 1) məhsulların istehsalı və satışına çəkimiş məsrəflerin uçotda tam və düzgün əks etdirilib-etdirilməməsi; 2) istehsal məsrəflərinin uçotu və məhsulun kalkulyasiya edilməsi qaydasına riayət olunub-olunmaması; 3) məhsulların (işlərin, xidmətlərin) satışından olan faktiki mənfəətin (zərərin) mühasibat uçotu və hesabatda əks etdirilməsinin düzgünlüğünün yoxlanması; 4) satılmış məhsulların (işlərin, xidmətlərin) faktiki maya dəyəri haqqında uçot məlumatlarının dürüstlüyü; 5) sair satışdan olan mənfəətin (zərərin) mühasibat hesabatda əks etdirilməsinin düzgünlüyü və qanuna uyğunluğunun yoxlanması; 6) satışdankənar gəlirlərin hesabatda əks etdirilməsinin düzgünlüyü və qanuna uyğunluğunun yoxlanması. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 2,4,5,6
-

Sual: Müəssisənin faktiki mənfəətini yoxlayarkən vergi müfəttişi hansı sənədləri yoxlamalıdır? (Çəki: 1)

- ilkin sənədləri, vergi uçotunun uçot registrlərini, mühasibat uçotu və hesabatında müəssisənin mənfəətini təsdiq edən digər məlumtları
 - ilkin sənədləri, 16 və 16a Nöli cədvəlləri, 1 və 2Nöli jurnal-orderləri, kassa kitabını, müəssisənin mənfəətini təsdiq edən digər məlumtları
 - ilkin sənədləri, 16 və 16a Nöli cədvəllər və kassa kitabını, müəssisənin mənfəətini təsdiq edən digər məlumtları
 - ilkin sənədləri, 1 və 2Nöli jurnal-orderləri, kassa kitabını və müəssisənin mənfəətini təsdiq edən digər məlumtları
-

Sual: Vergi müfəttişi müəssisənin faktiki mənfəətini yoxlayarkən hansı metodlardan istifadə edə bilər? (Çəki: 1)

- kompleks və seçmə
 - riyazi və formal yoxlanma
 - riyazi və formal yoxlanma
 - qarşılıqlı yoxlama
-

Sual: Yoxlama zamanı məhsulların (işlərin, xidmətlərin) satışından əldə edilmiş pul vəsaitlərinin düzgünlüyünü yoxlamaq üçün hansı informasiya mənbələrindən istifadə olunur? 1) hesablaşama hesabında pul vəsaitlərinin hərəkəti üzrə bank çıxarışları; 2) satılmış hazır məhsulların kalkulyasiyası; 3) hesablar üzrə memorial-orderlər; 4) alıcı və sifarişçilərlə bağlanmış müqavilələr. 5) 10 və 10a №li jurnal-orderlər (uçotun jurnal-order forması zamanı); 6) 1 №li "Maliyyə nəticələri və onlardan istifadə haqqında" hesabat; 7) alınmış malların ödənişi üçün tərtib edilmiş ödəniş tapşırıqları və ödəniş tələbnamələri; (Çəki: 1)

- 1,2,3,4,
 - 2,3,4,5,
 - 3,4,5,6
 - 4,5,6,7
-

Sual: İstehsal və tədavül xərclərinin formalaşmasının düzgünlüyü müəyyən etmək üçün vergi müfəttişi yoxlamasını gedışatı zananı nəyi yoxlamalıdır? (Çəki: 1)

- xərclərin hansı hesabların debetindən maya dəyərinin formalaşlığı hesabların kreditinə silindiyini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) eks etdirilməsinin qanuniliyini
 - xərclərin hansı hesabların kreditindən maliyyə nəticələrinin formalaşlığı hesabların debetinə silindiyini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) eks etdirilməsinin qanuniliyini
 - xərclərin hansı hesabların debetindən maliyyə nəticələrinin formalaşlığı hesabların debetinə silindiyini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) eks etdirilməsinin qanuniliyini
 - xərclərin hansı hesabların kreditindən maya dəyərinin formalaşlığı hesabların debetinə silindiyini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) eks etdirilməsinin qanuniliyini
-

Sual: Məhsulun (işin, xidmətin) istehsalına çəkilən xərclər, əvvəlcədən və ya sonradan ödənməsindən asılı olmayaraq hansı məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilir? (Çəki: 1)

- hesabat dövrünə aid edilən
 - gələcək hesabat dövrünə aid edilən
 - belə xərclər gələcək dövrlərin xərclərinə aid edilir
 - belə xərclər başqa mənbələr hesabına ödənilir
-

Sual: Vergi müfəttişi maya dəyərinin formalaşmasının düzgünlüyünü müəyyən etmək üçün nələri yoxlamalıdır? (Çəki: 1)

- xərclərin hansı hesabların kreditindən gəlirlərin formalaşlığı hesabların debetinə silindiyini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) eks etdirilməsinin qanuniliyini
- xərclərin hansı hesabların debetindən maya dəyərinin formalaşlığı hesabların kreditinə silindiyini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) eks etdirilməsinin qanuniliyini
- xərclərin hansı hesabların kreditindən maliyyə nəticələrinin formalaşlığı hesabların debetinə silindiyini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) eks etdirilməsinin qanuniliyini
- xərclərin hansı hesabların kreditindən maya dəyərinin formalaşlığı hesabların

debitinə silindiyini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) əks etdirilməsinin qanuniliyini

Sual: Maya dəyərinin formallaşmasının düzgünlüyünü yoxlayarkən hansı uçot registrlərinin məlumatlarından istifadə etmək lazımdır? (Çəki: 1)

- 10, 10/1 və 10a №li cədvəllerin
 - 10, 10a №li jurnal-orderlərin
 - 10, 10/1 və 10a №li jurnal-orderlərin
 - 4, 7, 10, 10/1 və 10a №li jurnal-orderlərin
-

Sual: Yoxlama zamanı ümidsiz və şübhəli borcların gəlirdən çıxılması halları aşkar edildikdə, auditor nələrə əmin olmalıdır? (Çəki: 1)

- həmin gəlirin əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilməsinə, bu borcun ümidsizliyinin sənədlərlə təsdiq edilməsinə
 - həmin gəlirin əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi mənfəətə daxil edilməsinə, bu borcun ümidsizliyinin sənədlərlə təsdiq edilməsinə
 - həmin xərcin əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilməsinə, bu borcun ümidsizliyinin sənədlərlə təsdiq edilməsinə
 - həmin xərcin əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi mənfəətə daxil edilməsinə, bu borcun ümidsizliyinin sənədlərlə təsdiq edilməsinə
-

Sual: Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına hansı halda yol verilir? (Çəki: 1)

- vergi ödəyicisinin mühasibat hesablarında şübhəli borc məbləğinin dəyəri olmayan borc kimi əks olunduğu vaxt
 - vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt
 - vergi ödəyicisinin vergi uçotunda şübhəli borc məbləğinin dəyəri olmayan borc kimi əks olunduğu vaxt
 - vergi ödəyicisinin vergi uçotunda ümidsiz borc məbləğinin şübhəli borc kimi əks olunduğu vaxt
-

Sual: Ümidsiz borclar üzrə ehtiyat fondunu hansı müəssisələr yarada bilər? (Çəki: 1)

- yalnız gəlir və xərclərin kassa metodunu tətbiq edən
 - yalnız gəlir və xərclərin hesablama metodunu tətbiq edən
 - yalnız gəlir və xərclərin hər iki metodunu tətbiq edən
 - yalnız kommersiya fəaliyyəti ilə məşğul olan
-

Sual: Qeyri-rezidentin daimi nümayəndəlikləri mənfəət vergisindən əlavə həmin nümayəndəliklərin öz xalis gəlirlərindən qeyri-rezidentlərə ödədikləri (köçürdükləri) istənilən məbləğdən ödəmə mənbəyində neçə faiz vergi tutulur? (Çəki: 1)

- 6 faiz
 - 10 faiz
 - 14 faiz
 - 20 faiz
-

Sual: Vergitutma məqsədləri üçün balans mənfəətinin (zərərinin) korrektə edilməsinin

düzgünlüğünü yoxlayarkən auditor mənfəət vergisi üzrə vergi bəyannaməsindəki məlumatlarla yaxından tanış olmaq üçün auditor ilk növbədə nəyi müəyyən etməlidir? (Çəki: 1)

- yoxlama apardığı müəssisədə mühasibat uçotunun hansı metod ilə aparılığını
 - yoxlama apardığı müəssisədə gəlir və xərclərin hansı metod ilə aparılığını
 - gəlir və xərclərin müvafiq hesabat dövrlərini aid edilməsinin düzgünlüyü
 - ümumi gəlir məbləğinin müəyyən edilməsinin düzgünlüyü
-

Sual: Kənar təşkilata (podratçıya) emala verilmiş xammalın dəyəri mənfəət vergisi üzrə vergitutma bazasına daxil edilirmi? (Çəki: 1)

- edilir
 - edilmir
 - yalnız hesablama metodunun tətbiqi zamanı edilir
 - yalnız kassa metodunun tətbiqi zamanı edilir
-

Sual: Müəssisənin vergitutulan mənfəəti əvəzsiz olaraq alınmış əsas vəsaitlərin dəyəri qədər artırılırmı? (Çəki: 1)

- artırılır
 - artırılmır
 - birbaşa maliyyə nəticələrinə aid edilir
 - müəssisənin sərəncamında qalan mənfəətə aid edilir
-

Sual: Sair satışdan olan maliyyə nəticələrinin düzgünlüğünün yoxlanması zamanı aşağıdakı sənədlərə diqqət yetirmək lazımdır: 1) kənara satılmaq üçün materialların, kompleksləşdirici detalların və digər əsas vəsaitlərin, mal-material qiymətlilərinin anbardan məxaric edilməsinə görə tərtib edilmiş qaimələr; 2) kənara satılmaq üçün materialların, kompleksləşdirici detalların və digər əsas vəsaitlərin, mal-material qiymətlilərinin anbara mədaxil edilməsinə görə tərtib edilmiş qaimələr; 3) "Maliyyə nəticələri və onlardan istifadə haqqında" 2 № li hesabat forması; 4) Baş kitab (dövriyyə balansı); 5) əsas vəsaitlərin satışı və ya əvəzsiz olaraq digər müəssisələrə verilməsi zamanı tərtib edilmiş təhvil-təslim aktları (ƏV-1 № li forma); 6) səhmlər, istiqrazlar və digər qiymətli kağızlar, qısa və uzunmüddətli maliyyə qoyuluşlarının dəyərini təsdiq edən ilkin sənədlər. (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 1,3,4,5,6
 - 2,4,5,6
-

Sual: Sair satışdan olan maliyyə nəticələrinin düzgünlüğünün yoxlanması zamanı aşağıdakı sənədlərə diqqət yetirmək lazımdır: 1) hesablaşma hesabında pul vəsaitlərinin hərəkəti üzrə bank çıxarışları; 2) əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və material qiymətlilərinin nağd satışına görə kassaya ödənilmiş pul vəsaitləri üçün tərtib edilmiş mədaxil orderləri (kassa kitabı); 3) əsas vəsaitlərin və mal-material qiymətlilərinin müəssisə ərazisindən kənara çıxarılmasına görə tərtib edilmiş buraxılış vərəqələri; 4) 1, 2, 8, 9, 13 № li jurnal-orderlər (uçotun jurnal-order forması zamanı); 5) əsasında sair satışdan olan nəticələrin 47 və 48 sayılı mühasibat uçotu heablarında yazılışların aparıldığı digər ilkin uçot sənədləri. 6) əsasında sair satışdan olan nəticələrin 46 sayılı mühasibat uçotu heablarında yazılışların aparıldığı digər ilkin uçot sənədləri. 7) kənara

satılmaq üçün materialların, kompleksləşdirici detalların və digər əsas vəsaitlərin, mal-material qiymətlilərinin anbardan məxaric edilməsinə görə tərtib edilmiş qaimələr; (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 2,4,5,6,7
-

Sual: Vergitutma məqsədi ilə müəssisənin əsas fondlarının və digər əmlakının satışından olan mənfəət məbləği necə müəyyən edilir? (Çəki: 1)

- onların alış qiyməti ilə ilkin (qalıq) dəyərləri arasındaki fərq kimi
 - onların satış qiyməti ilə ilkin (qalıq) dəyərləri arasındaki fərq kimi
 - onların satış qiyməti ilə balans dəyərləri arasındaki fərq kimi
 - onların bazar qiyməti ilə balans dəyərləri arasındaki fərq kimi
-

Sual: Mövcud qanunvericiliyə uyğun olaraq, qiymətlilərinin əvəzsiz olaraq verilməsindən olan maliyyə nəticələri (zərər) uçotda necə əks olunur? (Çəki: 1)

- vergitutulan mənfəətin azalmasına silinir
 - xüsusi maliyyələşmə mənbələrinə silinir
 - satışdankənar xərclərə silinir
 - bu əməliyyatlar vergiyə cəlb olunmur
-

Sual: Bəyannamədəki məbləğin xarici subpodratçılara görülmüş işlərə və göstərilmiş xidmətlərə görə aparılan ödənişlərlə uzlaşdırılması zamanı vergi müfəttişi nələrə diqqət yetirməlidir? (Çəki: 1)

- görülmüş işlərin və göstərilmiş xidmətlərin Azərbaycan Respublikası ərazisində və ya onun hüdudlarından kənarda göstərildiyi müəyyənləşdirilməli, müqavilələrə və invoyslara
 - kənar təşkilatlar tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin hansı sazişə aid olduğuna
 - iş və xidmətlərin hansı sazişə aid olduğuna, iri və sual doğuran məbləğlərə
 - alınmış mal-materialların Azərbaycan Respublikası ərazisində ticarət əlavəsi ilə alınmasına
-

Sual: Xüsusi vergi rejimli müəssisələrdə mənfəət vergisinin yoxlayarkən auditor tərəfindən nələr öyrənilməlidir? (Çəki: 1)

- həmin müəssisələrin xüsusi vergi rejimli statusa uyğunluğu, sazişləri imzalamış Podrat tərəflər və yaxud onların hüquqi varis və ya mümkün müvəkkill olmaları
 - Xərclərin təqvim ilinə aid olub-olmaması aydınlaşdırılmalıdır
 - Azərbaycan Respublikasında sosial təminata çəkilən xərclərin düzgünlüyü.
 - Kəşfiyyat və qiymətləndirmə, quyuların qazılması, satış məntəqəsinədək nəql etmə zamanı ödənilən bütün neft kəməri tarifləri, komision və broker xərclərinin düzgünlüyü
-

Sual: Yoxlanılan şəxsin statusu öyrənildikdə yoxlanılan dövr ərzində nələrə diqqət yetirilməlidir? (Çəki: 1)

- həmin müəssisələrin xüsusi vergi rejimli statusa uyğunluğu, sazişləri imzalamış

Podrat tərəflər və yaxud onların hüquqi varis və ya mümkün müvəkkill olmalarına

- Şəxsin hansı saziş(lər) çərçivəsində fəaliyyət göstərməsi, əməliyyat şirkəti, podratçı tərəf və ya xarici subpodratçı olmasına
- Azərbaycan Respublikasında sosial təminata çəkilən xərclərin düzgünlüyünə
- Kəşfiyyat və qiymətləndirmə, quyuların qazılması, satış məntəqəsinədək nəql etmə zamanı ödənilən bütün neft kəməri tarifləri, komision və broker xərclərinin düzgünlüyünə

BÖLƏM: 1401

Ad	1401
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Gəlir vergisinin auditi zamanı müəssisələrdə əmək qanunvericiliyinə necə əməl olunmasının auditi zamanı auditor nələri yoxlamalıdır? 1) işçilərin işə qəbulu zamanı əmək müqaviləsinin bağlanıb-bağlanılmamasını 2) işçilərin iş vaxtı uçotunun necə aparıldığını 3) müəssisədə əməyin ödənişi üzrə hansı sistemin tətbiq edildiyini 4) hesablama-ödəniş sənədlərini 5) 1 № li jurnal-orderi (Çəki: 1)

- 1,2,3
- 2,3,4
- 3,4,5
- 1,3,5

Sual: Əmək qanunvericiliyinə riayət olunmasını yoxlayarkən auditor aşağıdakılara xüsusi diqqət yetirməlidir: 1) əmək qanunvericiliyinə riayət edilməsinə və əmək münasibətlərinə daxili nəzarətin vəziyyətinə; 2) əmək qanunvericiliyinə riayət edilməsinə və əmək münasibətlərinə xarici nəzarətin vəziyyətinə; 3) işəmuzd fəhlələrin əmək haqqının hesablanması və onlar istehsal etdiyi hazır məhsulun uçotuna; 4) vaxtamuzd fəhlələrin əmək haqqının hesablanması və onlar istehsal etdiyi hazır məhsulun uçotuna; 5) vaxtamuzd və digər formada hesablanmış əmək haqqının uçotuna; 6) əmək haqqının sintetik uçotuna; 7) əmək haqqından tutulmaların düzgünlüyünə (Çəki: 1)

- 1,2,3,4
- 2,3,4,5
- 3,4,5,6
- 1,3,5,7

Sual: Əmək qanunvericiliyinə riayət olunmasını yoxlayarkən auditor aşağıdakılara xüsusi diqqət yetirməlidir: 1) əmək haqqının analitik uçotuna (şəxsi hesablar üzrə); 2) hesablanmış əmək haqqının yekununa; 3) əmək haqqından vergilərin düzgün tutulmasına, əmək haqqı fondundan sosial müdafiə fonduna edilən ayırmaların və onların uçotunun düzgünlüyünə; 4) deponent edilmiş əmək haqqı uçotunun düzgünlüyünə; 5) əmək haqqının sintetik uçotuna; 6) vaxtamuzd fəhlələrin əmək haqqının hesablanması və onlar istehsal etdiyi hazır məhsulun uçotuna. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,3,4,6
-

Sual: İşəmuzd formasında hesablanmış əmək haqqının düzgünlüyünü yoxlayarkən auditor ilk növbədə aşağıdakılara diqqət yetirməlidir: 1) ilkin sənədlərin (naryadların, marşrut vərəqələrinin, raportların, tabellərin) necə tərtib edildiyinə; 2) norma və tariflərdən düzgün istifadə edilib-edilməməsinə; 3) vəzifəli şəxslərin imzalarının mövcudluğuna; 4) müvafiq rekvizitlərin doldurulmasına; 5) aparılmış düzəlişlərin düzgünlüyünə. 6) əmək haqqının analitik uçotuna (şəxsi hesablar üzrə); 7) hesablanmış əmək haqqının yekununa (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 2,4,6,1,7
-

Sual: Gəlir vergisinin hesablanmasından düzgünlüyü hansı sənədlərə əsasən yoxlanmalıdır? (Çəki: 1)

- seçmə qaydasında işçilərin şəxsi vərəqləri, hesablaşma-ödəniş cədvəlləri və ödəniş cədvəllərinə əsasən
 - bütövlükdə işçilərin şəxsi vərəqləri, hesablaşma-ödəniş cədvəlləri və ödəniş cədvəllərinə əsasən
 - seçmə qaydasında naryadlara, marşrut vərəqələrinə, raportlara, tabellərə
 - norma və tariflərdən düzgün istifadə edilib-edilməməsinə
-

Sual: Auditor yoxlamadan gedisiatı zamanı seçmə yolu ilə hesablama-ödəniş cədvəllərini yoxlayarkən nəyə əmin olmalıdır? (Çəki: 1)

- ödəniş cədvəlləri və kassa kitabının yekunlarının düzgünlüyünə, bir işçi tərəfindən etibarnamə olmadan bir neçə şəxsin əvəzinə imza etmədən əmək haqqı alıb-almaması hallarının olub-olmamasına
 - ödəniş cədvəllərinin yekunlarının düzgünlüyünə, bir işçi tərəfindən etibarnamə olmadan bir neçə şəxsin əvəzinə imza edərək əmək haqqı alıb-almaması hallarının olub-olmamasına
 - hesablama-ödəniş cədvəllərinin yekunlarının düzgünlüyünə, bir işçi tərəfindən etibarnamə olmadan bir neçə şəxsin əvəzinə imza edərək əmək haqqı alıb-almaması hallarının olub-olmamasına
 - ödəniş cədvəllərinin yekunlarının baş kitabdakı məbləğə uyğun gəlib-gəlməməsinə, bir işçi tərəfindən etibarnaməyə əsasən bir neçə şəxsin əvəzinə imza etmədən əmək haqqı alıb-almamasına
-

Sual: Yoxlama aparılan təsərrüfat subyektinə əmək haqqının hesablanması və uçotu fərdi kompyuterlə aparılırsa, onda vergi müfəttişi nəyə fikir verilməlidir? (Çəki: 1)

- hesablaşmanın algoritminə və istifadə edilən normativ sənədlərin düzgünlüyünə
- istifadə edilən norma və tariflərdən düzgün istifadə edilib-edilməməsinə
- ödəniş cədvəllərinin yekunlarının və istifadə edilən normativ sənədlərin düzgünlüyünə
- ödəniş cədvəllərinin yekunlarının və istifadə edilən normativ sənədlərin

Sual: Əgər yoxlamanın gedişatı zamanı əmək haqqının hesablanması və ondan tutulmalarda əhəmiyyətli səhvlər aşkar edilərsə, onda auditor hansı hərəkət etməlidir? (Çəki: 1)

- şəxsi vərəqləri və əməyin ödənişi üzrə hesablaşma-ödəniş sənədlərinin hamısını nəzərdən keçirməlidir
 - istifadə edilən norma və tariflərdən düzgün istifadə edilib-edilməməsini tam yoxlamalıdır
 - ödəniş cədvəllərinin yekunlarının və istifadə edilən normativ sənədlərin düzgünüyüňə tam əmin olmalıdır
 - ödəniş sənədləri və kassa kitabındaki məlumatlar bütünlükə yoxlanmalıdır
-

Sual: Auditor verginin tutılmasında qanun pozuntusuna yol vermiş müəssisələrdə (sahibkarlarda) aparılmış yoxlama aktı üzrə irəli sürülmüş təkliflərin yerinə yetirilib-yetirilmədiyini aydınlaşdırmaq məqsədilə... (Çəki: 1)

- təkrar yoxlama aparmalıdır
 - qanun pozuntusuna yol vermiş günahkar şəxslərin cəzalandırılıb-cəzalandırılmadığına əmin olmalıdır
 - qanun pozuntularının aradan qaldırılıb-qaldırılmadığına əmin olmalıdır
 - qanun pozuntularının aradan qaldırılıb-qaldırılmadığına və günahkar şəxslərin cəzalandırılıb-cəzalandırılmadığına əmin olmalıdır
-

Sual: Gəlir vergisi üzrə vergitutma obyektinin müəyyən edilməsinin düzgünüyünyü yoxlayarkən auditor aşağıdakı istiqamətlər üzrə diqqətli araşdırımlar aparmalıdır: 1) rezident vergi ödəyicisinin Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda muzdlu işlə əlaqədar əldə etdiyi gəlirlərdən, muzdlu işə aid olmayan fəaliyyətdən əldə etdiyi gəlirlərdən və vergidən azad edilən gəlirlərdən başqa, bütün digər gəlirlərinin həcminin müəyyən edilməsi; 2) qeyri-rezident vergi ödəyicisinin Azərbaycan Respublikasındaki mənbələrindən olmayan gəlirlərinin həcminin müəyyən edilməsi; 3) qeyri-rezident vergi ödəyicisinin Azərbaycan Respublikasında əldə etdiyi gəlirlərin həcminin müəyyən edilməsi; 4) fiziki şəxslərin gəlirlərinin mövcudluğunun müəyyən edilməsi üçün gəlirdən çıxılmayan məbləğləri və vergi güzəştərindən istifadə hüququnu təsdiqləyən sənədlərin mövcudluğu 5) fiziki şəxslərin gəlirlərinin mövcudluğunun müəyyən edilməsi üçün gəlirdən çıxılan məbləğləri və vergi güzəştərindən istifadə hüququnu təsdiqləyən sənədlərin mövcudluğu. (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 3,4,5
 - 1,3,5
-

Sual: Vergitutma obyektinin düzgün müəyyən edilməsi ilə bağlı nələr araşdırılmalıdır? 1) Gömrük və Vergi Məcəlləsində nəzərdə tutulmuş gəlir vergisindən azadolmalar və güzəştərin düzgün tətbiq edilməsi 2) Vergi Məcəlləsində nəzərdə tutulmuş gəlir vergisindən azadolmalar və güzəştərin düzgün tətbiq edilməsi 3) Əmək Məcəlləsinin müddəalarına əsasən əmək müqaviləsi (kontrakt) bağlanmış, uçota alınmış və gəlir vergisi hesablanmış işçilərlə faktiki işləyənlərin sayı arasında uyğunluğu 4) yerinə yetirilən işlərin (xidmətlərin) həcminə nisbətdə fiziki şəxslərin faktiki sayının mütəxəssis və ekspert rəyinə əsasən düzgünüyü 5) İşəgötürənin Azərbaycan Respublikasının

Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatı (Çəki: 1)

- 1, 2, 3, 4
 - 2,3,4,5
 - 4,5,6
 - 1,3,5
-

Sual: Vergi ödəyiciləri tərəfindən işlərin (xidmətlərin) görünməsi məqsədilə istifadə olunan obyektin tutduğu sahəyə nisbətdə fiziki şəxslərin sayının düzgünlüyü hansı sənədə əsasən araşdırılmalıdır? (Çəki: 1)

- mütəxəssis və ya ekspert rəyinə əsasən
 - mütəxəssis və ya eksperten protokoluna
 - müəssisənin ştat cədvəlinə
 - Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq norma və normativlərə
-

Sual: Auditor tətbiq edilən güzəştərin əsası və qanuniliyinin, fiziki şəxslərin vergi güzəştərini təsdiq edən hansı sənədlərin mövcudluğunun yoxlamalıdır? (Çəki: 1)

- gəlirdən çıxılan məbləğlər və vergi güzəştərindən istifadə hüququnu təsdiqləyən sənədlərin
 - gəlirdən çıxılmayan məbləğlər və vergi güzəştərindən istifadə hüququnu təsdiqləyən sənədlərin
 - şəxsiyyət vəsiqəsi və vəsiqənin natorial qaydada təsdiq edilmiş surəti
 - işçinin ərizəsi, şəxsiyyət vəsiqəsi və vəsiqənin natorial qaydada təsdiq edilmiş surəti
-

Sual: Vergi orqanları vətəndaşların iş yerlərindən əlavə gəlirlər əldə etməsi barədə məlumatlar daxil olduğu hallarda həmin şəxslərin vergitutulan gəlirlərinin tədqiqini həyata keçirmək üçün hansı hərəkət edirlər? (Çəki: 1)

- vətəndaşların hazırladığı məmulatları (göstərdiyi xidmətləri) satdığı yerlərdə yoxlamalar aparır
 - vətəndaşların məmulatları hazırladığı (xidmətləri göstərdiyi) yerlərdə yoxlamalar aparır
 - vətəndaşların hazırladığı məmulatları (göstərdiyi xidmətləri) saxladığı yerlərdə inventarizasiya aparır
 - vətəndaşların hazırladığı məmulatları (göstərdiyi xidmətləri) saxladığı yerlərdə xronometraj aparır
-

Sual: İşçilərdən tutulmamış, yaxud tam tutulmamış gəlir vergisinin məbləği müəssisənin mühasibatlığı tərəfindən... (Çəki: 1)

- həmin şəxslərdən tam məbləğdə tutulmalıdır
 - müəssisənin sərəncamında qalan mənfəət hesabına büdcəyə ödənilməlidir
 - həmin şəxslərdən qismən tutulmalıdır
 - müəssisənin satışdan kənar xərclərinə aid edilməlidir
-

Sual: İstənilən işçinin gəlirlərindən tutulmaların ümumi məbləği onun aylıq gəlirinin hansı hissəsini təşkil etməlidir? (Çəki: 1)

- 60 faizindən çox olmamalıdır
- 50 faizindən çox olmamalıdır

- 40 faizindən çox olmamalıdır
 - 30 faizindən çox olmamalıdır
-

Sual: İşcidən vergi borcunun onun gəlir əldə etdiyi mənbədən və ya uzun illər ərzində tutulması mümkün olmadığı hallarda, hüquqi şəxslər və fərdi sahibkarlar hansı hərəkət etməlidir? (Çəki: 1)

- bu barədə özünün yerləşdiyi yer üzrə bir ay ərzində vergi orqanlarına məlumat verməlidirlər
 - bu barədə onların yerləşdiyi yer üzrə bir ay ərzində vergi orqanlarına məlumat verməlidirlər
 - qanunvericilikdə müəyyən edilmiş qaydada ümidsiz borclar kimi zərər silməlidir
 - müəssisənin satışdankənar xərclərinə aid edilməlidir
-

Sual: İşcidən vergi borcunun onun gəlir əldə etdiyi mənbədən və ya uzun illər ərzində tutulması mümkün olmadığı hallarda, vergi borcu necə tutulur? (Çəki: 1)

- vergi orqanı tərəfindən borclu fiziki şəxsə təqdim edilən ödəmə bidirişinə əsasən tutulur
 - məhkəmənin qərarına əsasən vergi orqanı tərəfindən tutulur
 - maliyyə orqanı tərəfindən borclu fiziki şəxsə təqdim edilən ödəmə bidirişinə əsasən tutulur
 - məhkəmənin qətnaməsinə əsasən tutulur
-

Sual: İşcidən vergi borcunun onun gəlir əldə etdiyi mənbədən və ya uzun illər ərzində tutulması mümkün olmadığı hallarda, vergi borcu fiziki şəxs tərəfindən vergi orqanının göndərdiyi bildirişə əsasən hansı müddət ərzində ödənilir? (Çəki: 1)

- 10 gün
 - 15 gün
 - 20 gün
 - 30 gün
-

Sual: Gəlirləri bəyannamə üzrə vergiyə cəlb edilən vətəndaşların vergiyə vaxtında və ya düzgün cəlb edilmədiyi hallarda, vergi borcu hansı müddət üçün tutula bilər? (Çəki: 1)

- son bir təqvim ili üçün
 - son iki təqvim ili üçün
 - son üç təqvim ili üçün
 - vergidən yayındığı bütün dövr üçün
-

Sual: . Hüquqi şəxs yaratmadan sahibkarlıq fəayiyəti göstərən fiziki şəxslərin vergidən yayındığı hallarda vergi borcu hansı müddət üçün tutula bilər? (Çəki: 1)

- son bir təqvim ili üçün
 - son iki təqvim ili üçün
 - son üç təqvim ili üçün
 - vergidən yayındığı bütün dövr üçün
-

Sual: Vətəndaşlar tərəfindən onların güzəşt hüquqlarını təsdiq edən müvafiq sənədlər təqdim edildikdən sonra, verginin yenidən hesablanması hansı müddət üçün aparıla

bilər? (Çəki: 1)

- yalnız belə hüququn yarandığı aydan başlayaraq vergitutulan təqvim ili ərzində
 - yalnız belə hüququn yarandığı təqvim ilinin əvvəlindən sonuna qədər olan dövr ərzində
 - yalnız belə hüququn yarandığı aydan əvvəlki təqvim ili ərzində
 - yalnız belə hüququn yarandığı aydan əvvəlki 3 təqvim ili ərzində
-

Sual: Vətəndaşın vergidən yayınması nəticəsində tutulmamış vergi məbləği hansı müddət üçün tutulur? (Çəki: 1)

- onun vergidən yayındığı bütün dövr
 - yalnız vergi borcunun yarandığı andan təqvim ilinin sonuna qədər olan dövr
 - yalnız vergi borcunun yarandığı aydan başlayaraq təqvim ilinin sonuna qədər olan dövr
 - yalnız vergi borcunun yarandığı hesabat dövrü
-

Sual: Ödəmə mənbəyində vaxtında tutulmamış (tam tutulmamış) və ya büdcəyə tam köçürülməmiş vergi məbləği və vergi orqanları tərəfindən tətbiq edilmiş müvafiq cərimə məbləği kimdən tutulur? (Çəki: 1)

- mübahisəsiz qaydada vətəndaşlara gəlir ödəyən müəssisələrdən
 - mübahisəsiz qaydada vətəndaşlardan
 - məhkəmə yolu ilə vətəndaşlardan
 - vergi agentlərindən
-

Sual: . Müəssisənin bankdakı hesablarında pul vəsaitlərinin olub-olmamasından asılı olmayaraq vergilərin vaxtında dövlət büdcəsinə köçürülməməsinə görə, hansı müddət üçün peniya hesablanır? (Çəki: 1)

- əməyin ödənişi üçün bankdan nağd pul vəsaitinin alındığı gündən sonrakı hər bir ötmüş gün üçün
 - əməyin ödənişi üçün banka çekin təqdim edildiyi gündən sonrakı hər bir ötmüş gün üçün
 - əməyin ödənişi üçün banka ödəniş tapşırığının təqdim edildiyi gündən sonrakı hər bir ötmüş gün üçün
 - əməyin ödənişi üçün banka ödəniş tapşırığının təqdim edildiyi gündən sonrakı hər bir ötmüş gün üçün
-

Sual: Vergilərin vaxtında dövlət büdcəsinə köçürülməməsinə görə peniya vergi ödəyicisindən (agentindən) ödənilməmiş vergi məbləğinin neçə faizi həcmində peniya hesablanır? (Çəki: 1)

- 0,01 faizi
 - 0,1 faizi
 - 0,02 faizi
 - 0,2 faizi
-

Sual: Vergi yoxlaması zamanı aşkar edilmiş vergi məbləğinə münasibətdə peniya nə vaxtdan tətbiq edilir? (Çəki: 1)

- vergi məbləğinin hesablandığı gündən
- vergi məbləğinin tutulduğu gündən

- bu barədə yoxlama aktında müvafiq qeylərin aparıldığı gündən
 - vergi məbləğinin hesablandığı aydan
-

Sual: Fərdi sahibkarlardan vergilərin vaxtında dövlət büdcəsinə köçürülməməsinə görə cərimə məbləği hansı sənədə əsasən tutulur? (Çəki: 1)

- vergi orqanlarının yoxlamanın nəticələrinə görə onlara göndərdikləri ödəniş bildirişinə
 - vergi orqanlarının yoxlamanın nəticələrinə görə onlara göndərdikləri qətnaməyə
 - mühasibatlılığın banka təqdim etdiyi ödəniş tapşırığına
 - məhkəmənin qərarına
-

Sual: Müəssisələrdə əməyin ödənişi üzrə sintetik uçot məlumatlarının düzgünlüğünü yoxlamaq üçün auditor hansı mühasibat uçotu registrlərini yoxlamalıdır? 1) 10 və 10/1 №li jurnal-orderləri; 2) 1 №li "Kassa" jurnal-orderi; 3) 2 №li "Hesablaşma hesabi" jurnal-orderi; 4) 8 №li jurnal-orderi; 5) 7 №li jurnal-orderi; 6) Kassa kitabını. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 1,3,5
-

Sual: . Mühasibat uçotunu avtomatlaşdırılmış sistemini tətbiq edən müəssisələrdə əməyin ödənişi üzrə məlumatların doğruluğunu hansı uçot registrlərindəki hesablar üzrə yoxlamaq olar? (Çəki: 1)

- Baş kitabda 70 və 20 sayılı hesablar üzrə
 - Baş kitabda 70 və 69 sayılı hesablar üzrə
 - Kassa kitabında 70 və 20 sayılı hesablar üzrə
 - 1 №li "Kassa" jurnal-orderdə 70 sayılı hesab üzrə
-

Sual: Büdcəyə daxil olmuş vergi məbləğləri barədə vergi orqanlarında olan qeydlərlə, büdcəyə köçürülmüş vergi məbləğləri haqqında mühasibat uçotu məlumatları arasında uyğunsuzluq aşkar edildiyi hallarda, vergi müfəttişi hansı hərəkət etməlidir? (Çəki: 1)

- verginin büdcəyə köçürülməsi barədə mühasibat uçotu sənədlərindəki məlumatları yoxlamalı və bu uyğunsuzluğun səbəblərini müəyyən etməlidir
 - verginin büdcəyə köçürülməsi barədə mədaxil orderindəki məlumatları yoxlamalı və bu uyğunsuzluğun səbəbləri barədə müəssisə rəhbərliyindən izahat tələb etməlidir
 - verginin büdcəyə köçürülməsi barədə bank çıxarışlarındakı məlumatları yoxlamalı və bu uyğunsuzluğun səbəbləri barədə yoxlama aktında müvafiq qeydlər etməlidir
 - verginin büdcəyə köçürülməsi barədə bank sənədlərindəki, xüsusilə ödəniş tapşırıqlarındakı məlumatları yoxlamalı və bu uyğunsuzluğun səbəbləri barədə müəssisə rəhbərliyindən izahat tələb etməlidir
-

Sual: Ödəmə mənbəyində vergilərin tutulmasının yoxlanılması zamanı hesablanmış rüblük vergi məbləğini mühasibat ucotundakı yazılışla üzləşdirilməsi üçün nələrə xüsusi diqqət yetirilməlidir? (Çəki: 1)

- iri məbləğdə edilmiş düzəlişlərə və dəqiqləşdirilmiş dövriyyələrə, əvvəlki yoxlama aktına
- edilmiş düzəlişlərə və dəqiqləşdirilmiş dövriyyələrə, əvvəlki yoxlama aktına

- mühasibat uçotu registrlərində hesabların müxabirləşməsinin düzgünlüyünə
 - baş kitabda hesabların müxabirləşməsinin düzgünlüyünə
-

Sual: Vergi qanunvericiliyinə əsasən ödəmə mənbəyində tutulan verginin ödəyicisinin düzgün müəyyən edilib-edilməməsini müəyyən etmək üçün auditor nələri araşdırılmalıdır? (Çəki: 1)

- vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olan fiziki şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi
 - vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan, VÖEN təqdim etməyən fiziki şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi
 - vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olman fiziki şəxslər tərəfindən gəlir vergisinin hesablanmasından düzgünlüyü
 - vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan, VÖEN təqdim etməyən fiziki şəxslər tərəfindən hesablanmalı və büdcəyə ödənilməli olan vergi məbləğinin hesablanması
-

Sual: . Dividentdən, faizlərdən, icarə haqqından və roylətdən, qeyri-rezidentin gəlirindən və qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergitutma obyekti və vergitutulan əməliyyatın dəyərinin düzgün müəyyən edilməsi nəyə əsasən həyata keçirilir? (Çəki: 1)

- bağlanmış müqaviləyə əsasən
 - səhmdarın (təsisçinin, iştirakçının) Nizamnamə kapitalındaki payına
 - mühasibat balansı və hesabat göstəricilərinə
 - Nizamnamə kapitalındaki maliyyə qoyuluşunun məbləğinə
-

Sual: Hüquqi şəxsin ləgvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir və səhmlərin nominal dəyəri hüdudlarında geri alındığı hallarda auditor nəyə diqqət yetirilməlidir? (Çəki: 1)

- ödənişlərin dividendə aid edilib-edilməməsinə
 - bağlanmış müqavilərin şərtlərinə
 - ödənişlərin bağlanmış müqavilə şərtlərinə uyğunluğuna
 - ödənişlərin dividendlərin xərclərə silinməsinə
-

Sual: Yoxlama zamanı rezidentliyin müəyyənləşdirilməsi üçün xarici əməkdaşların Azərbaycan Respublikasındaki fəaliyyəti ilə bağlı vergi ödəyicisi tərəfindən tərtib edilən hansı sənədlər tutuşdurularaq araşdırılmalıdır? (Çəki: 1)

- vaxt cədvəlləri, gediş-gəliş sənədləri, pasport, viza və sair sənədləri
 - tabellər, ödəniş cədvəlləri, gediş-gəliş sənədləri, pasport, viza və sair sənədləri
 - əmək müqavilələri, vaxt cədvəlləri, pasport, viza və sair sənədləri
 - tabellər, ödəniş cədvəlləri, əmək müqavilələri, gediş-gəliş sənədləri və sair sənədləri
-

Sual: Xarici əməkdaşların vergi tutulan gəlirinin müəyyən edilməsinin düzgünlüyü yoxlanılarən aşağıdakı ödənişlərin vergi ödəyicisi tərəfindən nəzərə alınıb-alınmaması araşdırılmalıdır: 1) Azərbaycan Respublikasında keçirdiyi günlər üçün ödənilən əlavə ödəniş məbləğləri; 2) xarici əməkdaşa təqvim ili ərzində Azərbaycan Respublikasından hər hansı təyinat yerinə şəxsi gediş-gəlişi üçün ödənilən məbləğlər; 3) xarici əməkdaşın

ailə üzvlərinin təhsilinə çəkilən xərclər; 4) xarici əməkdaşın Azərbaycan gəlir vergisi üzrə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə həyata keçirilən ödənişlər; 5) xarici əməkdaşın öz ölkəsində pensiya, sosial müdafiə və tibbi sigorta fondlarına ödədiyi məbləğlər və ya bu qəbildən olan digər ödənişlər; 6) faktiki ezamiyyə və ya digər işgüzar xərclərin ödənilməsi və ya əvəzinin ödənilməsi; 7) işə götürən tərəfindən əyləncə və ya yemək xərclərinin, habelə yaşadığı mənzil və ya digər sosial xarakterli xərclərin ödənilməsi (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 3,4,5,6
 - 4,5,6,7
-

Sual: Yoxlama zamanı aşağıda qeyd edilən ödənişlərin xarici əməkdaşın vergi tutulan gəlirinə daxil edilib-edilməməsi araşdırılmalıdır: 1) xarici əməkdaşın öz ölkəsində pensiya, sosial müdafiə və tibbi sigorta fondlarına ödədiyi məbləğlər və ya bu qəbildən olan digər ödənişlər; 2) faktiki ezamiyyə və ya digər işgüzar xərclərin ödənilməsi və ya əvəzinin ödənilməsi; 3) işə götürən tərəfindən əyləncə və ya yemək xərclərinin, habelə yaşadığı mənzil və ya digər sosial xarakterli xərclərin ödənilməsi; 4) Azərbaycan Respublikasında keçirdiyi günlər üçün ödənilən əlavə ödəniş məbləğləri; 5) xarici əməkdaşa təqvim ili ərzində Azərbaycan Respublikasından hər hansı təyinat yerinə şəxsi gediş-gəlişi üçün ödənilən məbləğlər; 6) xarici əməkdaşın ailə üzvlərinin təhsilinə çəkilən xərclər; (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 3,4,5
 - 4,5,6
-

Sual: Beynəlxalq təcrübədə qəbul edilmiş qaydalara uyğun olaraq Vergi Məcəlləsi fiziki şəxslərdən gəlir vergisi tutulmasının hansı formalarını müəyyən etmişdir? 1) verginin gəlir əldə edilənədək mənbədə tutulması; 2) bildiriş üzrə; 3) verginin bəyannamə üzrə tutulması (gəlir əldə edildikdən sonra); 4) deklarasiya metodu (Çəki: 1)

- 1,2,3
 - 2,3,4
 - 1,3
 - 2,4
-

Sual: Vergi qanunvericiliyinə uyğun olaraq ödəmə məndəyində vergi tutmalı olan şəxslər (vergi agentləri) kimi aşağıdakılardan müəyyən edilmişdir: 1) digər şəxslərə vəsaitlər ödəyən hüquqi şəxslər və sahibkarlar; 2) müzdla işləyən fiziki şəxslərə gəlir ödəyən hüquqi şəxslər; 3) müzdla işləyən fiziki şəxslərə gəlir ödəyən fərdi sahibkarlar; 4) hüquqi şəxslər və fiziki şəxslərə dividend, faiz, icarə haqqı, royləti ödəyən rezident hüquqi şəxslər və ya sahibkarlar; 5) hüquqi şəxslər və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 1,3,5
 - 2,4
-

Sual: Vergi tutulan aylıq gəliri 200 manat olan işçidən nə qədər gəlir vergisi tutulur?

(Çəki: 1)

- 10 manat 50 qəpik
 - 14 manat 91 qəpik
 - 28 manat 00 qəpik
 - 24 manat 15 qəpik
-

Sual: Vergi tutulan aylıq gəliri 150 manat olan işcidən nə qədər gəlir vergisi tutulur?

(Çəki: 1)

- 3 manat 50 qəpik
 - 7 manat 91 qəpik
 - 21 manat 00 qəpik
 - 14 manat 15 qəpik
-

Sual: Vergi tutulan aylıq gəliri 125 manat olan işcidən nə qədər gəlir vergisi tutulur?

(Çəki: 1)

- 3 manat 50 qəpik
 - 4 manat 41 qəpik
 - 2 manat 60 qəpik
 - Vergi tutulmur
-

Sual: Təhsil və müalicə haqqı almış şəxslərə güzəştlər hansı halda verilir? (Çəki: 1)

- həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun
 - həmin məbləğlər təyinatı üzrə xərcələnsin
 - müvafiq icra hakimiyyəti tərəfindən verilmiş sənədləri təqdim etsinlər
 - həmin məbləğlərin alınmasını təsdiq edən bank sənədi təqdim etmiş olsunlar
-

Sual: İşçi məzuniyyətə gedərkən mühasibatlıq tərəfindən gəlir vergisi onun hansı gəlirlərindən tutulur? (Çəki: 1)

- keçən aydakı əmək haqqından və məzuniyyət günlərinin şamil edildiyi tam ay üçün hesablanmış gəlirlərindən
 - növbəti təqvim ayına düşən məzuniyyət haqqı məbləğindən
 - həmin işçi məzuniyyətdən qayıtdıqdan sonra tutulur
 - məzuniyyət günlərinin şamil edildiyi tam ay üçün hesablanmış gəlirlərindən
-

Sual: Tam olmayan və növbəti təqvim ayına düşən məzuniyyət haqqı məbləğindən gəlir vergisi necə tutulur? (Çəki: 1)

- keçən aydakı əmək haqqından və məzuniyyət günlərinin şamil edildiyi tam ay üçün hesablanmış gəlirlərindən
 - növbəti təqvim ayına düşən məzuniyyət haqqı məbləğindən
 - həmin işçi məzuniyyətdən qayıtdıqdan sonra tutulur
 - məzuniyyət günlərinin şamil edildiyi tam ay üçün hesablanmış gəlirlərindən
-

Sual: Müəssisənin işçiləri işdən çıxan zaman gəlir vergisi necə tutulur? (Çəki: 1)

- keçən ayın və işdən çıxdığı ayın əmək haqqları üzrə ayrılıqda tutulur

- keçən ayın və işdən çıxdığı ayın əmək haqqları üzrə birlikdə tutulur
 - birdəfəlik kompensasiya kimi hesablanmış gəlirlərindən tutulur
 - vergi tuttulmur
-

Sual: İşçilər işdən çıxarkən onlara faktiki işlənmiş dövr üçün istifadə edilməmiş məzuniyyət günlərinə görə verilən kompensasiya məbləği vergitutulan gəlirlərin tərkibinə daxil edilir (Çəki: 1)

- Edilir
 - Edilmir
 - Vergidən azad edilir
 - Yalnız keçən ayın əmək haqqından vergi tutulur
-

Sual: Əgər işdən çıxan işçiyə bir neçə təqvim ili üçün istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilərsə, onda gəlir vergisi necə tutulur? (Çəki: 1)

- cari il də daxil olmaqla müvafiq illərə düşən məzuniyyət məbləğləri üzrə ayrıca tutulur
 - müvafiq illərə düşən məzuniyyət məbləğləri üzrə ayrıca tutulur
 - cari il də daxil olmadan müvafiq illərə düşən məzuniyyət məbləğləri üzrə ayrıca tutulur
 - keçən aydakı əmək haqqı da daxil olmaqla müvafiq illərə düşən məzuniyyət məbləğləri üzrə ayrıca tutulur
-

Sual: İcarə haqqı vergi ödəyicisi kimi uçota alınmayan fərdi sahibkar tərəfindən ödənilidikdə, gəlir vergisini kim ödəyir? (Çəki: 1)

- icarəyə verən
 - icarədar
 - icarə pulu alan
 - bu halda vergi tutulmur
-

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Əlavə dəyər vergisinin yoxlanılması zamanı “Əlavə dəyər vergisinin yoxlanılması üzrə” tətbiq edilmiş yönəldirici vərəqəyə (sənəd kodu YV-033) əsasən hansı məsələlər yoxlama ilə əhatə olunmalıdır? (Çəki: 1)

- auditor tərəfindən ƏDV üzrə vergi bəyannamənin vergi ödəyicisində olan sənədlərdəki göstəricilərə müvafiq olub-olmaması araşdırılmalıdır
- hesablanmış aylıq vergi məbləği mühasibat ucotu yazılışları ilə (baş kitabla) üzləşdirilməlidir
- vergi ödəyicisi tərəfindən onun maliyyə-təsərrüfat fəaliyyəti və ödənilmiş ƏDV

məbləği haqqında məlumatların alınması araşdırılmalıdır

- ƏDV üzrə vergi bəyannamənin tərtib edilməsi üçün vergi ödəyicisinin tətbiq etdiyi uçot sisteminin səyyar vergi yoxlamasının aparılması qaydası müəyyən edilməlidir
-

Sual: Əlavə dəyər vergisinin yoxlanılması zamanı “Əlavə dəyər vergisinin yoxlanılması üzrə” tətbiq edilmiş yönəldirici vərəqəyə (sənəd kodu YV-033) əsasən hansı məsələlər yoxlama ilə əhatə olunmalıdır? (Çəki: 1)

- ƏDV məqsədləri üçün vergi ödəyicisinin müəyyən edilməsi zamanı ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə vermə öhdəliyinin yaranıb yaranmaması araşdırılmalıdır
 - ƏDV-nin büdcədən əvəzləşdirilməsinə əsas verən xüsusi səbəblərin mövcudluğu araşdırılmalıdır
 - büdcədən əvəzləşdirilməyə əsas verən vergi bəyannamənin tərtib edilməsi zamanı vergi ödəyicisinin tətbiq etdiyi uçot sistemindəki çatışmamazlıqlar yoxlanmalıdır
 - auditor tərəfindən ƏDV üzrə vergi bəyannamənin vergi ödəyicisində olan sənədlərdəki göstəricilərə müvafiq olub-olmaması araşdırılmalıdır
-

Sual: ƏDV məqsədləri üçün vergi ödəyicisinin müəyyən edilməsi zamanı ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə vermə öhdəliyinin yaranıb yaranmaması araşdırılkən auditor nəyə xüsusi diqqət yetirilməlidir? (Çəki: 1)

- vergi ödəyicisinin faktiki göstərdiyi fəaliyyətə, istinilən hesabat ayında vergi tutulan əməliyyatların həcmində (ƏDV-dən azad edilən dövriyyə istisna olmaqla), xronometraj metodu ilə müşahidə aparıldığı halda tərtib edilən aktın nəticələrinə
 - ƏDV-nin büdcədən əvəzləşdirilməsinə əsas verən xüsusi səbəblərin mövcudluğuna
 - büdcədən əvəzləşdirilməyə əsas verən səbəblərin yoxlanması qaydasına
 - büdcədən əvəzləşdirilməyə əsas verən vergi bəyannamənin tərtib edilməsi zamanı vergi ödəyicisinin tətbiq etdiyi uçot sistemindəki çatışmamazlıqların yoxlanması
-

Sual: Yoxlanılan təsərrüfat subyektinin sadələşdirilmiş verginin ödəyicisi olduğu halda, onun ƏDV qeydiyyatına alınma öhdəliklərinin yaranıb-yaranmaması araşdırılkən nəyə xüsusi diqqət yetirilməlidir? (Çəki: 1)

- yoxlanılan dövr çərçivəsində malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən və vergi tutulan idxaldan gəlirinin həcmindənə
 - onun mənzil tikintisi, sərnişin və yük daşımaları üzrə fəaliyyət göstərib-göstərməməsi idman mərc oyunlarının operatoru və satıcıları olub-olmaması
 - sərnişin və yük daşımaları üzrə fəaliyyət göstərib-göstərməməsi, idman mərc
 - onun mənzil tikintisi, sərnişin və yük daşımaları üzrə fəaliyyət göstərib-göstərməməsi, idman mərc oyunlarının operatoru və satıcıları olub-olmaması
-

Sual: Yoxlama zamanı sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istenilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi hansı məbləğdə olduqda, auditor bu barədə yoxlama aktında müvafiq qeyd etməlidir? (Çəki: 1)

- 150.000 manatdan artıq olduğu aşkar edilərsə
 - 120.000 manatdan artıq olduğu aşkar edilərsə
 - 100.000 manatdan artıq olduğu aşkar edilərsə
 - 90.000 manatdan artıq olduğu aşkar edilərsə
-

Sual: Yoxlama zamanı sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicisinin ardıcıl 12 aylıq

dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manatdan artıq olduğu aşkar edilərsə, o hansı müddət ərzində vergi orqanlarına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir? (Çəki: 1)

- 5 gün
 - 10 gün
 - 15 gün
 - 15 gün
-

Sual: İxracatçının Azərbaycan Respublikasına malların idxalına yardımçı xarakter daşıyan işlər görülmesi və xidmətlərin göstərilməsi ƏVD məqsədləri üçün malların idxalının bir hissəsi sayılırmı? (Çəki: 1)

- Sayılır
 - Sayılmır
 - Bu əməliyyatlar vergiyə cəlb edilmir
 - Yalnız barter əməliyyatları zamanı sayılır
-

Sual: Xarici subpodratçıların əlavə dəyər vergisi ilə bağlı öhdəlikləri araşdırılan zaman auditor aşağıdakı hərəkətləri etməlidir: 1) sazişlər və əlavə dəyər vergisi haqqında Protokollar öyrənilməlidir; 2) hər bir podratçı tərəfin, əməliyyat şirkətinin və onun subpodratçılarının karbohidrogen fəaliyyətləri ilə bağlı sıfır (0) dərəcə ilə əlavə dəyər vergisinə cəlb edilməsi halları araşdırılmalıdır; 3) hər bir əməliyyat şirkətinin və podratçı tərəfin sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunmaq barədə bildirən vergidən azad olunma sertifikatı yoxlanılmalıdır; 4) alınmış sertifikatların təyinatına uyğun istifadə edilib-edilməməyi araşdırılmalıdır; 5) mallar, işlər və ya xidmətlər karbohidrogen fəaliyyətlərinin yerinə yetirilməsi üçün deyil, başqa məqsədlər üçün gətirilərsə, onda belə malların, işlərin, xidmətlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ƏDV-yə cəlb edilməsi vəziyyəti yoxlanılmalıdır. (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5
 - 1,3,4,5
 - 1,3,5
-

Sual: Vergitutma bazasının müəyyənləşdirilməsinin düzgünlüyüünün yoxlanması zamanı vergi tutulan əməliyyatın dəyərinin düzgün hesablanmasılığı aşkar edildikdə, vergi tutulan əməliyyatın dəyəri necə müəyyən edilir? (Çəki: 1)

- vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsden aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləğinə əsasən (hər hansı rüsumlar, vergilər və ya başqa yiğimlər da daxil olmaqla)
 - Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 47 №li Qərarı ilə təsdiq olunmuş "Birbaşa və dolayı qiymətləndirmə metodlarının təsdiq edilməsi Qaydaları"-na müvafiq olaraq
 - vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsden almaq hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləğinə əsasən
 - vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsden aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləğinə əsasən
-

Sual: Əgər auditı aparılan təsərrüfat subyektində barter əməliyyatı aparılıbsa, onda auditor vergitutma bazasının müəyyənləşdirilməsi zamanı nəyə diqqət yetirməlidir? (Çəki: 1)

- bu əməliyyatlar üzrə bazar dəyərinin tətbiqinin düzgünlüyünə
 - vergitutulan dövriyyənin düzgünlüyünə
 - vergitutulan dövriyyənin dəqiqləşdirilməsinə
 - ƏDV məbləğinin əvəzləşdirilməsinə
-

Sual: ƏDV məqsədləri üçün mallar (işlər, xidmətlər) əmtəə mübadiləsi zamanı, əvəzsiz olaraq, dəyəri qismən ödənilməklə, habelə maliyyələşmə mənbəyindən asılı olmayaraq, hüquqi şəxsin şəxsi istehlak məqsədləri üçün istifadə olunan mallar (işlər, xidmətlər) üzrə vergitutulan dövriyyə necə müəyyən edilir? (Çəki: 1)

- həmin qiymətlilərin sərbəst bazar qiyməti, dövlətin tənzimlənən qiymətlər olduqda isə həmin qiymətlər nəzərə alınmaqla
 - onların emal dəyəri
 - onların fatiki əldə edilmə qiyməti
 - onların faktiki maya dəyəri üzrə
-

Sual: ƏDV məqsədləri tara istehsal edən hüquqi şəxslərin tara satışı istisna olmaqla, qaytarılan taraların, o cümlədən şüşə qabların dəyəri vergiyə cəlb olunurmu? (Çəki: 1)

- olunur
 - olunmur
 - yalnız nağdsız ödənişlər zamanı olunur
 - yalnız nağd ödənişlər zamanı olunur
-

Sual: Qeyri-rezidentdən tutulan ƏDV-nin ödənilməsi üçün tərtib olunan və icra olunmuş ödəmə sənədi verginin əvəzləşdirilməsinə əsas verirmi? (Çəki: 1)

- verir
 - vermir
 - yalnız nağdsız ödənişlər zamanı verir
 - yalnız nağd ödənişlər zamanı verir
-

Sual: Yoxlama ilə əhatə olunan dövrün ümumi nəticələrinə görə ƏDV azaldılmasından və ya artıq hesablanmasıdan asılı olmayaraq, maliyyə sanksiyaları necə tətbiq olunmalıdır? (Çəki: 1)

- hər hesabat dövrü üçün ayrı-ayrılıqla
 - ümumilikdə yoxlama ilə əhatə olunan dövr üzrə
 - maliyyə sanksiyaları tətbiq olunmur
 - ümumi müəyyən olunmuş qaydada hesablanır
-

Sual: Yoxlama ilə əhatə olunan dövrün ümumi nəticələrinə görə ƏDV azaldılmasından və ya artıq hesablanmasıdan asılı olmayaraq, maliyyə sanksiyaları hesablanarkən nə nəzərə alınmalıdır? (Çəki: 1)

- digər hesabat dövrlərinin bəyannamələrində dəqiqləşdirilmiş ƏDV məbləğləri
 - hesabat dövrünün bəyannaməsində dəqiqləşdirilmiş ƏDV məbləği
 - əvvəlki hesabat dövründəki bəyannamədə dəqiqləşdirilmiş ƏDV məbləği
 - digər hesabat dövrlərinin bəyannamələrində əvəzləşdiriləcək ƏDV məbləğləri
-

Sual: Əgər verginin hesabatda azaldılması il ərzində təkrar edilmişdirse, bu zaman vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin hansı miqdarında maliyyə sanksiyası tətbiq edilməlidir? (Çəki: 1)

- 25 faizi
 - 40 faizi
 - 50 faizi
 - 100 faizi
-

Sual: Səyyar vergi yoxlaması zamanı ƏDV ödəyicisinin vergi məbləğini əvəzləşdirilməsinə əsas verən vergi hesab-fakturası aldığı, lakin həmin faktura üzrə əvəzləşdirmə aparmadığı aşkar edilərsə, vergi müfəttişi hansı hərəkəti etməlidir? (Çəki: 1)

- Vergi Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin vergi hesab-fakturası üzrə əvəzləşdirməni nəzərə almalıdır
 - Vergi Məcəlləsinin 165-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin vergi hesab-fakturası üzrə əvəzləşdirməni nəzərə almalı deyil
 - Vergi Məcəlləsinin 175-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin vergi hesab-fakturası üzrə əvəzləşdirməni nəzərə almalıdır
 - Vergi Məcəlləsinin 175-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin vergi hesab-fakturası üzrə əvəzləşdirməni nəzərə almalı deyil
-

Sual: ƏDV-nin əvəzləşdirilməsinin düzgünlüyüün yoxlanılması zamanı, ilk növbədə hansı sənədinin mövcudluğunu araşdırılmalıdır? (Çəki: 1)

- hansı əvəzləşməyə hüquq verən və verməyən sənədlərin, o cümlədən vergi hesab-fakturasının, qəbzlərin, idxal-ixrac sənədlərinin, qeyri-rezidentə ödənilmiş məbləğlərə hesablanmış ƏDV-nin büdcəyə ödənilməsini təsdiq edən ödəmə sənədinin
 - hansı əvəzləşməyə hüquq verən sənədlərin, o cümlədən vergi hesab-fakturasının, idxal-ixrac sənədlərinin, qeyri-rezidentə ödənilmiş məbləğlərə hesablanmış ƏDV-nin büdcəyə ödənilməsini təsdiq edən ödəmə sənədinin
 - hansı əvəzləşməyə hüquq verən sənədlərin, o cümlədən vergi hesab-fakturasının, idxal sənədlərinin, qeyri-rezident tərəfindən ödənilmiş məbləğlərə hesablanmış ƏDV-nin büdcəyə ödənilməsini təsdiq edən ödəmə sənədinin
 - hansı əvəzləşməyə hüquq verən sənədlərin, o cümlədən vergi hesab-fakturasının, idxal sənədlərinin, qeyri-rezidentə ödənilmiş məbləğlərə hesablanmış ƏDV-nin büdcəyə ödənilməsini təsdiq edən ödəmə sənədinin
-

Sual: ƏDV üzrə bəyannamənin vaxtında tərtib edilməsi və verilməsi, verginin vaxtında büdcəyə ödənilməsinin yoxlanması hansı sənədlərə əsasən aparılır? (Çəki: 1)

- ilkin sənədlərə, hesab-fakturaları, alış-satış kitablarından istifadə etməklə mühasibat uçotu və hesabatlarının məlumatlarına əsasən
 - Baş kitab, dövriyyə cədvəli, ilkin sənədlərə, hesab-fakturaları, alış-satış kitablarından istifadə etməklə maliyyə uçotu və hesabatlarının məlumatlarına əsasən
 - icmal sənədlərə, hesab-faktura qaimələri, alış-satış kitablarından istifadə etməklə maliyyə uçotu və hesabatlarının məlumatlarına əsasən
 - Baş kitab, dövriyyə cədvəli, qaimə-fakturaları, alış-satış kitablarından istifadə etməklə mühasibat uçotu və hesabatlarının məlumatlarına əsasən
-

Sual: ƏDV üzrə vergitutulan dövriyyənin mühasibat uçotunda əks etdirilməsinin

düzgünlüğünün yoxlanmasına aşağıdakı prosedurlar daxildir: 1) ƏDV ödənilməsinin, büdcədən alınmasının (əvəzləşdirilməsinin) və satış kitabının aparılmasıının düzgünlüğünün yoxlanması; 2) satış kitabının aparılmasıının və satış üzrə ƏDV hesablanmasıının düzgünlüğünün yoxlanması; 3) daxili nəzarət sisteminin aiymətləndirilməsi; 4) ƏDV tutulmasının, büdcədən alınmasının (əvəzləşdirilməsinin) və alış kitabının aparılmasıının düzgünlüğünün yoxlanması; 5) ƏDV bəyannaməsindəki məlumatların mühasibat uçotu məlumatlara müvafiqliyinin yoxlanması. (Çəki: 1)

- 1,2,3,4
 - 2,3,4,5
 - 1,3,5
 - 2,3,4
-

Sual: Aksız vergisinin vergi ödəyiciləri tərəfindən hesablanmasıın düzgünlüğünün audit yoxlaması zamanı vergi müfəttişi hansı prosedurları həyata keçirməlidir? 1) əgər alınmış aksızlı mallara aksız tətbiq edilməyibsə, onda topdansatış qiymətilə məhsulun dəyərinin üzərinə aksız və ümumi məbləğə ƏDV hesablanması; 2) aksızlı mallara görə ödənilmiş vəsaitlərin tərkibindəki vergi məbləğinin büdcə ilə hesablaşmalarda əks etdirilməsinin düzgünlüğünün müəyyən edilməsi; 3) yoxlama zamanı aksızlı məhsullara aksız dərəcələrinin düzgün tətbiq edilməsinin araşdırılması; 4) səhv hesablanmış aksız (ƏDV) məbləğlərinə görə maliyyə sanksiyalarının tətbiq olunması; 5) əgər satılmış (göndərilmiş) aksızlı mallara aksız tətbiq edilməyibsə, onda topdansatış qiymətilə məhsulun dəyərinin üzərinə aksız və ümumi məbləğə ƏDV hesablanması; 6) aksızlı mallara görə daxil olmuş satış pulunun tərkibindəki vergi məbləğinin büdcə ilə hesablaşmalarda əks etdirilməsinin düzgünlüğünün müəyyən edilməsi; 7) müəssisələr tərəfindən aksızların vaxtında və tam ödənilməsinin yoxlanılması və şəxsi hesabın məlumatları ilə tutuşdurulması; (Çəki: 1)

- 1,2,3,4,5
 - 2,3,4,5,6
 - 3,4,5,6,7
 - 1,3,5,6,7
-

Sual: Vergi müfəttişi aksız məbləğlərinin düzgün hesablanması üçün vergitutulan dövriyyənin müəyyənləşdirilməsi zamanı nələri müəyyən etməlidir? (Çəki: 1)

- həm hesablanmasıın aparılması üçün vergitutma obyekti rolunu oynayan satış qiymətlərinin (maya dəyərinin) dürüstlüyünü, həm də tətbiq olunan hesablama metodunun düzgünlüyü baxımından müəssisə apardığı hesablamanın dəqiqliyini
 - həm hesablanmasıın aparılması üçün baza rolunu oynayan satış qiymətlərinin (maya dəyərinin) dürüstlüyünü, həm də tətbiq olunan kassa metodunun düzgünlüyü baxımından müəssisə apardığı hesablamanın dəqiqliyini
 - həm hesablanmasıın aparılması üçün baza rolunu oynayan satış qiymətlərinin (maya dəyərinin) dürüstlüyünü, həm də tətbiq olunan hesablama metodunun düzgünlüyü baxımından müəssisə apardığı hesablamanın dəqiqliyini
 - tətbiq olunan hesablama metodunun düzgünlüyü baxımından müəssisə apardığı hesablamanın dəqiqliyini
-

Sual: Aksızlı mallar üzrə vergitutulan dövriyyə hansı üsullarla müəyyənləşdirilir? 1) aksızlı malların faktiki maya dəyəri üzrə; 2) mənfəət və aksızların də daxil olduğu buraxılış qiymətləri üzrə; 3) aksızlər də nəzərə alınmaqla faktiki maya dəyərinə əsasən; 4) analoji aksızlı malın maksimal buraxılış qiymətinə əsasən; 5) aksızlı malların plan maya dəyəri üzrə; (Çəki: 1)

- 1,2,3,4

2,3,4,5

1,3,4,5

1,3,5

Sual: Aksızlər üzrə hesablamaların düzgünlüyü yoxlanarkən auditor nələrə xüsusi diqqət yetirməlidir? (Çəki: 1)

- öz istehsalı olan aksızlı mallarla əmək haqqının natura şəklində ödənilməsinə, aksızlı mallarla maldəyişmə (barter) əməliyyatlarına, eləcə də onların bazar qiymətlərindən aşağı verilməsinə (satışına);
 - satın alınmış aksızlı mallarla əmək haqqının natura şəklində ödənilməsinə, aksızlı mallarla maldəyişmə (barter) əməliyyatlarına, eləcə də onların bazar qiymətlərindən aşağı verilməsinə (satışına);
 - öz istehsalı olan aksızlı mallarla əmək haqqının natura şəklində ödənilməsinə, aksızlı mallarla maldəyişmə (barter) əməliyyatlarına, eləcə də onların bazar qiymətlərindən aşağı verilməsinə (satışına);
 - satın alınmış aksızlı mallarla əmək haqqının natura şəklində ödənilməsinə, aksızlı mallarla maldəyişmə (barter) əməliyyatlarına, eləcə də onların bazar qiymətlərindən yuxarı verilməsinə (satışına);
-

Sual: Qeyri-aksız mallarının istehsalı üçün istifadə olunmuş aksızlı məhsullar üzrə ödənilmiş aksız məbləği... (Çəki: 1)

- həmin malların maya dəyərinə daxil edilir
 - büdcədən əvəzləşdirilir
 - büdcədən geri qaytarılır
 - alıcılar tərəfindən ödənilir
-

Sual: Satılmış aksızlı mallara görə alıcılardan daxil olmuş vəsaitlərin tərkibində vergi məbləğinin və onun büdcə ilə hesablaşmalarda əks etdirilməsinin düzgünlüyünü müəyyən etmək üçün auditor nələri müəyyən etməlidir? (Çəki: 1)

- hesabatda göstərilmiş aksızlı malların satışı üzrə dövriyyənin və vergi məbləğinin 18 "Aksızlər üzrə hesablaşmalar" subhesabında əks etdirilməsinin, eləcə də büdcəyə aksız məbləğlərinin vaxtında hesablanmasından düzgünlüyünü
 - hesabatda göstərilmiş aksızlı malların satışı üzrə dövriyyənin və vergi məbləğinin 19 "Aksızlər üzrə hesablaşmalar" subhesabında əks etdirilməsinin, eləcə də büdcəyə aksız məbləğlərinin vaxtında hesablanmasından düzgünlüyünü
 - hesabatda göstərilmiş aksızlı malların satışı üzrə dövriyyənin və vergi məbləğinin 68 "Aksızlər üzrə hesablaşmalar" subhesabında əks etdirilməsinin, eləcə də büdcəyə aksız məbləğlərinin vaxtında hesablanmasından düzgünlüyünü
 - hesabatda göstərilmiş aksızlı malların satışı üzrə dövriyyənin və vergi məbləğinin 46 "Malların (işlərin, xidmətlərin) satışı" hesabında əks etdirilməsinin, eləcə də büdcəyə aksız məbləğlərinin vaxtında hesablanmasından düzgünlüyünü
-

Sual: Hesablaşma sənədləri alıcılar tərəfindən ödənilidikdən sonra aksızlı malların geri qaytarılması faktları nəzərdən keçirilərkən auditor nəzərə almalıdır ki... (Çəki: 1)

- həmin mallar üzrə ödənilmiş aksız məbləği malların faktiki qaytarıldığı hesabat dövründə büdcəyə ödəniləcək vergi məbləğindən çıxılır
- həmin mallar üzrə ödənilmiş aksız məbləği malların faktiki qaytarıldığı hesabat dövründə büdcəyə ödəniləcək vergi məbləğindən çıxılmır

- həmin mallar üzrə ödənilmiş aksız məbləği malların faktiki alındığı hesabat dövründə büdcəyə ödəniləcək vergi məbləğindən çıxılır
 - həmin mallar üzrə ödənilmiş aksız məbləği malların faktiki alındığı hesabat dövründə büdcəyə ödəniləcək vergi məbləğindən çıxılmır
-

Sual: Hesablaşma sənədləri alıcılar tərəfindən ödənilikdən sonra aksizli malların geri qaytarıldığı hallarda əvəzləşdirmənin aparılması üçün əsas şərt nədən ibarətdir? (Çəki: 1)

- “Məhsulların satışı” hesabının dövriyyələri üzrə müvafiq düzəlişlər edilsin və verginin büdcəyə daxil olduğu gündən bir il keçməsin (təminat verilmiş və həmin müddət ərzində istehlakçılar tərəfindən geri qaytarılmış mallardan başqa)
 - 46 “Məhsulların satışı” hesabının dövriyyələri üzrə müvafiq düzəlişlər edilsin və verginin büdcəyə daxil olduğu gündən 3 il keçməsin (təminat verilmiş və həmin müddət ərzində istehlakçılar tərəfindən geri qaytarılmış mallardan başqa)
 - 19 “Aksizlər üzrə hesablaşmalar” subhesabının dövriyyələri üzrə müvafiq düzəlişlər edilsin və verginin büdcəyə daxil olduğu gündən bir il keçməsin (təminat verilmiş və həmin müddət ərzində istehlakçılar tərəfindən geri qaytarılmış mallardan başqa)
 - 18 “Aksizlər üzrə hesablaşmalar” subhesabının dövriyyələri üzrə müvafiq düzəlişlər edilsin və verginin büdcəyə daxil olduğu gündən bir il keçməsin (təminat verilmiş və həmin müddət ərzində istehlakçılar tərəfindən geri qaytarılmış mallardan başqa)
-

